

0701y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0701y Beynəlxalq iqtisadi münasibətlər

1 AB-nin sonuncu genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?

- ☒ Heç biri
- ☐ 1981-ci il - Yunanıstan;
- ☐ 1995-cı il –Avstriya, Finlandiya və İsveç
- ☐ 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
- ☐ 1986-cı il – Portuqaliya və İspaniya;

2 AB üzvlüyünə namizəd ölkələr sırasına daxil deyil?

- ☒ İsveçrə
- ☐ Bosniya Herseqovinya
- ☐ Serbiya
- ☐ Albaniya

3 AB-nin I genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?

- ☐ Heç biri
- ☒ 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
- ☐ 1986-cı il – Portuqaliya və İspaniya;
- ☐ 1981-ci il - Yunanıstan;
- ☐ 1995-cı il –Avstriya, Finlandiya və İsveç

4 AB-nin III genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?

- ☐ Heç biri
- ☐ 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
- ☒ 1986-cı il – Portuqaliya və İspaniya;
- ☐ 1981-ci il - Yunanıstan;
- ☐ 1995-cı il –Avstriya, Finlandiya və İsveç

5 AB-nin II genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?

- ☐ Heç biri
- ☐ 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
- ☐ 1986-cı il – Portuqaliya və İspaniya;
- ☒ 1981-ci il - Yunanıstan
- ☐ 1995-cı il –Avstriya, Finlandiya və İsveç

6 Aşağıdakılardan hansı iqtisadi integrasiya proseslərinin əsas məqsədləri aiddir?

- ☐ Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər sürətləndirilməsi.
- ☐ Etnik yaxınlıq daha da dərinləşdirilməsi;
- ☒ Çoxtərəfli ticarət danışıqları və onların modifikasiyası;
- ☐ Coğrafi yaxınlığın qurulması
- ☐ Qarşılıqlı iqtisadi əlaqələrinin tarixilik xarakter kəsb etməsi;

7 Asiya-Sakit Okean İqtisadi Forumu ilə əlaqədar hansı proqram fəaliyyət göstərmişdir ?

- ☐ TEMPUS
- ☐ SIGMA
- ☒ MANİLA
- ☐ EBBOT
- ☐ ŞUMAN

8 Aşağıdakılardan müəlliflərdən hansıların valyuta integrasiyası nəzəriyyəsinin əsas tərəfdarları kimi çıxış edirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. Etsioni 5. E. Xaas

- ☐ 3,4
☐ 1,5
☐ 4,5
☐ 1,2
☒ 1,3

9 Aşağıdakılardan hansı Avropa Birliyinin genişlənmə siyasət və proqramlarına aiddir?

- ☐ Hamısı
☐ Sosial Əməkdaşlıq Sazişi (SƏS);
☐ İqtisadi Əməkdaşlıq Sazişi (İƏS);
☒ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS);
☐ Qərbi Tərəfdaşlığı Proqramı;

10 AB üzvlüyünə Yaxın Şərqdən namizəd ölkələr sırasına daxil deyil?

- ☒ İsveçrə
☐ İsrail
☐ Livan
☐ Suriya
☐ Heç biri

11 AB-nin sonuncu genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?

- ☒ 2013-cü il Xorvatiya
☐ 1973-cü il – Danimarka, İrlandiya və B. Britaniya
☐ 1986-cı il – Portuqaliya və İspaniya;
☐ 1981-ci il - Yunanıstan;
☐ 1995-ci il – Avstriya, Finlandiya və İsveç

12 AB-nin IV genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?

- ☐ 1981-ci il - Yunanıstan;
☒ 1995-ci il – Avstriya, Finlandiya və İsveç
☐ 1973-cü il – Danimarka, İrlandiya və B. Britaniya
☐ 1986-cı il – Portuqaliya və İspaniya;
☐ Heç biri

13 Aşağıdakı nəzəriyyələrdən hansı valyuta integrasiyası konsepsiyasına aiddir?

- ☒ «Optimal valyuta zonaları» nəzəriyyəsi
☐ «İkili valyuta zonaları» nəzəriyyəsi
☐ «Maraqlı qruplar» nəzəriyyəsi
☐ «Sabit valyuta zonaları» nəzəriyyəsi
☐ «Valyuta diversifikasiyası» nəzəriyyəsi

14 Roma müqaviləsinin hazırlanması və imzalanması hansı tarixə təsadüf edir?

- ☐ 1961-ci il.
☐ 1959-cu il;
☐ 1958-ci il;
☒ 1957-ci il;
☐ 1960-cı il;

15 Aşağıdakı müəlliflərdən hansı plüralist konsepsiyanın tərəfdarıdır?

- ☐ K. Marks
- ☐ Ç. Pentland
- ☐ Q.Mürdal
- ☒ K. Doyq
- ☐ A. Tyonbi

16 Avropa Polad və Kömür Birliyinin hansı tarixdə yaranmışdır?

- ☐ 1971-ci il.
- ☐ 1961-ci il;
- ☐ 1953-cü il;
- ☒ 1951-ci il;
- ☐ 1963-ci il;

17 Aşağıdakılardan hansı iqtisadi integrasiya proseslərinin sivilizasiya amillərinə aid deyil?

- ☐ Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
- ☐ Etnik yaxınlıq amili;
- ☐ Dil və din amili;
- ☐ Coğrafi amil;
- ☒ Xarici siyasətdə uzlaşma amili

18 Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi integrasiya siyasi-hüquqikonsepsiyalara aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinst konsepsiya; 6. Plüralist konsepsiya.

- ☐ 2, 3, 4
- ☒ 2, 4, 6
- ☐ 2, 4, 5
- ☐ 1, 3, 5
- ☐ 4, 5, 6

19 Ümumi bazar mərhələsinin əsas xüsusiyyətləri aşağıdakılardan hansıdır?

- ☐ Heç biri
- ☒ İqtisadi siyasətin harmonlaşdırılması və prosesin üst milli səviyyə tənzimlənməsi;
- ☐ İstehsal amillərinin integrasiya birliyi çərçivəsində sərbəst hərəkəti;
- ☐ Üçüncü ölkələrə münasibətdə vahid tarif və qeyri tarif strategiyalarının yürüdülməsi;
- ☐ Ortaq valyuta siyasəti və valyuta zonasının yaradılması;

20 Aşağıdakılardan hansı effekt iqtisadi integrasiyaya aiddir?

- ☐ «Fişer» effekti
- ☐ «Kobra» effekti
- ☒ «Domino» effekti
- ☐ «Analogiya» effekti
- ☐ «Sosial ədalət» effekti

21 Aşağıdakılardan hansıları neofunksionalistkonsepsiyanın əsas nümayəndələri hesab olunurlar

- ☐ K. Marks və Q.Mürdal
- ☒ Ç. Pentland və E. Xaas
- ☐ A. Smit və A. Etsioni
- ☐ Ç. Pentland və A. Tyonbi
- ☐ C. Keyns və Y.Şişkov

22 Aşağıdakı müəlliflərdən hansı struktur konsepsiyasının tərəfdarıdır?

- ☒ Y.Şişkov

- ☐ K. Doyq
- ☐ Q.Mürdal
- ☐ Ç. Pentland
- ☐ A. Tyonbi

23 Tam iqtisadi birlik mərhələsinin əsas xüsusiyyətləri aşağıdakılardan hansıdır?

- ☐ Heç biri
- ☐ Üçüncü ölkələrə münasibətdə vahid tarif və qeyri tarif strategiyalarının yürüdülməsi;
- ☐ İstehsal amillərinin integrasiya birliyi çərçivəsində sərbəst hərəkəti;
- ☐ İqtisadi siyasətin harmonlaşdırılması və prosesin üst milli səviyyə tənzimlənməsi;
- ☒ Ortaq valyuta siyasəti və valyuta zonasının yaradılması;

24 İqtisadi integrasiya proseslərində dezintegrasiya amillərinə aid deyil?

- ☐ Subyektlərarası siyasi münasibətlər;
- ☐ İntegrasiya subyektləri arasında ideoloji uyğunsuzluq;
- ☐ İqtisadi sistem müxtəlifliyi;
- ☒ Birgə sərhədlər və inkişaf şəraiti;
- ☐ milli dövlət müstəqilliyi problemi

25 Aşağıdakılardan hansı effekt iqtisadi integrasiyaya aiddir?

- ☐ «Edip» effekti
- ☐ «Kobra» effekti
- ☒ «Nümayiş» effekti
- ☐ «Fişer» effekti
- ☐ «Sosial ədalət» effekti

26 Aşağıdakılardan hansı iqtisadi integrasiya prosesinin əsas həlqələrinə aiddir?

- ☐ Heç biri
- ☐ Mübadilə «yumşaq» integrasiya
- ☐ Bazar «səthi» integrasiya
- ☒ İstehsal «dərin» integrasiya
- ☐ İstehlak «dərin» integrasiya

27 İqtisadi integrasiya proseslərinin nəzəri təhlilinin klassik mərhələsi hansı tarixi dövrü əhatə edir?

- ☐ 1850-ci illərdən sonra
- ☐ 1930-ci illərə qədər
- ☐ 1970-ci illərə qədər
- ☐ 1960-cı illərdən sonra
- ☒ 1950-ci illərə qədər

28 Marksist konsepsiyasına görə iqtisadi integrasiyanın neçə mərhələsi mövcuddur?

- ☒ 3 mərhələsi
- ☐ 4 mərhələsi
- ☐ 2mərhələsi
- ☐ 6 mərhələsi
- ☐ 5 mərhələsi

29 İqtisadi integrasiya prosesinin mərhələləri ardıcılığı aşağıdakılardan hansında pozulmuşdur?

- ☐ Valyuta və tam iqtisadi birlik
- ☒ Ümumi bazar;
- ☐ İmtiyazlı ticarət sazişi;
- ☐ Azad ticarət zonası;

☐ Gömrük birliyi;

30 Aşağıdakılardan hansı iqtisadi integrasiya prosesinin sonuncu mərhələsi hesab edilir? 1. Ümumi bazar; 2. İmtiyazlı ticarət sazişi; 3. Siyasi birlik 4. Azad ticarət zonası; 5. Gömrük birliyi; 6. Valyuta birliyi;

- ☐ 1, 3
☒ 3, 6
☐ 1, 2
☐ 3, 4
☐ 1, 6

31 Aşağıdakı nəzəriyyələrdən hansı neofunksionalist konsepsiyanın əsas istinad nöqtəsi hesab edilir?

- ☐ «Məhsulun həyat dövrü» nəzəriyyəsi
☒ «Maraqlı qruplar» nəzəriyyəsi
☐ «Optimal valyuta zonaları» nəzəriyyəsi
☐ «Mütləq üstünlüklər» nəzəriyyəsi
☐ «Valyuta birliyi» nəzəriyyəsi

32 Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır?

- ☐ K. Marks
☐ Ç. Pentland
☒ A. Etsioni
☐ A. Smit
☐ C. Keyns

33 Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi integrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralistkonsepsiya.

- ☒ 1, 3, 5
☐ 4, 5, 6
☐ 1, 2, 3
☐ 2, 4, 6
☐ 2, 3, 4

34 Aşağıdakılardan hansı Asiya-Sakit Okean regionundamüşahidə edilən regional iqtisadi integrasiya proseslərinə aid deyil?

- ☒ Cənubi Asiya İqtisadi Birliyi
☐ Cənubi Asiya Regional Əməkdaşlıq Birliyi
☐ Asiya-Sakit Okean İqtisadi Forumu
☐ Cənub-Şərqi Asiya ölkələrinin Assosiasiyası
☐ Avstraliya-Yeni Zelandiya Azad Ticarət Zonası

35 Aşağıdakılardan hansı Latın Amerikasında müşahidə edilən regional iqtisadi integrasiya proseslərinə aid deyil?

- ☒ Şimali Amerika Ortaq Bazarı
☐ Mərkəzi Amerika Ortaq Bazarı
☐ Latın Amerikasına İntegrasiya Assosiasiyası
☐ Latın Amerikasına və Karib Hövzəsi İqtisadi Komissiyası
☐ Amerikalılar üçün Sərbəst Ticarət Zonası

36 İqtisadi integrasiya proseslərinin amillər sistemində aid deyil?

- ☐ Siyasi amil
☒ Psixoloji amil

- ☐ İnfrastruktur amil
- ☐ Sivilizasiya amili
- ☐ İqtisadi amil

37 Avropa Birliyinin baza hüquqi-normativ sənədlərinə aid deyil?

- ☒ Berlin Sazişi.
- ☐ Amsterdam Sazişi;
- ☐ Avropa İttifaqı haqqında Maastrixt Sazişi;
- ☐ Vahid Avropa Aktı;
- ☐ Nitsa Sazişi;

38 Aşağıdakılardan hansı iqtisadi integrasiya proseslərinin əsas məqsədləridir?

- ☐ Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər sürətləndirilməsi.
- ☐ Etnik yaxınlıq daha da dərinləşdirilməsi;
- ☒ Əlverişli xarici siyasət mühitinin yaradılması;
- ☐ Coğrafi yaxınlığın qurulması
- ☐ Qarşılıqlı iqtisadi əlaqələrinin tarixilik xarakter kəsb etməsi;

39 Aşağıdakılardan hansı iqtisadi integrasiya proseslərinin siyasi amillərinə aiddir?

- ☐ Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
- ☐ Etnik yaxınlıq amili;
- ☐ Bazar subyektlərinin (sahibkarların) maraqları;
- ☐ Coğrafi amil;
- ☒ Xarici siyasət məsələlərində uzlaşma dərəcəsi;

40 Aşağıdakılardan hansı iqtisadi integrasiya proseslərinin infrastruktur amillərinə aiddir?

- ☐ Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
- ☐ Etnik yaxınlıq amili;
- ☐ Bazar subyektlərinin (sahibkarların) maraqları;
- ☐ Coğrafi amil;
- ☒ Transmilli nəqliyyat, rabitə, informasiya-kommunikasiya infrastrukturalarının mövcud vəziyyəti;

41 Aşağıdakılardan hansı Afrika regionundakı regional iqtisadi integrasiya proseslərinə aid deyil?

- ☒ Şimali Afrika Birliyi
- ☐ Afrika Dövlətlərinin İqtisadi Birliyi
- ☐ Cənubi Afrika Gömrük Birliyi
- ☐ Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi
- ☐ Ərəb Ölkələri Sərbəst Ticarət Zonası

42 Aşağıdakılardan hansı Afrika regionundakı regional iqtisadi integrasiya proseslərinə aiddir?

- ☒ Hamısı
- ☐ Afrika Dövlətlərinin İqtisadi Birliyi
- ☐ Cənubi Afrika Gömrük Birliyi
- ☐ Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi
- ☐ Ərəb Ölkələri Sərbəst Ticarət Zonası

43 Aşağıdakılardan hansı Orta Asiyadakı regional iqtisadi integrasiya proseslərinə aiddir?

- ☐ Heç biri
- ☐ KAZTURK
- ☐ CRACS
- ☒ CAREC
- ☐ ASAVİ

44 Aşağıdakılardan hansı iqtisadi integrasiya proseslərinin iqtisadi amillərinə aiddir?

- ☐ Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
- ☐ Etnik yaxınlıq amili
- ☒ İqtisadi inkişaf problemləri;
- ☐ Coğrafi amil
- ☐ Transmilli nəqliyyat, rabitə, informasiya-kommunikasiya infrastrukturalarının mövcud vəziyyəti;

45 Aşağıdakılardan hansı Orta Asiyadakı regional iqtisadi integrasiya proseslərinə aiddir?

- ☐ Heç biri
- ☐ Orta Asiya İqtisadi Birliyi
- ☐ Orta Asiya Ticarət Təşkilatı
- ☒ Orta Asiya İşbirliyi Təşkilatı
- ☐ Orta Asiya Enerji Təşkilatı

46 Avrozonaya aid olmayan ölkəni göstərin

- ☐ Slovakiya və Yunanıstan
- ☐ İrlandiya və Kipr
- ☐ portugalıya və Luxemburg
- ☒ İsveç və Latviya

47 Göstərilən ölkələrdən hansı Avrozonaya və Aİ-na daxil deyil?

- ☒ Göstərilənlər düzgün deyil
- ☐ Norveç
- ☐ İsveç
- ☐ İtaliya

48 Avrozonaya daxil olan ölkə hansıdır?

- ☒ Latviya
- ☐ Danimarka
- ☐ Böyük Britaniya
- ☐ İtaliya

49 2008-ci ildə eyni vaxtda Avrozonaya daxil olan ölkələri göstərin

- ☐ Yunanıstan və Kipr.
- ☒ Kipr və Malta
- ☐ Malta və Fransa
- ☐ İspaniya və Portuqaliya

50 Avrozonada iqtisadi böhran nəticəsində Valtuta İttifaqınqan çıxma üzv ölkə hansı probleməri daha da aktuallaşdırır bilər

- ☒ 1 və 3
- ☐ Xarici borcun səviyyəsi
- ☐ Ticarət asılılığı
- ☐ Valyuta kurslarının saxlanması

51 İntegrasiyanın iqtisadi əsasını təşkil edir:

- ☒ Bunların hər biri
- ☐ Məhsul istehsalı
- ☐ Əmək bölgüsü
- ☐ Mallarla ticarət

52 İnteqrasiya proses kimi nəyi əks etdirir?

- ☐ Bölünmə
- ☒ Yaxınlaşma
- ☐ Birləşmə
- ☐ Kənarlaşma

53 Maastrixt kriteriyalarına uyğun olanı göstərin

- ☐ Bunların hec biri
- ☐ Aqrar proteksionizm
- ☐ Yeni genişlənmə ölkələri
- ☒ Budcə kəsiri, xarici borc və makro iqtisadi siyasət

54 Avrozonaya 2011-çi ildə daxil olan ölkəni göstərin

- ☐ Litva
- ☐ Latviya
- ☒ Estoniya
- ☐ Kipr

55 Fransa Avrozonaya nə zaman daxil olmuşdur

- ☐ 2002-ci ildə Avro pul nisanlarının geniş naqd dövriyyəsi həyata keçirilərkən
- ☐ 2008-ci ildə
- ☒ 1999-çu ildə
- ☐ Maastrixt müqaviləsini imzalamaqla

56 Avrozona integrasiyası məkan kimi miqyasca necə xarakterizə olunur

- ☐ 27 ölkə və 430 mln əhali
- ☒ 17 ölkə və 330 mln əhali
- ☐ 17 ölkə və 310 mln əhali
- ☐ 19 ölkə və 280 mln əhali

57 European Currency Unit-in Avrointegrasiyada hansı rolu vardır

- ☐ Göstərilənlərə uyğun deyil.
- ☐ Avro zonada valyuta sisteminin əsası kimi
- ☒ Hazırda praktiki rol və əhəmiyyət daşıyır
- ☐ Avro zonada yeni sistem rolunu oynayır

58 Hal-hazırda Avrozonaya daxil olmğa hazırlaşan ölkə hansıdır

- ☐ İsveç
- ☒ İtaliya
- ☐ Böyük Britaniya
- ☐ Danimarka

59 Danimarka Avrozonaya hansı ölkələrlə eyni vaxtda daxil oldu:

- ☐ İsveç
- ☐ İspaniya
- ☒ Norveç
- ☐ İtaliya

60 1999-cu ildə Avrozonaya daxil olan ölkələrə hansılar daxildir?

- ☐ Almaniya və Yunanıstan
- ☐ Yunanıstan və Portugaliya

- ☐ Almaniya və Sloveniya
☒ Finlandiya və Portugaliya

61 Azərbaycanda Avropa İttifaqının 2007-ci ildən yardımlar sahəsində yeni tətbiq olunan Avropa qonşuluq və Tərəfdaşlıq Alətinə (AQTa)-ya hansılar daxildir?

- ☒ Hər biri
☐ TAİEX və SİGMA
☐ Tvinniq
☐ Büdcəyə dəstək

62 Azərbaycanın Aİ-yə integrasiyası üzrə Dövlət Komissiyası nə vaxt yaradılmışdır

- ☐ 2011
☒ 2005
☐ 1994
☐ 1991

63 Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı hansı istigamaətləri nəzərdə tutur

- ☐ Bunların hec biri
☐ İnvestisiya və neft ixracını
☒ 15 sahə və 126 normativ-hüquqi akta uyğunlaşdırmanı
☐ Ticarət əməkdaşlığını

64 Azərbaycan və Aİ arasında sıx əlaqələrin yaradılmasının hüquqi bazasını hansı sənəd təşkil edir

- ☐ Bunların heç biri
☐ Azad ticarət sazişi
☒ Assosasiya Sazişi
☐ Tərəfdaşlıq və Əməkdaşlıq sazişi

65 Şərq tərəfdaşlığı təşəbbüsü hansı ölkələri əhatə edir

- ☒ Bütün göstərilənlər
☐ Ukrayna və Gürcüstan
☐ Moldova və Belarus
☐ Azərbaycan və Ermənistan

66 Türkiyə ilə Avropa Birliyi arasında integrasiya əməkdaşlığı hansı səviyyədədir

- ☐ Ümum bazar
☒ Gömrük Birliyi
☐ Valyuta zonası
☐ Azad ticarət

67 Hal-hazırda Avropa İttifaqına yeni genişlənmə ərəfəsində üzvlüyə namizəd olan ölkə hansıdır?

- ☒ Xorvatiya
☐ Slovakiya
☐ Sloveniya
☐ İsveç və İsveçrə

68 Altıncı genişlənmə mərhələsi hansı ölkələrin üzvlüyü ilə baş verdi

- ☒ Bolqarıstan və Rumıniyanın
☐ Çexiyanın
☐ Rumıniyanın

☐ Üç Baltıqyanı dövlətin

69 Sloveniya və Baltıqyanı dövlətlər Avropa Birliyinə hansı genişlənmə mərhələsində daxil olmuşlar

- ☐ 3-cü
- ☐ 4-cü
- ☒ 5-ci
- ☐ 7-ci

70 Beşinci genişlənmə neçə yeni Aİ üzvlərini əhatə etdi

- ☐ 4
- ☐ 2
- ☐ 5
- ☒ 10

71 Beşinci genişlənmə Aİ üzvləri sayı

- ☐ 17
- ☒ 25
- ☐ 10
- ☐ 15

72 Xirda pul nisanları (monet) formasında Avro nə zaman dövriyyəyə daxil edildi:

- ☒ 2002
- ☐ 2010
- ☐ 2001
- ☐ 2009

73 1995-ci ildə Avropa Birliyinin genişlənməsi hansı ölkəni əhatə etmişdir

- ☒ Hər biri
- ☐ Avstriya
- ☐ Finlandiya
- ☐ İsveç

74 1995-ci il Avropa Birliyinin necənci genişlənməsidir

- ☐ Üçüncü
- ☐ İkinci
- ☒ Dördüncü
- ☐ Birinci

75 Dördüncü genişlənmədə Avropa Birliyini üzvlərinin sayı

- ☒ 15
- ☐ 9
- ☐ 11
- ☐ 12

76 Portugaliya və İspaniya Avropa birliyinə daxil olduqdan sonra birlik üzvlərinin sayı necə oldu

- ☒ 12
- ☐ 11
- ☐ 9
- ☐ 17

77 İspaniya Avropa birliyinin neçənci genişlənməsinə aid edilir

- ☐ Heç biri
- ☒ Üçüncü
- ☐ İkinci
- ☐ Birinci

78 Yunanıstan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyə daxil oldu

- ☒ Heç biri
- ☐ Bolqarıstan və Çexiya
- ☐ İrlandiya və Polşa
- ☐ Portugaliya və İtaliya

79 Avropa birliyinin birinci genişlənməsi hansı ölkəni əhatə etdi

- ☒ Hər biri
- ☐ Böyük Britaniya
- ☐ İrlandiya
- ☐ Danimarka

80 Asiya Sakit Okeanı İqtisadi əməkdaşlığı çərçivəsində integrasiya prinsipləri yönəldilmişdir

- ☒ Hər biri
- ☐ Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması
- ☐ Həyat səviyyəsinin yüksəldilməsi
- ☐ Reqlonda inkisafın dəstəklənməsi

81 NAFTA müqaviləsi nəzərdə tuturdu

- ☒ Hər biri
- ☐ Birgə arbitraj komissiyasının yaradılması
- ☐ Meksikada Simali kapitalı üçün rejimin yumşaldılması
- ☐ 2010-çu ildə gömrük rüsumlarının ləğvi

82 Maastrixt müqaviləsi hansı sferaları əhatə etməklə integrasiyanı dərinləşdirmişdir

- ☒ Hər biri
- ☐ Daxili işlər və ədliyyə sahəsində vahid siyasət
- ☐ Vahid xarici və müdafiə siyasəti
- ☐ Avropa daxili bazarı və vahid valyuta

83 Vahid kənd təsərrüfatı siyasəti Avropada integrasiyanın hansı mərhələsinin əsasını təşkil etmişdir

- ☐ Hər biri
- ☐ Azad ticarət
- ☐ Preferensial sazişlər
- ☒ İqtisadi ittifaq

84 Hökumət başçılarının daxil olduğu Avropa Şurası, Avropa İttifaqının hansı statuslu organıdır

- ☐ Avroparlament
- ☐ İcraedici
- ☒ Ali siyasi
- ☐ Komissiya

85 Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir

- ☐ İcraedici
- ☐ Köməkçi
- ☐ Humanitar

☒ Siyasi

86 Avronun nəgd dövriyyəsi vahid formada nə vaxt tətbiq edildi

- ☒ 2002-ci il iyun
☐ 2011-ci il maliyyə böhranı zamanı
☐ 2002-ci ilin əvvəli
☐ 1999

87 Avropa İttifaqının büdcəsinin formalaşması mənbələri

- ☒ Bunların hamısı
☐ MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqları
☐ Əlavə dəyər vergisi
☐ Gömrük rüsumları

88 Maastrixt müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı

- ☐ Avropa İqtisadi Birliyi
☒ Avropa İttifaqı
☐ AND paktı
☐ Merkosur

89 1951-ci ildə AVROPA POLAD Və KÖMÜR BİRLİYİ-nin yaradılması haqqında müqavilənin iştirakçıları

- ☐ Fransa, Belçika, Niderland
☐ AFR , Niderland, Luksemburq , İtaliya
☐ Belçika, Fransa, Niderland
☒ Fransa, AFR (Almaniya), İtaliya , Belçika, Niderland, Luksemburq

90 Mal, xidmət və istehsal amillərinin hərəkəti yolunda maneələrin aradan qaldırılması ilə iki və çox ölkənin iqtisadi münasibəti

- ☐ Konsorsium
☒ İqtisadi tamamlanma
☐ Kooperasiya
☐ Asılılıq

91 Neofunksionalist konsepsiya və plüralist konsepsiya aiddir:

- ☐ Federalist konsepsiya
☐ Valyuta integrasiyası konsepsiyasına
☐ Bazar-institutsional konsepsiya
☒ Siyasi-hüquqi konsepsiyalara

92 Gömrük İttifaqı konsepsiyası iqtisadi integrasiyanın hansı konsepsiyasına aiddir:

- ☐ Struktur
☒ Funksional
☐ Dirijist
☐ Valyuta ittifaqı

93 Valyuta integrasiyası konsepsiyası integrasiyanın hansı nəzəriyyəsinə aid edilir:

- ☐ Bunların hər biri
☐ Federalist
☒ Funksional –sahəvi
☐ Ümumiləşdirici

94 İqtisadi integrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir:

- ☐ Bunların hər biri
- ☒ Plüralist konsepsiya
- ☐ Ticarət konsepsiyası
- ☐ Marksist konsepsiya

95 Avropa Birliyi aşağıdakı integrasiya qruplaşmalarının bütünləşməsi ilə 1958 –cı il müqaviləsi nəticəsində formalaşdı:

- ☐ Avropa İqtisadi Birliyi və Benilüks
- ☒ Avropa Polad və Kömür Birliyi, Avropa İqtisadi Birliyi və AvroAtom
- ☐ AvroAtom və Avropa Polad və Kömür Birliyi 3
- ☐ Avropa İqtisadi Birliyi və Avropa Polad və Kömür Birliyi

96 Tam iqtisadi integrasiyaya hansı uygundur:

- ☐ İstehsal amillərinin sərbəst hərəkəti
- ☐ Gömrük maneələrinin aradan qaldırılması
- ☒ İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata keçirilməsi
- ☐ Vahid ticarət siyasəti

97 İqtisadi və valyuta ittifaqı nə deməkdir:

- ☐ Bunların hec biri
- ☐ Gömrük ittifaqının yaradılması
- ☐ Azad ticarət zonasının yaradılması
- ☒ Sosial-iqtisadi və valyuta siyasətinin razılaşdırılması

98 Beynəlxalq iqtisadi integrasiyanın formalarına aiddir:

- ☒ Bunların hər biri
- ☐ Azad Ticarət
- ☐ Gömrük İttifaqı
- ☐ İqtisadi İttifaq

99 Ümum Bazar səviyyəli integrasiya nə deməkdir:

- ☒ Butun bunlar dogrudur
- ☐ Daha yüksək səviyyəli yaxınlaşma
- ☐ Milli qanunvericiliyin unifikasiyası
- ☐ Gömrük İttifaqı funksiyası və istehsal amillərinin blokdaxili sərbəst hərəkəti

100 Gömrük İttifaqı səviyyəsinə hansı uyğun gəlir:

- ☒ Hər biri uygundur
- ☐ Vahid gömrük ərazisi
- ☐ Vahid ticarət siyasəti
- ☐ Azad ticarət funksiyaları

101 Azad ticarət və Gömrük İttifaqı arasındakı fərqi göstərin:

- ☐ Bütün cavablar dogrudur
- ☐ Ticarət maneələrinin aradan qaldırılması
- ☐ Fərqli valyuta münasibətləri
- ☒ Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyasəti amili

102 Azad ticarət və Gömrük İttifaqı hansı integrasiya situasiyasına aiddir:

- ☐ Bunların hər birinə
- ☐ Siyasi integrasiya

- ☒ Ticarət integrasiyası
- ☐ Umum bazar

103 İqtisadi integrasiyanın əsas xüsusiyyətini əks etdirir:

- ☒ Bütün cavablar doğrudur
- ☐ Dönməzlik
- ☐ Yaxınlaşma
- ☐ Qarşılıqlı uyğunluq

104 İqtisadi integrasiyanın inkişafı istiqamətini təşkil edir:

- ☐ Cavablar doğru deyil
- ☐ Konsorsium
- ☒ İstehsal və tədavi integrasiyası
- ☐ TMK

105 Dünya ölkələrinin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlanması prosesi aşağıdakılardan hansının mahiyyətinə uyğun deyil:

- ☐ Elmi –texniki kooperasiya
- ☒ Beyin axını
- ☐ İntegrasiya
- ☐ İqtisadi İttifaq

106 İqtisadi integrasiyanın coğrafiyasını tam əks etdirən doğru cavab hansıdır:

- ☐ Beynəlxalq
- ☐ Regional
- ☐ Kontinental
- ☒ Regional və beynəlxalq

107 Beynəlxalq iqtisadi integrasiyanın səviyyələrinə aiddir:

- ☐ Mikro səviyyə
- ☐ Mikro səviyyə
- ☐ Cavablar doğru deyil
- ☒ Mikro və makro səviyyə

108 Regional iqtisadi integrasiya hansı parametrlərlə təyin edilə bilər:

- ☒ Bütün cavablar doğrudur
- ☐ Milli qanunvericiliyin unifikasiyası
- ☐ Vahid iqtisadi, maliyyə və sosial siyasətin həyata keçirilməsi
- ☐ İstehsal amillərinin sərbəst döv etməsi

109 Resurslar və təsir sferaları uğrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir?

- ☐ İnvestisiya axınlarının istiqamətinə təsir etmək
- ☒ Bütün cavablar doğrudur
- ☐ Ticarət və siyasi birlikləri zəruri edir
- ☐ Rəqib kompaniyaların strategiyasına təsir etmək

110 Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyasəti

- ☐ Cavablar doğru deyil.
- ☒ İqtisadi integrasiya

- ☐ Proteksionizm
- ☐ İqtisadi yardım

111 Dərin əmək bölgüsü və davamlı qarşılıqlı əlaqə əsasında istehsalın yüksək beynəlmilləşməsi səviyyəsi nəyi ifadə edir?

- ☐ Beynəlxalq əmək bölgüsü
- ☒ Beynəlxalq iqtisadi integrasiya
- ☐ Bunların hec biri
- ☐ Beynəlxalq mübadilə

112 Beynəlxalq iqtisadi integrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir?

- ☒ Bunların hər biri
- ☐ Regionlaşma mexanizmi kimi
- ☐ Qloballaşma prosesinin tərkib hissəsi kimi
- ☐ BİM-in forması kimi

113 Qonsu ölkələrin iqtisadiyyatlarının davamlı iqtisadi əlaqələr əsasında tamamlanması , makro və mikro səviyyədə vahid təsərrüfat sistemidək yüksəlməsi sosial-iqtisadi hadisə kimi nə deməkdir?

- ☐ Cavablar doğru deyil
- ☒ Beynəlxalq iqtisadi integrasiya
- ☐ İqtisadi asılılıq
- ☐ İqtisadi durğunluq

114 Beynəlxalq əmək bölgüsü və kooperasiya

- ☒ Integrasiyanın əsasıdır
- ☐ Integrasiyanın sərtidir
- ☐ Integrasiyanın mahiyyətidir
- ☐ Integrasiyanın məqsədidir

115 Davamlı iqtisadi integrasiya nəticə etibarilə gətirib çıxarır:

- ☐ Səyələşmə (2)
- ☐ İstehsal münasibətləri inkişaf edir (1)
- ☒ 1 və 3 doğrudur
- ☐ Kapitalın və istehsalın beynəlmilləşməsi (3)

116 Siyasi, milli və mədəni uyğunluq

- ☐ Integrasiyanın nəticəsidir
- ☐ Integrasiyanın mahiyyətidir
- ☐ Integrasiyanın məqsədidir
- ☒ Integrasiyanın sərtidir

117 İqtisadi integrasiyanın məqsədi

- ☐ Müqayisəli üstünlüklər prinsipinin reallaşdırılması
- ☐ Düzgün cavab yoxdur
- ☐ İri miqyaslı istehsal
- ☒ Strateji və rəqabət üstünlüklərinin əldə edilməsi

118 İnkişaf səviyyəsinin yaxınlaşdırılması hansına aiddir

- ☒ Integrasiyanın məqsədi
- ☐ Integrasiyanın şərti

- ☐ İnteqrasiya metodu
- ☐ İnteqrasiyanın mahiyyəti

119 1999-cu il Aİ-nın neçə üzvü Avrozonaya daxil oldu

- ☐ 17
- ☐ 15
- ☒ 11
- ☐ 9

120 Avrozonaya aid olmayan ölkəni göstərin

- ☒ İsveç və Böyük Britaniya
- ☐ portugaliya və Luxemburg
- ☐ İrlandiya və Kipr
- ☐ Slovakiya və Yunanıstan

121 Avstriya və Belçika hansı ölkə ilə eyni vaxtda Avrozonaya daxil olmuşlar:

- ☐ Finlandiya, Portugaliya və Malta
- ☐ Sloveniya və Almaniya
- ☐ Finlandiya, İtaliya və Estoniya
- ☒ İspaniya və İrlandiya

122 Avrozonaya eyni vaxtda daxil olmayan ölkələri göstərin

- ☒ Göstərilənlərə aid deyil
- ☐ Belçika, İspaniya və Almaniya.
- ☐ Luxemburg və Niderland
- ☐ Kipr və Malta

123 2009 və 2011-ci ildə Avrozonaya daxil olan ölkələrə aid deyil

- ☒ Avstriya
- ☐ Estoniya
- ☐ Slovakiya
- ☐ Hər biri

124 İkitərəfli ticarət əlaqələri blokdaxili ticarətin prinsipləri ilə necə tənzimlənilir?

- ☐ İntellektual mülkiyyət hüququ təmn olunur
- ☐ Heç biri
- ☐ Üçüncü ölkələrlə ticarət sərbəstləşdirilir
- ☒ Üçüncü ölkələrlə ticarət maneələri tətbiq olunur

125 ÜTT-yə daxilolma regional inteqrasiya üçün nəyi zəruri edir:

- ☐ Hər biri
- ☐ Ticarət maneələrinin tətbiqi
- ☒ Azad rəqabət prinsiplərinin təmini
- ☐ İnvestisiyaların liberallaşdırılması

126 Rusiya ÜTT üzvlüyü şəraitində Azərbaycanla ticarət əlaqələri hansı istiqamətdə dəyişər?

- ☒ Xarici sərmayələr üçün məhdudiyyət qoyulan sahələr azaldılır
- ☐ İnvestisiyalar sərbəstləşir
- ☐ Hər biri
- ☐ Gömrük ittifaqı şərtləri tətbiq olunur

127 Azərbaycan və Qazaxıstan arasında inteqrasiya münasibətləri MDB çərçivəsində hansına uyğundur?

- ☐ Ümumbazar
- ☒ Qarşılıqlı əsasda ticarət maneələrinin azaldılması
- ☐ Preferensial saziş
- ☐ Gömrük ittifaqı

128 Rusiya və Azərbaycan ticarət əlaqələri MDB prinsipləri ilə necə tənzimlənir:

- ☐ Hər biri
- ☐ Azad investisiya rejimi əsasında
- ☒ Ticarət maneələrinin qarşılıqlı ləğvi əsasında
- ☐ Gömrük ittifaqı şərtləri əsasında

129 Avrozonadan çıxma makroiqtisadi situasiyaya necə təsir edə bilər?

- ☐ Rəqabət üstünlüyü azalar
- ☐ Rəqabət üstünlüyü artar
- ☒ Xarici borc artar
- ☐ İqtisadi artım təmin olunur

130 Azərbaycan MDB çərçivəsində integrasiya əməkdaşlığının səviyyəsi

- ☒ Azad ticarət
- ☐ Ümumbazar
- ☐ Heç biri
- ☐ Gömrük ittifaqı

131 Aİ və Azərbaycan arasında yardım sahəsində əməkdaşlıq proqramları hansılardır?

- ☐ Bunların hamısı
- ☐ Bakı-Tbilisi – Ceyhan
- ☐ Əsrin müqaviləsi
- ☒ TESIS

132 Rusiya və Belarusiya MDB-nin bütün ölkələri ilə ticarət əlaqələri necə həyata keçirilir?

- ☐ Sərbəst valyuta prinsipi ilə
- ☒ Vahid ticarət prinsipləri bütün MDB ölkələrinə aid deyil
- ☐ Vahid ticarət rejimi əsasında
- ☐ Azad ticarət prinsipləri ilə

133 ÜTT üzvlüyü şəraitində gömrük ittifaqına daxil olma

- ☐ Ticarət maneələri azaldılır
- ☐ Heç nə dəyişmir
- ☐ Ticarət rejimi əvvəlki tək qalır
- ☒ Ticarət rejimi liberallaşır

134 Qazaxıstan Rusiya ilə integrasiya əməkdaşlığı forması:

- ☐ Azad ticarət
- ☒ Gömrük ittifaqı
- ☐ Heç biri
- ☐ Prefrensial saziş

135 Üçüncü ölkələrlə ticarətin azalması və regiondaxılı ticarətin genişlənməsi integrasiyanın hansı effektinə aid olunur

- ☐ Hec biri
- ☒ Statik

- ☐ Dinamik
- ☐ Domino

136 ETT stimullaşdırılması, məhsul vahidinə xərclərin azaldılması integrasiyanın hansı effektinə aid olunur

- ☐ Heç biri
- ☐ Ticarət
- ☐ Domino
- ☒ Dinamik

137 Ticarət şəraiti necə qiymətləndirilir

- ☐ Hər biri
- ☒ İdxal və ixrac qiymətlərinin nisbəti əsasında
- ☐ ÜDM-də xarici ticarətin payı əsasında
- ☐ Xarici borcun ticarət dövriyyəsinə nisbəti əsasında

138 C ölkəsi A və B –nin daxil olduğu Azad Ticarət zonasına üzv olarkən D ölkəsi ilə idxala 15 %-li advalor rüsum tətbiq edirdi. Azad Ticarət zonası ölkələri tərəfindən advalor rüsumların 2 dəfə azaldılması C-nin D-dən idxalına necə təsir edər

- ☐ C-D arasında ticarət əlaqələri azalar
- ☐ İdxal 2 dəfə ucuzlasar
- ☒ Azad Ticarət Zonası C-D arasında ticarət siyasətinə təsir göstərmir
- ☐ Ticarət şəraiti yaxşılaşar.

139 İnkişaf etmiş ölkələrdəki TMB inkişaf etməkdə olan ölkələrə maliyyə vəsaitlərini növbəti səbəbə ona görə təqdim edirdi:

- ☐ yüksək faiz qoyuluşları.
- ☐ borc alan ölkələrin dayanıqlı iqtisadi inkişafı;
- ☒ yanacaq və xammal əmtəələri qiymətlərinin artımı nəticəsində inkişaf etməkdə olan ölkələrin ödəmə qabiliyyətinin güclənməsi;
- ☐ inkişaf etmiş ölkələrin işgüzar aktivliyinin zəifləməsinə;

140 Hansı siyasi amil bazar konyunkturuna təsir etmir

- ☒ ayrı-ayrı ölkələr arasındakı danışıqlar
- ☐ dövlət çevrilişi
- ☐ lokal müharibə
- ☐ terror aktı
- ☐ dünyada siyasi vəziyyət

141 Türkiyənin ilk GSM, 2G və 3G operatorudur.

- ☐ Cellphone
- ☐ Vodofone
- ☐ Avea
- ☒ Turkcell

142 Statoil 60% ümumdaxil məhsul göstəricisi ilə Şimal dənizinin kontinental şelfində fəaliyyət göstərən ən böyük əməliyyat şirkətidir.

- ☐ İngiltərə-nin
- ☐ Şotlandiya-nın
- ☐ İsveç-in
- ☒ Norveç-in

143 2006-cı ilin ortalarından etibarən mətbuatdaNorveçin digər sənaye nəhəngi Norsk Hydro ilə birləşəcəyi barədə məlumatlar yayıldı.

- ☐ Exxon Mobile-in
- ☐ Shellin
- ☐ Lukoylin
- ☒ Statoilin

144 - əsası 1972-ci ildə qoyulmuş həm Norveçin, həm də Skandinaviyanın isə ən böyük neft şirkətidir.

- ☐ Exxon Mobile
- ☐ Shell
- ☐ Lukoyl
- ☒ Statoil

145 Bu gün üçün dünyada ən çox danışılan mövzu olan, istehsalın və satın almanın Çin Xalq Respublikasına outsource edilməsi fəaliyyətini gerçək mənada başlatmış olan şirkət.....

- ☐ D&R-dır.
- ☐ Tesco-dur.
- ☐ Asda-dlr.
- ☒ Wal-Mart-dır.

146 Pizza Hut — 1958-ci ildəyaradılan fəstfud şəbəkəsi.

- ☐ Fransa-da
- ☐ İtaliya-da
- ☒ ABŞ-da
- ☐ İngiltərə-də

147 Dünyanın əsas transmilli şirkətləri milli xüsusiyyətlərinə görə, hansı ölkələr qruplarına aiddir?

- ☒ ABŞ, Yaponiya və Avropa İttifaqı
- ☐ Yaponiya və Avstraliya
- ☐ ABŞ və Latin Amerikası
- ☐ Avropa İttifaqı və MDB
- ☐ Çin, Rusiya və Yaponiya

148 Cənubi Koreya təsərrüfat sisteminində istehsal əlaqələrinə əsaslanmaqla iri şirkətlərin kiçik və orta şirkətlərlə birliyindən ibarət qrupların adını göstərin

- ☐ Südan
- ☐ Keyretsu
- ☐ Kartel
- ☐ MSG
- ☒ Çebol

149 Bizim ölkədə kim xarici sərmayəçi sayılır:

- ☐ Xarici offşor zonalarda qeydə alınmış milli müəssisələr
- ☒ Xarici fiziki və hüquqi şəxslər
- ☐ Səhmdar cəmiyyətlər
- ☐ Daimi xaricdə yaşayan Azərbaycan vətəndaşları
- ☐ Milli müəssisələrin xarici filialları

150 Beynəlxalq iqtisadi konfliktlərin əsas mənbəyi hansıdır:

- ☐ Müxtəlif ölkə hökumətləri tərəfindən həyata keçirilən proteksionizm siyasəti
- ☒ Dövlətlərin xarici iqtisadi siyasətindəki fərqlər
- ☐ Ayrı-ayrı ölkələrdə istehlakın səviyyəsindəki fərqlər
- ☐ Milli təsərrüfatların səmərəliliyində mövcud olan ciddi fərqlər

- ☐ Milli iqtisadiyyatın strukturundakı xüsusiyyətlər

151 Dünya maliyyə bazarında transmilli şirkətlərin hökümranlığının əsasını nə təşkil edir:

- ☐ Kapital ixpacı
☒ Birbaşa investisiyalar
☐ Kreditlər
☐ Borc kapitalı
☐ Portfel investisiyaları

152 Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdıran aimllərdəndir:

- ☐ mühüm ixrac məhsulları üzərində dövlət inhisarının mövcudluğu
☐ qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması
☐ xarici ticarət dövryyəsinin 40%-ə qədərini qeyri-tarif məhdudiyyətlərə məruz qalması
☒ milli iqtisadiyyatların qarşılıqlı asılılığının güclənməsi
☐ rüsumların orta səviyyəsinin 40% və daha çox olması

153 Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir:

- ☐ portfel investisiyaları
☐ borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
☒ incinirinq xidmətləri
☐ birbaşa investisiyalar
☐ iqtisadi kömək

154 1990-cı ildə Arçelik öz məhsullarını Avropa ölkələrinə ixrac etməyə başladı. Texnikanın dünya bazarında satışı üçün brendi seçildi.

- ☐ Casper
☐ Vestel
☐ Arçelik
☒ BEKO

155, avtomobil qrupuna bağlı bir şirkətdir.

- ☐ Land Rover ; Jeep
☐ Jeep ; Land Rover
☐ Chrysler ; Jeep
☒ Jeep ; Chrysler

156 Škoda Avto 1991-də tərəfindən satın alındı.

- ☐ General Motors
☐ Daimler-Benz Qrupu
☐ PSA Peugeot Citroën
☒ Volkswagen Qrupu

157 Škoda Avto -avtomobil istehsalçısı olmaqla ən köhnə avtomobil istehsalçılarından biridir.

- ☐ Sloveniya
☐ Polşa
☐ Rumıniya
☒ Çex

158 Aşağıdakı TMK-dan hansının fəaliyyəti birbaşa istehsalla bağlı deyildir?

- ☐ Sumitomo
☐ Daymler-Kraysler

- ☐ Ceneral-Elektriks
- ☐ Bayer
- ☒ Wail-Mart-Stores

159 Aşağıda göstərilən şirkətlərdən hansı Braziliyanın TMK-rına aid deyil?

- ☐ Novartis AG
- ☐ Petroleo Brasileiro
- ☐ Souza Cruz
- ☒ Saudi Basic Industries Corp
- ☐ Companhia Cervejaria Brahma

160 Aşağıda göstərilən səbəblərdən hansı kapital ixracını şərtləndirən səbəblərə aid edilmir?

- ☐ xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu
- ☐ kapital ixrac edən ölkədə iri korporasiyaların fəaliyyətini məhdudlaşdıran antiinhisar qanunlarının fəaliyyəti
- ☐ kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması
- ☒ vətənpərvərlik hisslərinin aşağı olması
- ☐ kapitalın "nisbi" artıqlığı

161 Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- ☐ daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
- ☒ ölkədə güclü bank sektorunun olmaması
- ☐ daxili rəqabətin zəifləməsi
- ☐ istehsal amillərinin pisləşməsi
- ☐ yeni texnologiyaların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu

162 Məhsulun pay bölgüsü sövdələşməsi zamanı xarici sərmayəçi mədənlərdən istifadə üçün dövlətə birdəfəlik ödəmə edirsə bu:

- ☐ Mənfəət məhsuluna vergidir
- ☐ İstehsal olunmuş məhsula vergidir
- ☐ Aksiz rüsumudur
- ☐ ƏDV-dir
- ☒ Bonusdur

163 əmtənin həyat silsiləsi konsepsiyasının müəllifi kimdir?

- ☒ R.Vernon
- ☐ O.Olin
- ☐ E.Xekşer
- ☐ V.Leontyev
- ☐ C.Damning

164 Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil:

- ☐ Qəbul edən ölkədə əlverişli investisiya iqliminin mövcudluğu
- ☐ Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
- ☒ Pulların yuyulması
- ☐ Ölkədə həddən artıq kapital yığılı
- ☐ Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu

165 Kapital ixracının müasir meyilləri:

- ☐ birbaşa və portfel investisiyalarının eyni səviyyədə artması
- ☐ birbaşa investisiyaların azalması
- ☐ birbaşa investisiyaların üstün sürətdə artması
- ☐ portfel investisiyalarının azalması

- ☒ portfel investisiyalarının üstün surətdə artması

166 İstehsalın beynəlxalq kooperasiyası nədir?

- ☒ Hissələrin bir ölkədən gətirilərək digər ölkədə hazır məhsulun yığılmasıdır.
☐ Bir ölkədən ixrac olunan xammal hesabına digər ölkədə məhsul istehsal olunmasıdır
☐ Məhsul istehsalının birgə müəssisələrdə təşkilidir
☐ Müəyyən növ məhsul istehsalının müəyyən ölkənin bir sahə və ya müəssisəsində cəmləşdirilməsidir
☐ Ayrıca məhsul istehsalına biri-birini tamamlayan ixtisaslaşdırılmış istehsalın qarşılıqlı əlaqəsidir

167Tata şirkəti 1954-cü ildə ticari vasitə istehsalı üçünilə ortaqlıq qurmuş, 2004-cü ildə isə Cənubi Koreyada olan Daewoo şirkətinin ağır vasitə hissəsini bünyəsinə qatmışdır.

- ☐ İngitərənin ; Alman Daimler-Benz
☐ İngitərənin ; ; Fransanın PSA Peugeot Citroën
☐ Hindistanın ; Fransanın PSA Peugeot Citroën
☒ Hindistanın ; Alman Daimler-Benz

168 Nissan Jidōsha Kabushiki Gaisha və ya Nissan avtomobil şirkəti 26 dekabr 1933-cü ildə.....Yokohama şəhərində yaradılmışdır.

- ☐ Şimali Koreyanın
☐ Malayziyanın
☐ Cənubi Koreyanın
☒ Yaponiyanın

169 Jaguar,26 Mart 2008 tarixindəən böyük avtomobil markası Tataya satıldı.

- ☒ Hindistanın
☐ ABŞ-ın
☐ Almaniyanın
☐ İngiltərənin

170 Jaguar, 2008-ə qədər PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martin kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi.

- ☒ Fordun
☐ Peugeot-nun Citroën
☐ General Motorsun
☐ Renault-nun

171 Jaguar, mərkəzli bir avtomobil markasıdır.

- ☐ ABŞ
☒ İngiltərə
☐ Almaniya
☐ İtaliya

172 Rolls Royce şirkətinin məqsədiistehsal etməkdir.

- ☐ idman avtomobilləri
☒ qabaqcıl texnologiyalı lüks avtomobil
☐ ən lüks və prestijli marka avtomobillər
☐ ən dayanıqlı və möhkəm avtomobil

173 Peugeot - istehsal olunan avtomobil, velosiped və motorsiklet markası, indiki vaxtdabir parçasıdır.

- ☐ İtaliyada ; PSA Peugeot Citroënun

- ☒ Fransada ; PSA Peugeot Citroënun
- ☐ İtaliyada ; PSA Renault Citroënun
- ☐ Fransada ; PSA Renault Citroënun

174 Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür:

- ☐ gömrük tarifləri tətbiq olunmayan ərazi
- ☒ xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi
- ☐ rüsumsuz anbar zonası
- ☐ rüsumsuz ticarət zonası
- ☐ müəyyən ölkənin muxtar ərazisi

175 Aşağıda göstərilən dünyanın ən çox neft ehtiyatları hansı ölkələrdə mövcuddur:

- ☐ Çin, İran, Kuveyt
- ☒ Səudi Ərəbistan, İrak, Kuveyt
- ☐ Norvec, Azərbaycan, Kazaxstan
- ☐ Rusiya, ABŞ, Çin

176 Aşağıda göstərilən hansı transmilli bank aktivlərinin həcminə görə ilk beşliyə daxil deyildir?

- ☒ Sumitomo Bank
- ☐ Miruho Financial Group
- ☐ Sitigroup
- ☐ Deutsche Bank
- ☐ P.Morgan Chase&Co

177 2006-ci ildə Xarici investisiya idxalının tempinə görə MDB məkanında birinci ölkə hansıdır?

- ☐ Ukrayna
- ☐ Türkmənistan
- ☒ Azərbaycan
- ☐ Rusiya
- ☐ Qazaxıstan

178 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Agility Public Warehousing Company, China Railway Construction Corporation LtdChina Communications Construction Co.Enka Insaat ve Sanaye?

- ☐ Telekomunikasiya
- ☒ Tikinti
- ☐ Elektronika
- ☐ Ərzag, yeyinti
- ☐ Metallurgiya

179 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Fraser and Neave Limited, FEMSA-Fomento Economico Mexicano, San Miguel Corporation?

- ☐ Telekomunikasiya
- ☒ Yeyinti
- ☐ Elektronika
- ☐ Ərzag, yeyinti
- ☐ Metallurgiya

180 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Genting Berhad, Steinhoff International holdings?

- ☐ Elektronika
- ☒ Xidmət sektoru
- ☐ Telekomunikasiya
- ☐ Metallurgiya

☐ Ərzag, yeyinti

181 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Sasol Limited Formosa Plastics Group?

- ☒ Kimiya
☐ Ərzag, yeyinti
☐ Telekommunikasiya
☐ Metallurgiya
☐ Elektronika

182 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Ternium SA Evraz Metalurgica Gerdau S.A. Tata Steel Ltd. Severstal?

- ☐ Elektronika
☐ Neft-Gaz
☐ Telekommunikasiya
☒ Metallurgiya
☐ Ərzag, yeyinti

183 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir United Microelectronics Corporation, Inventec Company, Lenovo Group LG Corp.: ?

- ☐ Telekommunikasiya
☐ Neft-Gaz
☒ Elektronika
☐ Ərzag, yeyinti
☐ Diversifikasiyalı

184 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: BNP Paribas Societe Generale Generali Spa Allianz SE?

- ☐ Telekommunikasiya
☐ Neft-Gaz
☒ Maliyyə
☐ Ərzag, yeyinti
☐ Diversifikasiyalı

185 TMK birləşməsini və udulmasını əks etdirən qəbul olunmuş abrevatura

- ☐ P&A
☒ M&A
☐ S&A
☐ M&E

186 2008- ci ildə Hyundai Motor Company şirkətinin transmilli indeksini göstərin

- ☐ 26,7
☒ 36,5
☐ 45,7
☐ 2,4

187 Böyük Britaniyanın TMK deyil

- ☐ Aviva PLC
☐ Barclays PLC
☒ ING Groep NV
☐ Old Mutual PLC
☐ Prudential PLC

188 ABŞ TMK deyil

- ☐ JPMorgan Chase & Company
- ☐ Citigroup Inc
- ☒ Generali Spa
- ☐ Bank of America Corporation
- ☐ Berkshire Hathaway Inc

189 Yaponiyanın TMK deyil

- ☐ Mitsubishi UFJ Financial Group
- ☒ Prudential PLC
- ☐ Mizuho Financial Group Inc
- ☐ Nomura Holdings Inc

190 Almaniyanın TMK deyil

- ☐ Allianz SE
- ☒ Manulife Financial Corp.
- ☐ Commerzbank AG
- ☐ Muenchener Rueckversicherung AG
- ☐ Deutsche Bank AG

191 İsveçrənin TMK deyil

- ☐ UBS AG
- ☒ Nomura Holdings Inc
- ☐ Swiss Reinsurance Company
- ☐ Zurich Financial Services
- ☐ Credit Suisse Group AG

192 Fransanın TMK deyil

- ☐ Societe Generale
- ☒ Generali Spa
- ☐ Credit Agricole SA
- ☐ Axa
- ☐ BNP Paribas

193 Kodak şirkəti — fototexnika və kinoməhsullar istehsal edən məşhur şirkətidir.

- ☒ ABŞ
- ☐ Almaniya
- ☐ Koreya
- ☐ Yapon

194 Honda başlıca məhsulları avtomobil, yük maşını, motosiklet və robotlar olan bir avtomobil markasıdır.

- ☐ Koreya
- ☒ Yapon
- ☐ Almaniya
- ☐ Amerika

195 Vestel - 1975-ci ildə Asil Nadir tərəfindən Türkiyə'də yaradılmış

- ☐ Alman kompyuter şirkətidir.
- ☐ Türk kompyuter şirkətidir.
- ☐ Alman texnoloji şirkətidir.

☒ Türk teknoloji şirkətidir.

196 LUKOyl – neft şirkəti. 1993-cü ildə hökumətinin qərarı ilə yaradılmışdır

- ☐ Ukrayna
☐ Türkmənistan
☐ Qazaxstan
☒ Rusiya Federasiyası

197 1957-ci ildə Mitsubishi ilk iri ixracı həyata keçirərək 600 R32 avtobusu göndərir.

- ☒ Çiliyə
☐ Santyaqoya
☐ Peruya
☐ Braziliaya

198 Hummer tərkibinə daxil olan ABŞ şirkətidir.

- ☒ General Motors konseminin
☐ Rolls-Royce konseminin
☐ Land Rover konseminin
☐ Chevrolet konseminin

199 Aşağıdakılardan biri BMT-nin çoxtərəfli ticarət-iqtisadi beynəlxalq təşkilatları sırasına daxil deyil:

- ☐ UNKDAT
☐ ÜTT
☒ Beynəlxalq Ticarət Palatası
☐ Beynəlxalq Gömrük Təşkilatı

200 Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı seqmentlərində funksiya göstərən beynəlxalq təşkilatlara nümunədir:

- ☐ FAO
☐ UNKDAT
☒ OPEK
☐ Avropa Yenidənqurma və İnkişaf Bankı

201 Aşağıdakılardan biri regional və regionlararası xarakterə malik beynəlxalq təşkilatlara nümunədir:

- ☐ Ümumdünya Ticarət Təşkilatı
☐ Beynəlxalq Valyuta Fondu
☐ Beynəlxalq Gömrük Təşkilatı
☒ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

202 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı təşkilatı hüquqi cəhətdən necə təşkilatdır?

- ☒ Səhmdar cəmiyyətdir
☐ Kooperativ təşkilatdır
☐ Sahibkarlıq ittifaqıdır
☐ Avropa ölkələrinin birləşdiyi fərdi müəssisədir

203 Hansı ölkə BVF-nun üzvü deyil?

- ☐ İran
☒ Kuba
☐ Türkiyə
☐ Braziliya

204 ÜTT öz fəaliyyətinə nə vaxtdan başlamışdır?

- ☐ 1985-ci ildən
- ☐ 1957-ci ildən
- ☒ 1995-ci ildən
- ☐ 1947-ci ildən

205 Böyük yeddiilər qrupuna daxildir

- ☐ Ukrayna
- ☐ İsveçrə
- ☐ Finlandiya
- ☒ İtaliya

206 Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil?

- ☐ Ümumdünya Bankı
- ☐ Beynəlxalq Əmək Təşilatı
- ☒ İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı
- ☐ BMT

207 BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir

- ☐ Gender problemi
- ☐ Ölkələrin suverenliyin təminatı
- ☐ Hərbi əməkdaşlıq
- ☒ İqtisadi və Sosial məsələlər üzrə əməkdaşlıq

208 Aİ-nin vahid aqrar siyasəti aşağıdakılarla müəyyən olunur: a. Kənd təsərrüfatı məhsulları ilə stabil qiymətlərlə təmin olunmaq b. Kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi c. Xaricdən ərzaq alışıni genişləndirməklə d. Fermerlərin həyat səviyyəsinin təmin edilməsi

- ☒ a,b,d
- ☐ c,b,d
- ☐ a,c,d
- ☐ a,b,c
- ☐ a,d

209 Beynəlxalq Energetik Agentlik hansı təşkilatın muxtar beynəlxalq orqanı kimi fəaliyyət göstərir?

- ☐ NATO
- ☐ YUNKDAT
- ☐ OPEK
- ☒ İƏİT
- ☐ NAFTA

210 İƏİT hansı ölkələrin əməkdaşlıq formatını təşkil edir?

- ☐ Yaponiya və Okeaniya
- ☐ Asiya dövlətləri
- ☐ Qərbi Avropa dövlətləri
- ☐ Şimali Amerika dövlətləri
- ☒ Sənayecə inkişaf etmiş dövlətlər

211 OPEK-in səbətində daxil deyil:

- ☒ 1,4
- ☐ Bosne light (3)
- ☐ Aras light (2)
- ☐ URAL S (1)

- ☐ Azeri light (4)

212 OPEK təşkilatının statusu hansına uyğundur:

- ☐ Heç biri
☐ Ərəb dövlətlərinin iqtisadi əməkdaşlıq şurası
☐ Regional iqtisadi birlik
☒ Beynəlxalq hökumətlərarası təşkilat
☐ Neft ixrac edən şirkətlərin assosiativ əməkdaşlıq qanunu

213 Çin iqtisadiyyatına xas olan əsas xüsusiyyəti nədir?

- ☐ Əhəlinin həyat səviyyəsinin artması
☐ Dövlət bölməsinin iqtisadiyyatda üstünlüyünün qorunub saxlanması
☐ Dövlətin iqtisadiyyatının tənzimlənməsində rolunun gücləndirilməsi
☒ Dövlət, kollektiv və şəxsi sektorların paritet əsasında inkişafının təmin olunması

214 Müasir mərhələdə Yaponiya üçün ən vacib idxal məhsulu hansıdır?

- ☒ Xammal və enerji daşıyıcıları
☐ Texnologiya
☐ Xarici kapital
☐ Ərzaq

215 BİM-də beynəlxalq təşkilatların yerinə yetirdiyi əsas funksiya hansıdır?

- ☒ Göstərilənlərin hər biri
☐ Nəzarət
☐ Müşahidə
☐ Kömək
☐ Tənzimləmə

216 İqtisadi Sosial Şura öz işində iki tip komissiyaların fəaliyyətindən istifadə edir:

- ☐ Bunların hamısından
☐ İnkişaf
☐ Nəzarət
☐ Regional
☒ Regional və funksional

217 Beynəlxalq iqtisadi münasibətlər və dünya ölkələri iqtisadiyyatının qarşılıqlı əlaqələrinin məcmusu:

- ☐ Ölkələrarası iqtisadi əlaqələrdir
☒ Dünya təsərrüfatıdır
☐ Dünya iqtisadiyyatıdır
☐ Dünya bazarıdır

218 Dünyanın əsas transmilli şirkətləri milli xüsusiyyətlərinə görə, hansı ölələr qruplarına aiddir?

- ☒ ABŞ, Yaponiya və Avropa İttifaqı
☐ Yaponiya və Avstraliya
☐ ABŞ və Latın Amerikası
☐ Avropa İttifaqı və MDB

219 Dünya ölkələrinin hansı qrupları BMT təsnifatına uyğun deyildir:

- ☐ İnkişaf etməkdə olan ölkələr
☐ Mərkəzləşdirilmiş planlı iqtisadiyyat ölkələri
☐ Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr

☒ Sosialist ölkələri

220 Göstərilən ölkələrdən hansı dünyanın ən yoxsul ölkələri siyahısına daxildir?

- ☒ Çad
☐ Braziliya
☐ Malayziya
☐ Hindistan

221 Dünya ölkələrinin və regionların inkişaf səviyyəsinin qeyri-bərabərliyi hansı istiqamətlərə əsasən qiymətləndirilməmişdir?

- ☐ Əhəlinin həyat səviyyəsinə görə
☐ Elmi-texniki tərəqqinin inkişaf səviyyəsinə əsasən
☐ Əmək məhsuldarlığına görə
☒ Əhəlinin savadına və xarici dil bilmək qabiliyyətinə görə

222 Dünya Bankının Azərbaycanada icra olunan layihələrinin sırasına hansı layihə daxil deyil?

- ☐ Magistral yol layihəsi
☒ TRACECA
☐ Təhsil sektorunun inkişafı layihəsi
☐ Kənd investisiya layihəsi
☐ Elektrik ötürücü sistemi layihəsi

223 Azərbaycan Dünya Bankı qrupuna daxil olan 5 qrupun neçəsinin üzvüdür?

- ☐ Yalnız 2 qrupun
☐ 1 qrupun
☐ 3 qrupun
☒ 5 qrupun
☐ 4 qrupun

224 Dünya Bankı qrupuna daxildir:

- ☒ Bunların hamısı
☐ Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi və Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzi
☐ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
☐ Beynəlxalq İnkişaf Assosiasiyası
☐ Beynəlxalq Maliyyə Korporasiyası

225 Beynəlxalq iqtisadi münasibətlərdə hökumətlərarası universal beynəlxalq təşkilat hansıdır?

- ☒ Heç biri
☐ İİƏT
☐ OPEK
☐ AYİB
☐ BVF

226 İşçi qüvvəsinin hərəkətinin tənzimlənməsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar:

- ☒ 3,4.
☐ FAO (1)
☐ YUNKTAD (2)
☐ Beynəlxalq Miqrasiya Təşkilatı (3)
☐ Beynəlxalq Əmək Təşkilatı (4)

227 Beynəlxalq əmək Təşkilatı ixracatçı ölkələr üçün emiqrasiya siyasətinin əsas məqsədləri kimi müəyyən etmişdir:

- ☐ İşsizliyi azaltmaq və valyuta gəlirləri əldə etmək
- ☐ Emiqrantların xaricdə müvafiq həyat şəraitini təmin etmək
- ☒ hamısı
- ☐ Emiqrantların ölkəyə qayıdışının tələbləri onların xaricdə əldə etdiyi peşə və təhsillə əlaqələndirilməsi

228 İnkişaf etməkdə olan ölkələri Dünya Bankı aşağıdakı meyar əsasında müəyyən edir:

- ☐ Borclu ölkələr
- ☒ Bazar iqtisadiyyatlı və aşağı iqtisadi inkişaf səviyyəsi ölkələr
- ☐ Texnologiya idxal edən ölkələr
- ☐ Xarici ticarət kvotası 25%-dən çox olmayan ölkələr
- ☐ Neft ixrac edən ölkələr

229 İnkişaf etmiş ölkələr qrupuna BMT tərəfindən aid edilir:

- ☐ Xarici bazarı olmayan ölkələr
- ☒ İnkişaf etmiş bazar iqtisadiyyatlı və yüksək sosial-iqtisadi inkişaf səviyyəli ölkələr
- ☐ ÜTT təşkilatına üzv olan dövlətlər
- ☐ Adambaşına ÜDM 12 min dollardan aşağı olmayan ölkələr
- ☐ Sənaye ixracının ÜDM-də payı 20 %-dən çox olan ölkələr

230 BMT sisteminin statistik nəşrləri aşağıdakılar üzrə qruplaşdırılır:

- ☒ Bütün göstərilənlər düzdür
- ☐ Regional nəşrlər
- ☐ Sosial-iqtisadi inkişaf məsələlərini əks etdirən nəşrlər
- ☐ Sahə nəşrləri

231 FAO dünya ərzaq bahalaşmasının əsas səbəbi kimi 2010-cu ildə göstərmişdir:

- ☒ 1, 4
- ☐ İqlim şəraitinin qeyri-normallığı (1)
- ☐ Rusiyada kənd təsərrüfatının vəziyyəti (2)
- ☐ Çində kənd təsərrüfatı istehsalının vəziyyəti (3)
- ☐ Dollar kursunun dəyişilməsi (4)

232 Beynəlxalq əmək Təşkilatının fəaliyyəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir:

- ☒ Hər biri
- ☐ Əməkçilər üçün sosial ədalətin təmin edilməsi
- ☐ Beynəlxalq əmək standartlarının işlənilməsi
- ☐ Geniş Texniki Əməkdaşlıq proqramlarının həyata keçirilməsi
- ☐ Sosial sığortanın reqlamentləşdirilməsi

233 Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda hansı layihəni icra edir ?

- ☐ Daşınmaz əmlakın qeydiyyatı layihəsi
- ☐ Səhiyyə sektorunda layihələr
- ☐ Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsi
- ☐ Korporativ və Büdcə sektoru üçün hesabatlılıq layihəsi
- ☒ İstilik Elektrik Stansiyasının reabilitasiya layihəsi

234 BMT dünya ərzaq probleminin həllində tövsiyyə edir:

- ☐ Ərzaq ticarətinə məhdudiyyətlər tətbiq etmək
- ☒ Bazarın tənzimlənməsi aparmaq və spekulasiyaları məhdudlaşdırmaq
- ☐ Yoxsulluğu azaltmaq
- ☐ Yardımları artırmaq
- ☐ Dolların kursunu yüksəltmək

235 BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə aid deyil:

- ☐ Fransa
- ☐ Rusiya
- ☒ Yaponiya
- ☐ Çin
- ☐ ABŞ

236 BMT-nin ixtisaslaşmış təşkilatlarına aid deyil:

- ☐ BƏT
- ☐ YUNİDO
- ☐ FAO
- ☐ YUNESKO
- ☒ İƏİT

237 Beynəlxalq İnkişaf Assosiasiyası aşağıdakı istiqamətdə kredit fəaliyyəti göstərir:

- ☐ Bunların heç biri
- ☐ Xüsusi sektor
- ☒ Yoxsul inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər
- ☐ TMK
- ☐ Büdcə defisitini azaltmaq

238 Dünya Bankı aşağıdakı növ kreditləri təqdim edir:

- ☐ Büdcə kəsirini azaltmaq üçün
- ☒ Proqram və məqsədli
- ☐ Ticarət kreditləri
- ☐ Faizsiz kreditlər
- ☐ Bunların hamısı

239 Ölkələrin bu və ya digər qrupa daxil olması üçün meyarları seçin

- ☐ ETTKİ nailiyyətləri, xarici investisiyalar üçün ayrılmış vəsaitlərin həcmi, dövlət borcu
- ☐ Təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
- ☒ Alıcılıq qabiliyyəti pariteti, həyat səviyyəsi və keyfiyyəti, ÜDM-in sahə strukturu
- ☐ Ölkənin ixrac və idxalı
- ☐ Adambaşına düşən orta illik gəlirlərin səviyyəsi, milli valyutanın mübadilə məzənnəsi

240 Ölkələr hansı qruplara bölünürlər:

- ☐ Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı ölkələr
- ☐ Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş ölkələr
- ☐ İnkişaf etmiş, zəif inkişaf etmiş, neft hasil edən ölkələr
- ☒ İnkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı ölkələr
- ☐ İnkişaf etmiş, geridə qalmış, inkişaf etməkdə olan ölkələr

241 AYİB-nin strateji vəzifələri. Düzgün olmayan variantı seçin.

- ☐ Müəssisələrin struktur yenidən qurulması məsələləri üzrə məsləhətlərin verilməsi
- ☒ Xarici investorlara zəmanət verilməsi
- ☐ Özəlləşdirməyə kömək edilməsi
- ☐ Müəssisələrin dövlətsizləşdirilməsi
- ☐ Müəssisələrin struktur yenidən qurulması və onların modernləşdirilməsi

242 AYİB nə üzrə ixtisaslaşmışdır? Düzgün olmayan variantı göstərin.

- ☐ Rekonstruksiya işlərinə texniki dəstəyin göstərilməsi

- ☐ İnfrastrukturların inkişafı (ekoloji proqramlar daxil olmaqla)
- ☒ Ən kasıb ölkələrdən inkişaf etmiş ölkələrə ixracın həvəsləndirilməsi
- ☐ Layihə maliyyələşdirilməsi daxil olmaqla istehsalın kreditləşdirilməsi
- ☐ Səhmdar kapitalına investisiyalar

243 Hansı təşkilat dünya bazarında ən yüksək reytingə malik xüsusi istiqrazlar buraxır?

- ☐ İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz
- ☐ İnvestisiyalara zəmanət üzrə Çöxtərəfli Agentlik
- ☐ Beynəlxalq İnkişaf Assosiasiyası
- ☒ Beynəlxalq Maliyyə Korporasiyası
- ☐ Beynəlxalq Valyuta Fondu

244 Hansı təşkilat xüsusi sektor tərəfindən reallaşdırılan layihələrin əlavə maliyyələşdirilməsinə kömək edir?

- ☐ İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz
- ☐ İnvestisiyalara zəmanət üzrə Çöxtərəfli Agentlik
- ☐ Beynəlxalq İnkişaf Assosiasiyası
- ☒ Beynəlxalq Maliyyə Korporasiyası
- ☐ Beynəlxalq Valyuta Fondu

245 Beynəlxalq İnkişaf Assosiasiyası nəyin hesabına maliyyələşdirilir?

- ☐ Güzəştli dövlət kreditləri hesabına
- ☐ TMK-nın xüsusi kapitalı hesabına
- ☐ Xüsusi borc kapitalı hesabına
- ☒ Donor-ölkələrin vəsaitləri, köhnə kreditlərin qaytarılması və BYİB-in mənfəətindən ayırmalar hesabına
- ☐ İştirakçı-ölkələrin büdcə ayırmaları hesabına

246 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı:

- ☐ Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir
- ☒ Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- ☐ Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- ☐ Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- ☐ Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

247 İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

- ☐ Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir
- ☒ Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- ☐ Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- ☐ Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- ☐ Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

248 İnvestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik:

- ☐ Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir
- ☐ Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- ☒ Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- ☐ Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- ☐ Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

249 Beynəlxalq İnkişaf Assosiasiyası:

- ☒ Ən kasıb ölkələrə faizsiz kreditlər verir
- ☐ Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- ☐ Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- ☐ Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir

- ☐ Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

250 Beynəlxalq Maliyyə Korporasiyası –

- ☒ Özel sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- ☐ Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- ☐ Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir
- ☐ Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- ☐ Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.

251 Aşağıda sadalanan təşkilatlardan hansı Dünya Bankı Qrupuna daxil deyil?

- ☐ İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz
- ☐ Beynəlxalq İnkişaf Assosiasiyası
- ☐ Beynəlxalq Maliyyə Korporasiyası
- ☐ İnvestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik
- ☒ Beynəlxalq Valyuta Fondu

252 Ölkələrin ÜTT-yə üzv qəbul olması prosesinin sonuncu mərhələsi necə adlanır?

- ☐ Üzv-olan ölkələrin ÜTT üzvlərinə təqdim edə biləcəyi “kommersiya əhəmiyyətli” güzəştlərin müzakirəsi
- ☐ Üzv olan ölkənin ticarət-siyasi rejiminin hərtərəfli nəzərdən keçirilməsi
- ☐ İqtisadi mexanizmin hərtərəfli nəzərdən keçirilməsi
- ☒ Bütün sənədlər paketinin üzv olan ölkənin qanunverici orqanı tərəfindən ratifikasiya edilməsi
- ☐ İddiaçı-ölkənin bu beynəlxalq təşkilata üzvlük şərtləri haqqında danışıqların aparılması və məsləhətlərin verilməsi

253 ÜTT-nin istənilən üzv-ölkəsi bu təşkilatın digər üzvünün hüquqa zidd olan hər hansı bir fəaliyyəti ilə rastlaşarsa hara müraciət edə bilər?

- ☐ İdarəetmə şurası
- ☒ Mübahisələrin həlli üzrə Orqan
- ☐ Parlament
- ☐ Nazirlər konfransı
- ☐ Katiblik

254 ÜTT-nin ali orqanı:

- ☐ İdarəetmə şurası
- ☐ Katiblik
- ☐ Baş Şura
- ☐ Müvəkkil hüquqi şəxs
- ☒ Nazirlər konfransı

255 Ümumdünya Ticarət Təşkilatı (ÜTT):

- ☐ Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlara kömək göstərilməsi məqsədilə yaradılmış təşkilatdır.
- ☐ Dünya Bankından borc götürmək iqtidarında olmayan ən kasıb inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatdır.
- ☐ Üzv-dövlətlər arasında valyuta-kredit məsələlərini tənzimləyən, tədiyə balansında kəsir yaranan zaman xarici valyutada qısa və ortamüddətli kreditlər verməklə onlara maliyyə yardımı göstərən beynəlxalq təşkilatdır.
- ☒ Dünya əmtəə və xidmət ticarətinin 90%-dən çox hissəsini tənzimləyən çoxtərəfli sazişləri (sazişlər paketi), normalar və qaydaları özündə əks etdirir.
- ☐ Yüksək rentabelli xüsusi müəssisələrə kreditlər verən təşkilatdır.

256 BVF-nin prinsipləri. Düzgün olmayan variantı seçin:

- ☐ Valyuta məzənnəsinin tənzimlənməsindən imtina etmək üçün beynəlxalq valyuta sistemində qadağa
- ☐ Valyuta məzənnəsinin manipulyasiyasına qadağa

- ☐ Valyuta böhranını aradan qaldırmaq məqsədilə valyuta bazarlarına müdaxilə edilməsi (zəruri olduğu halda) öhdəliyi
- ☐ Hər bir ölkənin öz müdaxilə siyasətində partnyor ölkələrinin maraqlarını nəzərə alması öhdəliyi
- ☒ Vahid ticarət siyasətinin həyata keçirilməsi

257 BVF-nin funksiyaları. Düzgün olmayan variantı seçin:

- ☒ Vahid ticarət siyasəti həyata keçirmək
- ☐ Tədiyyə balansının kəsirinin aradan qaldırılması üçün maliyyə yardımının göstərilməsi
- ☐ Razılaşdırılmış davranış kodeksinə riayət edilməsi
- ☐ Beynəlxalq valyuta siyasətinə dair məsləhətlərdə sıx əməkdaşlıq
- ☐ Məsləhətlər vermək və əməkdaşlıq etmək

258 BVF-nin məşvərətçi orqanı:

- ☐ İdarəetmə şurası
- ☐ Katiblik
- ☐ Parlament
- ☒ İdarəetmə şurasının müvəqqəti komitəsi
- ☐ Müvəkkil hüquqi şəxs

259 BVF-nin İcraedici orqanı:

- ☐ İdarəetmə şurası
- ☐ Katiblik
- ☐ Parlament
- ☒ Direktorluq
- ☐ Müvəkkil hüquqi şəxs

260 ən mühüm qərarların qəbulu üçün BVF-yə neçə faiz səs lazımdır.

- ☒ 85%
- ☐ 63%
- ☐ 50%
- ☐ 75%
- ☐ 95%

261 BVF-nin rəhbər orqanlarında ölkələr arasında səslər necə bölüşdürülür:

- ☐ Ölkənin rəqabətqabiliyyətliliyinə görə
- ☐ Ölkənin inkişaf səviyyəsinə görə
- ☒ Kvotaın həcmində görə
- ☐ Faydalı resursların mövcudluğuna görə
- ☐ Əhəlinin sayına görə

262 BVF-nin kapitalında iştirakçı ölkələrin üzvlük haqqı kvotalarının ölçüsü nədən asılıdır?

- ☐ Faydalı resursların mövcudluğu
- ☐ Əhəlinin uzunömürlüyü və sayı
- ☒ Ölkələrin iqtisadi potensialı və beynəlxalq ticarətdə fəallığı
- ☐ Coğrafi mövqe
- ☐ Ölkələrin inkişaf səviyyəsi

263 BVF-nin kapitalı formalaşır:

- ☐ TMK-nın ayırdığı vəsait hesabına
- ☐ Xarici ticarətdən əldə edilən vəsaitdən
- ☐ Vergilərdən
- ☐ İxrac və idxal arasındakı fərq hesabına

☒ Üzv-dövlətlərin üzvlük haqlarından

264 BVF-nin rəsmi məqsədləri. Düzgün olmayan variantı seçin.

- ☐ Rəqabət üstünlüyü əldə etmək məqsədilə valyutanın devalvasiyasına yol verməmək
- ☐ Beynəlxalq ticarətin genişlənməsinə və balanslı arımına kömək etmək
- ☐ Valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığa imkan yaratmaq
- ☒ Məşğulluğun və bütün dövlətlərin real gəlirlərinin yüksək səviyyəsinə nail olunması
- ☐ Valyutanın sabitliyini təmin etmək

265 BVF-nin ali idarəetmə orqanı:

- ☐ Katiblik
- ☐ Direktorluq
- ☐ Parlament
- ☐ Müvəkkil hüquqi şəxs
- ☒ İdarəetmə Şurası

266 BVF-nin mənzil qərargahı bu şəhərdə yerləşir:

- ☐ Nyu-York
- ☐ Sürix
- ☐ Cenevrə
- ☐ London
- ☒ Vaşinqton

267 Beynəlxalq Valyuta Fondu (BVF):

- ☐ Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlara kömək göstərilməsi məqsədilə yaradılmış təşkilatdır.
- ☐ Dünya Bankından borc götürmək iqtidarında olmayan ən kasıb inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatdır.
- ☐ Dünya əmtəə və xidmət ticarətinin 90 faizindən çox hissəsini tənzimləyən çoxtərəfli sazişləri, norma və qaydaları əks etdirir.
- ☒ Üzv-dövlətlər arasında valyuta-kredit məsələlərini tənzimləyən, tədiyə balansında kəsir yaranan zaman xarici valyutada qısa və ortamüddətli kreditlər verməklə onlara maliyyə yardımı göstərən beynəlxalq təşkilatdır.
- ☐ Yüksək rentabelli xüsusi müəssisələrə kreditlər verən təşkilatdır.

268 ÇXR-in hansı sənayesi dünyada birincidir?

- ☐ Yeyinti
- ☐ Ağır
- ☐ Yüngül
- ☒ Tekstil
- ☐ Aviakosmik

269 Çinin ixracında aparıcı yeri tutan kənd təsərrüfatı məhsulu hansıdır?

- ☐ Şəkər çuğunduru
- ☒ Pambıq
- ☐ Qarğıdalı
- ☐ Tütün
- ☐ Taxıl

270 Beynəlxalq iqtisadi təşkilatların funksiyalarına aiddir:

- ☐ iqtisadi inkişafa yardım funksiyası
- ☒ hər biri
- ☐ tənzimləyici funksiya
- ☐ nəzarət funksiyası

- ☐ norma yaratma funksiyası

271 Valyuta siyasətinin istiqamətlərinə aid deyil:

- ☐ diskont siyasəti
☐ valyuta müdaxilələri
☐ valyuta ehtiyatlarının diversifikasiyası
☒ ticarət məhdudiyyətləri

272 Valyuta məzənnəsinə təsir edən amillərə aid deyil:

- ☐ ölkələrdə inflyasiya templərindəki fərq
☒ ölkənin xarici borcu
☐ ölkənin ödəniş balansının vəziyyəti
☐ ölkələrdə faiz dərəcələrindəki fərq

273 Amerika qitəsində belə integrasiya qurumu yoxdur:

- ☒ Cənubi Amerika Azad ticarət zonası
☐ Şimali Amerika azad ticarət assosiasiyası
☐ Cənub konusunun ümumi bazarı
☐ Mərkəzi Amerika ümumi bazarı

274 TMK-lar haqda nəzəri baxışlara aid deyil:

- ☒ mütləq üstünlükləri nəzəriyyəsi
☐ biheviörizt nəzəriyyə
☐ məhsulun həyat tsikli nəzəriyyəsi
☐ beynəlmiləlləşmə nəzəriyyəsi

275 Müasir dövrdə TMK-ın fəaliyyətinin xarakterik xüsusiyyətlərinə aid deyil:

- ☐ TMK-ın fəaliyyət coğrafiyasının genişlənməsi
☒ TMK-larla qəbul edən dövlətlərin münasibətlərinin gərginləşməsi
☐ Firma daxili ticarətin genişlənməsi
☐ xidmət sferasında fəaliyyət göstərən TMK-ın payının artması

276 Xaymerə görə TMK-ların inhisarçı üstünlüklərinə aid deyil:

- ☐ Sahibkarlıq ehtiyatlarının yüksək səviyyəsi
☐ Yüksək texnologiyalara malik olması
☐ Geniş maliyyə imkanlarının olması
☒ İxtisaslı kadrların sayının çoxluğu

277 Dünya üzrə birbaşa xarici investisiyaların hansı hissəsi TMK-ların payına düşür?

- ☐ 65 %
☐ 50 %
☐ 70 %
☒ 90 %
☐ 35 %

278 Bu ölkələrdən hansı müasir miqrasiya mərkəzlərinə aid deyil?

- ☐ Avstraliya
☐ Kanada
☒ Şərqi Avropa
☐ ABŞ

279 Beynəlxalq əmək miqrasiyasının ixracçı ölkə üçün müsbət təsirlərinə aid deyil:

- ☐ Ölkəyə qayıdarkən uzun müddətli istifadə əşyaları gətirməsi
- ☒ Ölkəsində istehsal xərclərinə qənaət olunması
- ☐ Ölkəsinə pul göndərməsi
- ☐ Xaricdə əldə edilmiş vərdişlərin öz ölkəsində tətbiqi

280 BəM-nın idxalçı ölkə üçün mənfi nəticələrinə aid deyil:

- ☐ istehsal xərclərinə qənaət olunması
- ☐ demoqrafik vəziyyətin yaxşılaşması
- ☒ sosial gərginliyin azalması
- ☐ istehsalın həcmnin artması

281 Beynəlxalq əmək miqrasiyasının ixracçı ölkə üçün mənfi təsirlərinə aid deyil:

- ☐ vergi ödəyicilərinin azalması nəticəsində büdcə gəlirlərinin azalması
- ☒ ölkədə əmək bazarında gərginliyin artması
- ☐ işçi qüvvəsinin yaxşı hissəsinin itirilməsi
- ☐ beynəlxalq aləmdə ölkənin imicinin pisləşməsi

282 Aşağıdakılardan hansı TMK-ın idarəetmə tiplərinə aid deyil?

- ☐ geosentrik
- ☐ polisentrik
- ☒ monosentrik
- ☐ etnosentrik

283 Aşağıdakılardan hansı imiqrasiya mərkəzi kimi yüksək mütəxəssislərin stimullaşdırılmasına əsaslanır?

- ☒ Şimali Amerika
- ☐ Cənubi Afrika
- ☐ Cənubi Amerika
- ☐ Orta Şərq

284 İnkişaf və Ticarət üzrə Şura:

- ☐ Ölkələrin mövqeyinə dair müzakirədə forum rolunda çıxış edir
- ☐ Beynəlxalq əlaqələrin inkişafı məsələləri üzrə təkliflər hazırlayır
- ☒ Konfransın sessiyalararası dövründə işin fasiləsizliyini təmin edir
- ☐ YUNKTAD-ın siyasətinin əsas istiqamətlərini təyin edir
- ☐ YUNKTAD-ın sənədlərini təsdiq edir

285 YUNKTAD-ın icraçı orqanı:

- ☐ YUNKTAD-ın Beynəlxalq Bürosu
- ☐ Beynəlxalq Ticarət Palatası
- ☒ İnkişaf və Ticarət üzrə Şura
- ☐ Üzv olan ölkələrin konfransı
- ☐ Beynəlxalq Ticarət üzrə Mərkəz

286 YUNKTAD-ın əsas vəzifələrindən biri aşağıdakıdır:

- ☐ Sadalanmış varianların heç biri
- ☐ Bütün ölkələr üçün bərabər ticarət şərtlərinin təminatı
- ☐ Əmtəə və xidmətlərlə ticarətin liberallaşdırılması
- ☒ Beynəlxalq münasibətlərin inkişafı məsələlərində məsləhətlərin işlənməsi
- ☐ Vahid gömrük qaydalarının işlənməsi

287 YUNKTAD harada yerləşir?

- ☐ Nyu-Yorkda
- ☒ Cenevrədə
- ☐ Parisdə
- ☐ Vyanada
- ☐ Londonda

288 YUNKTAD-ın ali idarəedici orqanı:

- ☐ YUNKTAD-ın Beynəlxalq Bürosu
- ☐ Beynəlxalq Ticarət Palatası
- ☐ İnkişaf və ticarət Şurası
- ☒ Üzv olan ölkələrin konfransı
- ☐ Beynəlxalq Ticarət üzrə Mərkəz

289 YUNKTAD neçənci ildə yaranıb?

- ☒ 1964
- ☐ 1948
- ☐ 1952
- ☐ 1950
- ☐ 1960

290 YUNKTAD tərəfindən qəbul edilmiş ümumi preferensiya sistemi nəyi nəzərdə tutur?

- ☐ İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin artırılmasını
- ☒ bəzi zəif İEOÖ-lə ticarətdə bütün İEOÖ tərəfindən qarşılıqsız əsaslarda idxal gömrük rüsumlarının endirilməsini və ya ləğvini
- ☐ İştirakçı ölkələrə məsləhətlərin təqdim olunmasını
- ☐ İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin endirilməsini
- ☐ İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin ləğvini

291 Aşağıdakılardan hansı lisenziyalara görə ödəniş formalarına aid deyil?

- ☐ qiymətli kağızlar vasitəsi ilə ödəniş
- ☐ kompensasiya əsasında ödəniş
- ☒ akkreditivlə ödəniş
- ☐ pauşal ödəniş

292 Ağıl axınının səbəblərinə aiddir:

- ☐ ölkədə elmə ayrılan vəsaitin azlığı
- ☐ ölkələrdə ixtisaslı kadrların statusu və mükafatlandırılmasındakı fərq
- ☒ ölkədə elmi yaradıcılıq perspektivlərinin olmaması
- ☐ intellektual məhsullara tələbin azalması

293 Aşağıdakı lisenziya müqavilələrindən hansı texnologiya sahibində daha çox hüquq saxlayır?

- ☐ sublisenziya
- ☐ müstəsna lisenziya
- ☐ tam lisenziya
- ☐ açıq lisenziya
- ☒ qeyri müstəsna lisenziya

294 Beynəlxalq ixtisaslaşmanı şərtləndirən amillərə aid deyil:

- ☐ ölkədə işçi qüvvəsinin miqdarı
- ☒ ölkənin qonşu ölkələrlə iqtisadi münasibətləri
- ☐ ölkənin ərazisində təbii ehtiyatların olması
- ☐ ölkənin coğrafi vəziyyəti

- ☐ elmi texniki potensial

295 Sahədaxili ixtisaslaşmanın formalarına aid deyil:

- ☐ texnoloji mərhələ üzrə ixtisaslaşma
☐ predmet üzrə ixtisaslaşma
☒ elmi istiqamətlər üzrə ixtisaslaşma
☐ növ , ölçü üzrə ixtisaslaşma

296 Aşağıdakılardan hansı iqtisadiyyatın açıqlıq dərəcəsinə təsir göstərən amillərə aid deyil?

- ☒ ölkə əhalisinin sayı
☐ daxili bazarın tutumu
☐ ictimai məhsulun strukturunun inkişaf səviyyəsi
☐ Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi

297 Müasir dövrdə dünya təsərrüfatının inkişaf meyillərinə aid deyil:

- ☒ dünya ölkələri arasında qeyri-bərabərliyin azalması
☐ integrasiya proseslərinin güclənməsi
☐ TMK-ların fəaliyyətinin genişlənməsi
☐ ETT-nin güclənməsi

298 Aşağıdakılardan hansı BİM-in inkişafını şərtləndirən amillərə aid deyil?

- ☐ dünya bazarında rəqabətin kəskinləşməsi
☐ beynəlxalq integrasiya prosesləri
☐ istehsalın beynəlmilləlləşməsi
☐ elmi- texniki tərəqqi
☒ daxili tələbin milli istehsalla yüksək təminatı

299 Aşağıdakılardan hansı BİM sisteminin elementlərinə aid deyil?

- ☐ BİM-in subyektləri
☒ qapalı iqtisadiyyat
☐ BİM-in formaları
☐ BİM-in reallaşdırılma mexanizmi
☐ BİM-in obyektləri

300 Fransa 100 cüt ayaqqabı istehsalına 120 a/s, 100 ədəd köynək istehsalına isə 150 a/s, İtaliya isə müvafiq olaraq 160 a/s və 350 a/s əmək sərf edərsə, Fransa hansı məhsulun istehsalında ixtisaslaşmalıdır?

- ☐ heç birinin
☐ hər ikisinin
☒ köynək
☐ ayaqqabı

301 İspaniya 100 l şərab istehsalına 80 a/s, 100 m mahud istehsalına isə 110 a/s , İngiltərə isə müvafiq olaraq 60 a/s və 125 a/s əmək sərf edərsə İspaniya hansı məhsulun istehsalında ixtisaslaşmalıdır?

- ☐ heç birinin
☐ hər iki məhsulun
☐ şərab
☒ mahud

302 Aşağıdakılardan hansı BİM-in prinsiplərinə aid deyil?

- ☐ ayrışçılığa yol verilməməsi
☐ öhdəliklərə könüllü əməl olunması

- ☐ ölkələrin hüquq bərabərliyi
- ☐ dövlətlərin suverenliyi
- ☒ birtərəfli faydalılıq

303 Ölkənin beynəlxalq istehsal ixtisaslaşmasında mövqeyi nə ilə ifadə olunur?

- ☐ xarici ticarət ixtisaslaşma əmsalı
- ☐ xarici ticarət kvotası
- ☐ idxal ixtisaslaşma əmsalı
- ☐ ixrac kvotası
- ☒ ixrac ixtisaslaşma əmsalı

304 Aşağıdakılardan hansı BİM-in formalarına aid deyil?

- ☐ rabitə sahəsində əməkdaşlıq
- ☒ hərbi-siyasi əməkdaşlıq
- ☐ valyuta maliyyə sahəsində əməkdaşlıq
- ☐ elmi-texniki kooperasiya
- ☐ nəqliyyat sahəsində əməkdaşlıq

305 Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ?

- ☒ saxlanc
- ☐ ixrac
- ☐ spesifik
- ☐ preferensial
- ☐ tamzit

306 Aşağıdakılardan hansı QTT-nin məqsədlərinə aid deyil?

- ☐ heyvanların sağlamlığının müdafiəsi
- ☐ iqtisadi təhlükəsizliyin müdafiəsi
- ☐ milli sənayenin müdafiəsi
- ☒ milli idxalçıların müdafiəsi
- ☐ insanların sağlamlığının müdafiəsi

307 Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ?

- ☒ faiz kvotaları
- ☐ tarif kvotaları
- ☐ fərdi kvotalar
- ☐ miqdar kvotaları
- ☐ qlobal kvotalar

308 Tətbiq obyektinə görə rüsumlar aşağıdakılara bölünür:

- ☐ nominal, effektiv
- ☐ avtonom, konvension, preferensial
- ☒ ixrac, idxal, tranzit
- ☐ advalor, spesifik, qarışıq
- ☐ mövsümi, antidempinq, kompensasiya

309 Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)himayəçi, b)stabiləşdirici, d)rasionalaşdırıcı, ,c) məhdudlaşdırıcı, e)stimullaşdırıcı

- ☐ a), d) və c)
- ☐ b), d), və e)
- ☐ d), c) və e)
- ☐ a), b) və d)

- ☒ a), e) və b)

310 Mənşəyinə görə rüsumlar aşağıdakılara bölünür:

- ☐ mövsümi, antidempinq, kompensasiya
☐ ixrac, idxal, tranzit
☐ advalor, spesifik, qarışıq
☐ nominal, effektiv
☒ avtonom, konvension, preferensial

311 Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil?

- ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütləq dəyişikliklər üçün şərait yaradılması
☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəşional nisbətində saxlanması
☐ ölkəyə idxalın əmtəə strukturundakı rəşionalaşdırılması
☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaradılması
☒ ölkədə xarici ticarət əmtəə axınlarının strukturu və dinamikasının inkişafının təmin edilməsi

312 ərəb Məğribi İttifaqına daxil olan ölkələr hansılardır?

- ☐ Küveyt, Konqo, MAR, Tunis
☐ Çad, MAR, Ekvatorial Qvineya
☐ Qabon, Kamerun, Konqo
☒ Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş, Tunis
☐ Küveyt, Qatar, Konqo

313 YUNKTAD-a üzvlük hansı ölkələr üçün açıqdır?

- ☐ Yalnız Aİ ölkələri üçün
☒ BMT-nin üzvü olan istənilən ölkə üçün
☐ Yalnız keçid iqtisadiyyatlı ölkələr üçün
☐ Yalnız inkişaf etmiş ölkələr üçün
☐ Yalnız İEOÖ üçün

314 BMT sistemində YUNKTAD hansı rolunu daşıyır?

- ☐ Xüsusi sahibkarlığın inkişafına yardım göstərir
☐ Vəhid gömrük qaydalarının işlənməsi
☒ Davamlı inkişafın, maliyyələrin, texnologiyaların, investisiyaların və ticarətin inkişafı problemləri üzrə koordinasiya mərkəzi rolunu
☐ Sadalanmış variantların heç biri düzgün deyil
☐ YUNKTAD-ın sənədlərini təsdiq edir

315 Göstərilən ölkələrdən hansı Avropa Azad Ticarət Assosiasiyasının tərkibinə hansı ölkə daxil deyildi:

- ☐ Lixtenşteyn
☐ İslandiya
☐ İsveçrə
☒ Fransa

316 Hansı ölkə BVF-nun üzvü deyil:

- ☐ İran
☐ Braziliya
☐ Türkiyə
☒ Kuba

317 Adları çəkilən ölkələrdən hansı Şimali Amerika Azad ticarət Müqaviləsinin (NAFTA) tərkibinə daxil deyil:

- ☐ Meksika
- ☐ Kanada
- ☐ ABŞ
- ☒ Kosta rika

318 Avropa Azad Ticarət Assosiasiyası integrasiyanın hansı mərhələsindədir:

- ☐ Ümumi bazar
- ☐ Gömrük İttifaqı
- ☒ Azad ticarət zonası
- ☐ İqtisadi və valyuta ittifaqı

319 Humanitar və texniki yardım tədiyyə balansının hansı hissəsində əks etdirilir.

- ☐ ticarət
- ☐ cari əməliyyatlar
- ☒ cari transferlər
- ☐ ticarət kreditləri və avanslar

320 Bretton-Vuds müqaviləsinə əsasən hansı valyutaya qızıla dəyişilmək sahəsində güzəşt edilmişdir.

- ☐ Fransız frankına
- ☐ Alman markasına
- ☒ ABŞ dollarına
- ☐ İngilis funt-sterlinə

321 Xarici əmək qüvvəsini cəlb edən ölkə hansı üstünlük əldə edir:

- ☐ milli və sosial problemlər aradan çıxır
- ☒ məhsulun rəqabət qabiliyyətini artırır
- ☐ əməyə olan tələbat azalır
- ☐ əməyə olan tələbat artır

322 Qaçqın dedikdə beynəlxalq miqrasiyanın hansı növü nəzərdə tutulur:

- ☐ öz ölkəsindən xaricə gedən şəxs
- ☐ Öz ölkəsinin bir regionundan digərinə köçməyə məcbur olan şəxs
- ☒ öz ölkəsindən həyatı və fəaliyyəti üçün təhlükə yarandığına görə xaricə gedən şəxs
- ☐ xarici ölkədən öz ölkəsinə gələn şəxs

323 Hansı xüsusiyyət firmanın çoxmilli korporasiya adlamasına səbəb olur:

- ☐ müxtəlif millətlərdən olan işçilərdən istifadə edilməsi
- ☐ xarici ölkələrdə əmtəə satışı
- ☐ xarici ölkələrdə marketinq tədqiqatı aparılması
- ☒ müxtəlif ölkələrin şirkətlərinin birləşməsi

324 Portfel investisiyalar nə cür həyata keçirilir:

- ☒ pul formasında kapitalın ötürülməsi yolu ilə
- ☐ texnologiyanın ötürülməsi yolu ilə
- ☐ ixtisaslı kadrların göndərilməsi yolu ilə
- ☐ elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə

325 Kapitalın beynəlxalq hərəkətinin subyektlərinə kim aid deyil:

- ☒ ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər
- ☐ kommersiya bankları
- ☐ hökumət təşkilatları

☐ korporasiyalar

326 Azərbaycan Respublikası hansı regional integrasiya blokunun üzvü deyil?

- ☐ QDİƏT
☐ GUAM
☒ AB
☐ MDB

327 Reimmiqrasiya nə deməkdir?

- ☐ emiqrant əhalinin ikili vətəndaşlığı qəbul etməsi
☐ emiqrantların oradan da üçüncü ölkələrə getməsi
☒ əvvəllər emiqrasiya etmiş əhalinin vətənə qayıtması
☐ emiqrant əhalinin vətəndaşlığı qəbul etməsi

328 ÜDM-nin həcminə görə hansı ölkə ilk beşliyə daxil deyil?

- ☐ Almaniya
☒ İtaliya
☐ Böyük Britaniya
☐ ABŞ

329 Avropada ÜDM-nin həcmnin ən yüksək olan ölkə hansıdır?

- ☐ İtaliya
☐ Fransa
☒ Almaniya
☐ Böyük Britaniya

330 Tədiyyə balansına hansı amil birbaşa təsir göstərmir?

- ☒ dövlətin daxili istehsalı subsidiyalaşdırması siyasəti
☐ faiz dərəcələrinin nisbi səviyyəsi
☐ inflyasiyanın nisbi tempi
☐ real ÜDM-in dəyişməsi

331 Tədiyyə balansının kapitala əməliyyatlar və maliyyə əməliyyatları hesabında aşağıdakı belə bir maddə yoxdur:

- ☐ reinvestisiya olunmuş gəlirlər
☐ miqrantların transfertləri
☒ royalti və lisenziyalar üzrə mükafatlar
☐ dövlət idarə edilməsi sektoru

332 Tədiyyə balansının cari əməliyyatlar hesabı bölməsində belə bir maddə yoxdur:

- ☒ maliyyə xidmətləri
☐ qeyri-monetar qızıl
☐ əmtəələrin ixracı və idxalı
☐ Emal üçün nəzərdə tutulmuş məhsullar

333 Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılır?

- ☐ Almaniya
☐ Böyük Britaniya
☒ Norveç
☐ Yaponiya

334 Aşağıda göstərilən səbəblərdən hansı kapital ixracını şərtləndirən səbəblərə aid edilmir?

- ☐ kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması
- ☒ vətənpərvərlik hisslərinin aşağı olması
- ☐ xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu
- ☐ kapitalın «nisbi» artıqlığı

335 Kapital ixracında biznes subyektinin əsas məqsədi nədir?

- ☐ bazar iqtisadiyyatının prinsiplərinin yayılması
- ☒ mənfəətin maksimumlaşdırılması
- ☐ inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi
- ☐ beynəlxalq rəqabətə davamlılığın təmin edilməsi

336 Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

- ☐ SSRİ dağıldıqdan sonra
- ☐ dərhal II dünya müharibəsindən sonra
- ☒ 1950-ci illərin sonlarında
- ☐ 1930-cu illərdə

337 Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

- ☐ Kapitalın texnologiya formasında ixrac edilməsi
- ☒ İxrac olunan kapitalın üzərində nəzarətin təmin olunması
- ☐ Xarici ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
- ☐ Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi

338 Vaşinqton konsensusunun prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir?

- ☒ neoliberalizm
- ☐ neokonservatizm
- ☐ neoinstitusionalizm
- ☐ marksizm

339 Aşağıdakı tarixlərdən hansı BVF-in yaranması tarixini düzgün əks etdirir?

- ☐ 1947
- ☐ 1946
- ☐ 1945
- ☒ 1944

340 II Dünya müharibəsindən sonrakı dövrdən başlayaraq 1970-ci illərin əvvəllərinə kimi hansı beynəlxalq valyuta sistemi fəaliyyət göstərmişdir?

- ☐ Avropa valyuta sistemi
- ☐ Üzən valyuta sistemi
- ☒ Bretton-Vuds valyuta sistemi
- ☐ dollar sistemi

341 Valyuta riski deyəndə nə başa düşülür?

- ☐ müəssisənin filiallarının bağlanması
- ☒ mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi
- ☐ müəssisənin itirilməsi
- ☐ tam müflisləşmə

342 Aşağıda adı çəkilən TMK-dan hansı dünya foreks bazarında lider bank kimi sayılır?

- ☒ Nikoyl
- ☐ Goldman Sachs

- ☐ Jhase Munhattan
- ☐ Sibank

343 Aşağıda göstərilənlərdən hansı valyuta kursunun növü deyil?

- ☐ üzən
- ☐ real
- ☐ qarışıq
- ☒ üzməyən

344 Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil:

- ☐ Rumıniya
- ☒ Macarıstan
- ☐ Ukrayna
- ☐ Gürcüstan

345 Hansı postsovet respublikası bazar iqtisadiyyatlı ölkə kimi qəbul edilmişdir:

- ☒ Estoniya
- ☐ Belarus
- ☐ Özbəkistan
- ☐ Azərbaycan

346 Xarici borc problemi çox təhlükəli xarakter daşıyır:

- ☒ Argentina üçün
- ☐ Sinqapur üçün
- ☐ Asiyanın yeni sənaye ölkələri üçün
- ☐ Bütün yeni sənaye ölkələri üçün

347 Yeni sənaye ölkələrindən hansını həm də yeni sənaye-aqrar ölkəsi kimi xarakterizə etmək olar:

- ☐ Honkoqu
- ☒ Braziliyanı
- ☐ Tayvanı
- ☐ Sinqapuru

348 Yeni sənaye ölkələrindən hansı həm də bazar iqtisadiyyatlı sənayeje inkişaf etmiş ölkə kimi qəbul olunur:

- ☐ Argentina
- ☒ Cənubi Koreya
- ☐ Braziliya
- ☐ Malayziya

349 Çində istehsalın prioritet inkişafının maliyyələşdirilməsi əsasən aşağıdakıların hesabına baş verir:

- ☐ «yardım» proqramlarının
- ☐ xarici investisiyaların
- ☒ büdcədən kənar fondların
- ☐ dövlət büdcəsinin vəsaitlərinin

350 90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponiyanı batan günəş ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi:

- ☐ iyananın məzənnəsinin aşağı düşməsi ilə
- ☒ məcmu daxili məhsulun dinamikasının aşağı düşməsi ilə
- ☐ cinayətkarlığın çoxalması ilə

- ☐ işsizliyin artması ilə

351 Ümumdünya Bankı daha necə adlanır:

- ☐ İƏİT
☒ BYİB
☐ AYİB
☐ BVF

352 EKOSOS-un məşğul olduğu məqsədlərə aid deyil:

- ☐ ticarət əməkdaşlığı
☐ sənaye əməkdaşlığı
☒ hərbi əməkdaşlıq
☐ elmi-texniki əməkdaşlıq

353 YUNKTAD-ın fəaliyyəti aşağıdakıların inkişafına yönəldilmişdir:

- ☒ beynəlxalq ticarətin
☐ elm və mədəniyyətin
☐ təhsilin
☐ sosial sferanın

354 Qərbi Avropada vahid bazarın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır:

- ☐ Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində
☒ Vahid Avropa Aktında
☐ AVRATOM-un yaranması müqaviləsində
☐ Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində

355 Şuman planına daxil deyildir:

- ☐ Avropada kömür və polad istehsalının vahid rəhbərlik altında birləşdirilməsi
☒ BENİLUKS gömrük ittifaqının yaradılması təklifi
☐ Almaniya və Fransanın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
☐ Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası

356 Dünya maliyyə bazarında transmilli şirkətlərin hökmranlığının əsasını nə təşkil edir:

- ☐ Kreditlər
☐ Portfel investisiyaları
☒ Birbaşa investisiyalar
☐ Borc kapitalı

357 Kapitalın beynəlxalq hərəkəti anlayışına aid deyildir:

- ☒ Yerli şirkətlərin səhm və istiqrazlarının əldə edilməsi
☐ Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin istiqrazlarının əldə edilməsi
☐ 5 ildən az olmayan müddətə xarici partnyorlara borcların verilməsi
☐ Xarici partnyorlarla əməliyyatlar üzrə ödənişlər

358 Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil:

- ☐ Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu
☐ Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
☒ Pulların yuyulması
☐ Ölkədə həddən artıq kapital yığılımı

359 İri şirkətin mövcud fəaliyyət sahəsi ilə birbaşa istehsal əlaqəsi olmaya sahə-lərə daxil olması necə adlanır:

- ☐ İnhisarlaşma
- ☐ Şaquli integrasiya
- ☒ Diversifikasiya
- ☐ Üfqı integrasiya

360 Müasir dövrdə AİZ (Azad İqtizadi Zona) dedikdə aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuş ərazi başa düşülür:

- ☐ Milli inkişaf layihələrinin həyata keçirilməsi
- ☐ Milli sahibkarlar üçün xüsusi rejimin yaradılması
- ☐ “Gizli” kapitalın yuyulması
- ☒ Tarifsız ticarət və xarici sərmayəçilərin təsərrüfat fəaliyyəti üçün güc-zəştli şəraitin yaradılması

361 XX əsrin sonunda dünya informasiya xidmətləri bazarının başlıca subyekti:

- ☐ Rusiya
- ☐ Çin
- ☒ ABŞ
- ☐ Böyük Britaniya

362 İnformasiya xidmətlərinin alqı-satqısına aid olmayan informasiya növü hansıdır:

- ☐ İşgüzar informasiya
- ☐ Hüquqi informasiya
- ☐ İstehlakçı informasiyası
- ☒ Smeta-layihə sənədləri

363 Beynəlxalq elmi-texniki xidmətlərə aid olmayan xidmət növünü qeyd edin:

- ☐ Obyektin tikintisi ilə bağlı xidmətlər
- ☐ Obyektlərin tikintisinin layihələşdirməsi xidməti
- ☒ Məhsulun satışı ilə bağlı xidmətlər
- ☐ Avadanlıqların quraşdırılması ilə bağlı xidmətlər

364 Lisenziyaya görə royalti ödənişləri edilən xidmətləri qeyd edin.

- ☐ Poçt rabitəsi xidməti
- ☐ Xaricdə obyektlərin tikintisi
- ☒ Ticarət markasından istifadə
- ☐ Telefon əlaqəsi xidməti

365 Turist ixracı nədir:

- ☒ Ölkə vətəndaşların turist qismində gedişi
- ☐ Deportasiya
- ☐ Emiqrasiya
- ☐ Müəyyən dövlətin vətəndaşlarının ölkə hüdudlarından kənarda dincəl-məyi

366 Hansı məqsədlə digər ölkəyə səfər edən şəxs xarici turist adlana bilər:

- ☐ Həmin ölkədə muzzdla ödənilən işgüzar fəaliyyət
- ☒ İstirahət
- ☐ Bir sutkadan qısa müddətdə qalmaq şərti ilə
- ☐ Daimi yaşayış

367 Konkret vətəndaşlara turizm xidmətləri göstərən subyekt necə adlanır:

- ☐ Marketing müəssisəsi
- ☒ Turizm agentliyi

- ☐ Müalicə müəssisəsi
- ☐ Lizin müəssisəsi

368 Lisenziya müqavilələrində tərəflər necə adlanır:

- ☐ Komitent və komissioner
- ☐ Sifarişçi və icraçı
- ☐ Prinsipal və agent
- ☒ Lisenziat və lisenziar

369 Yüksək texnologiyalardan istifadə üçün lisenziyaların növlərinə aid deyil?

- ☒ Natamam
- ☐ Müstəsna və tam
- ☐ Qeyri-müstəsna
- ☐ Müstəsna

370 Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri ilk növbədə hansı ölkələrə yönəlmişdir:

- ☐ MDB ölkələrinə
- ☐ Yaxın Şərq ölkələrinə
- ☒ Uzaq xarici dövlətlərə
- ☐ İnkişaf etmiş ölkələrə

371 Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri hansı prinsip üzərində inkişaf edir:

- ☒ İqtisadi məqsədəuyğunluq
- ☐ Sülh naminə əməkdaşlıq
- ☐ Legitimlik
- ☐ Siyasiləşmə

372 Azərbaycan Respublikasının ixracının çox hissəsi hansı ölkənin payına düşür.

- ☐ Almaniya
- ☒ İtaliya
- ☐ Danimarka
- ☐ ABŞ

373 əgər hər hansı bir yad ölkə biri özümüzdə hazırlayacağımız qiymətdən daha ucuz qiymətlə hər hansı bir əmtəə ilə təmin edə bilərsə, onda həmin əmtəəni bizim müəyyən üstünlüyə malik olduğumuz sənaye əməyi məhsulunun bir hissəsinin əvəzinə almağımız daha yaxşı olardı ifadəsi aiddir:

- ☐ Müqayisəli üstünlüklər nəzəriyyəsinə
- ☒ Mütləq üstünlüklər nəzəriyyəsinə
- ☐ H. Xeberler nəzəriyyəsinə
- ☐ İstehsal amilləri nəzəriyyəsinə

374 Azərbaycan Respublikasının ümumi ixrac həcmində maşın və avadanlığın nisbətən az payı olmasının əsas səbəbini qeyd edin:

- ☐ Bank zəmanətinin olmamağı
- ☐ Sığorta sisteminin geridə qalması
- ☐ Ödəmə kəsirləri problemi
- ☒ İstehsal bazasının texniki geriliyi

375 əsas beynəlxalq ticarət əməliyyatlarının tərkibinə nə daxildir:

- ☐ Yükün nəqli

- ☐ Gömrük rəsmiləşdirməsi
- ☐ Sığorta
- ☒ İdxal

376 Köməkçi beynəlxalq ticarət əməliyyatlarına aiddir:

- ☒ Reklam agentlikləri ilə razılaşmalar
- ☐ Təkrar ixrac
- ☐ Tranzit
- ☐ İxrac

377 Alıcı satıcının bankında müxbir hesab açırsa və oradan ödənişlər yalnız alıcının göstərişi ilə köçürülərsə bu ödəniş növü hansıdır?

- ☐ Teleqraf köçürməsi
- ☒ Akkreditiv
- ☐ Çeklə ödəniş
- ☐ Bank köçürməsi

378 Müqavilədə gələcəkdə qiymət dəyişilməzdir göstərilibse təsbit etmə üsulu ilə göstərilən qiymət növünü müəyyən edin:

- ☒ Sabit qiymət
- ☐ Dəyişən qiymət
- ☐ Dünya qiyməti
- ☐ Gələcəkdə qiymətin təsbit olması

379 İstehsal amillərinin eynicinsli, texnikanın eyni olduğu, ideal rəqabət şəraitində və məhsulların tam hərəkətli vəziyyətdə olduğu halda beynəlxalq mübadilə ölkələr arasında istehsal amillərinin qiymətlərini tarazlaşdırır ifadəsi aiddir:

- ☐ A.Smitin mütləq üstünlüklər nəzəriyyəsinə
- ☐ Lyeontyev «Paradoksu»-na
- ☒ E.Hekşer B.Olin-Samuelson teoreminə
- ☐ İstehsal amilləri nəzəriyyəsinə

380 Milli istehsal fərqləri müxtəlif istehsal amillərlə, yəni, əmək, torpaq, kapital və həmçinin bu və ya digər əmtəələrə olan daxili tələbatla təminatın müxtəlif səviyyəsi ilə təyin edilir -ifadəsi:

- ☒ E. Hekşer və B. Olinin istehsal amilləri qiymətlərinin tarazlaşma teoreminə aiddir
- ☐ Lyeontyev “Paradoksu”-na aiddir
- ☐ Smitin mütləq üstünlüklər nəzəriyyəsinə aiddir
- ☐ İstehsal amilləri nəzəriyyəsinə aiddir

381 Tələb və təklif qanununa görə mübadilənin qiyməti elə səviyyədə müəyyənləşdirilir ki, hər bir ölkənin ixracının məcmusu onun idxalının məcmusunu ödəməyə imkan verir ifadəsi hansı nəzəriyyənin əsasını təşkil edir:

- ☐ B.Leontyev «təzadının»
- ☐ Q.Xaberler nəzəriyyəsinin
- ☒ J.S.Millin beynəlxalq dəyər nəzəriyyəsinin
- ☐ A.Smitin mütləq üstünlüklər nəzəriyyəsinin

382 Ticarət və tariflər üzrə Baş Sazişin ən əsas prinsiplərinə aid deyil:

- ☐ ticarət sahəsində ölkələrə diskriminasiyanın tətbiq edilməməsi
- ☐ gömrük tariflərinin tədricən azaldılması
- ☐ ən əlverişli rejim
- ☒ gömrük tariflərinin tədricən artırılması

383 Hən hansı ölkəyə silah və qabaqcıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır:

- ☐ antidempinq
- ☐ lisenziyalaşdırma
- ☐ kvotalaşdırma
- ☒ embarqo

384 İdxal gömrük rüsum dərəcələrini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına:

- ☐ gömrük rüsumları deyilir
- ☐ aksiz vergisi deyilir
- ☒ gömrük tarifləri deyilir
- ☐ gömrük tarifinin növü deyilir

385 Xarici ticarətin dövlət tənzimlənməsinə Aid deyil:

- ☒ təkrar ixrac
- ☐ kvotalaşdırma
- ☐ lisenziyalaşma
- ☐ gömrük tarifləri

386 Dərc olunan qiymətlərin tərkibinə daxil deyil:

- ☐ hərrac qiymətləri
- ☒ firma qiymətləri
- ☐ birja kotirovkaları
- ☐ arayış qiymətləri

387 Konyunktura dedikdə nəzərdə tutulur:

- ☒ əmtəə bazarları
- ☐ azalan
- ☐ artan
- ☐ sahəvi

388 Hansı amil konyunktur formalaşdıran deyil:

- ☐ bazarın dövlət tənzimlənməsi
- ☒ fors-major halları
- ☐ siyasi amillər
- ☐ bazarın inhisarlaşma dərəcəsi

389 Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir:

- ☐ coğrafi mövqeyinə görə
- ☒ milli məcmu məhsulun ölçüsünə görə
- ☐ əhalisinin sayına görə
- ☐ ərazisinin ölçüsünə görə

390 Nəticələri dünya bazarında reallaşdırılan müəyyən istehsal fəaliyyəti növləri üzrə ölkələrin ixtisaslaşması:

- ☐ istehsalın beynəlxalq təmərküzləşməsi deməkdir
- ☐ beynəlxalq kooperasiya deməkdir
- ☐ beynəlxalq integrasiya deməkdir
- ☒ BƏB deməkdir

391 İnkişaf etməkdə olan ölkələrin xarici borcları XX əsrin sonuna:

- ☐ sabit qalmışdır

- ☐ azalmağa doğru meyilli idi
- ☐ azalmışdır
- ☒ artmışdır

392 Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir:

- ☐ təhsilin yüksək səviyyəsi
- ☐ regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
- ☐ coğrafi mövqe
- ☒ iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi

393 ən zəif inkişaf etmiş ölkələr yerləşir:

- ☐ Şərqi Avropada
- ☒ Tropik Afrikada
- ☐ Orta Asiyada
- ☐ Şimali Afrikada

394 Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- ☐ daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
- ☒ ölkədə güclü bank sektorunun olmaması
- ☐ daxili rəqabətin zəifləməsi
- ☐ istehsal amillərinin pisləşməsi

395 M.Porterə görə rəqabət üstünlüyünün əsas mənbələrinə aid deyil:

- ☐ qlobal rəqabət strategiyasına keçilməsi
- ☐ əsas rəqiblərin seçdikləri rəqabət dairəsindən fərqli sahənin seçilməsi
- ☒ əldə edilə bilən təbii resursların mövcudluğu
- ☐ fəaliyyətin təşkilinin yeni üsul və metodları

396 Konkret ölkənin ayrı-ayrı əmtəə və xidmət istehsalı üzrə ixtisaslaşması asılıdır:

- ☐ coğrafi mövqeyindən
- ☒ ölkənin sosial-iqtisadi xüsusiyyətlərindən
- ☐ beynəlxalq normativ-hüquqi norma və qaydalardan istifadə edilməsindən
- ☐ istehsalın təşkilinin qabaqjıl metodlarından istifadə edilməsindən

397 Ölkələrin BəB-də iştirakının əsas motivi:

- ☐ ölkələr arasında təsir dairələrinin bölünməsi imkanı
- ☐ müstəqilliyin qorunmasına təminat imkanı
- ☒ iqtisadi fayda əldə etmək imkanı
- ☐ yeni texnologiya və biliklərin əldə edilməsi imkanı

398 Formalaşan qlobal dünya təsərrüfatında asılı inkişaf aşağıdakılardan hansı üçün xarakterikdir

- ☒ ən yoxsul dünya ölkələri
- ☐ keçid iqtisadiyyatlı ölkələrin
- ☐ inkişaf etməkdə olan ölkələrin
- ☐ sənayecə inkişaf etmiş ölkələrin

399 Dünya inkişafının texnogen modelinə görə əyalət dünya bazarında ixtisaslaşır:

- ☐ işçi qüvvəsi üzrə
- ☐ elm tutumlu məhsullar göndərilməsi üzrə
- ☐ texnologiya göndərilməsi üzrə
- ☒ xammal və enerji daşıyıcılarının göndərilməsi üzrə

400 Proteksionizm və liberallaşdırma arasında xarici iqtisadi siyasət seçimi asılıdır:

- ☒ ölkədəki konkret sosial-iqtisadi vəziyyətdən
- ☐ təbii resursların mövcudluğundan
- ☐ elmi-texniki potensialın vəziyyətindən
- ☐ ölkənin coğrafi vəziyyətindən

401 Müasir vahid dünya bazar iqtisadiyyatında sistem formalaşdıran amil rolunda çıxış edir:

- ☐ rəqabət qabiliyyəti
- ☐ təklif
- ☐ tələb
- ☒ kapital

402 Aşağıdakı hansı variantda beynəlxalq iqtisadi integrasiyanın inkişaf mərhələlərinin ardıcılığı pozulmuşdur: 1.siyasi ittifaq 2.azad ticarət zonaları 3.gömrük ittifaqı 4.ümumi bazar

- ☐ 4,3,2,1
- ☐ 3,4,1,2
- ☐ 1,2,3,4
- ☒ 2,3,4,1

403 Aşağıdakılardan hansı müasir valyuta bazarına xas xüsusiyyətlərə aiddir

- ☒ hər biri
- ☐ spekulativ sazişlərin geniş miqyası
- ☐ valyuta əməliyyatlarının qlobal miqyası
- ☐ valyuta əməliyyatlarının unifikasiyası

404 Texnologiyaların ötürülməsinin mühüm forması hansıdır:

- ☐ forfeyting müqavilələri
- ☐ franşayzing müqavilələri
- ☐ injiniring müqavilələri
- ☒ lisenziya müqavilələri

405 Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır?

- ☐ Danimarka
- ☐ Belçika
- ☒ Macarıstan
- ☐ Hollandiya

406 Aşağıda adı çəkilən ölkələrdən hansı Cənub-Şərqi Asiya regionuna daxil deyildir?

- ☒ Şri-Lanka
- ☐ Malayziya
- ☐ Tailand
- ☐ Laos

407 Aşağıda adı çəkilən ölkələrdən hansı tranzitiv ölkə deyildir?

- ☐ Polşa
- ☐ Çexiya
- ☒ Yunanıstan
- ☐ Makedoniya

408 Royalti anlayışının məgzi aşağıda göstərilən cavablardan hansına uyğun gəlir?

- ☐ Nəqliyyat xidmətinə görə ödənişlər

- ☐ Françayzinq xidmətinə görə ödənişlər
- ☐ İcarə haqqının ödənilməsi
- ☒ Lisenziya müqaviləsinin reallaşması zamanı alıcının satıcıya ödədiyi dövrü ödəniş

409 Aşağıda göstərilən hansı transmilli bank aktivlərinin həcminə görə ilk beşliyə daxil deyildir?

- ☐ P.Morgan Chase&Co
- ☐ Sitigroup
- ☐ Miruho Financial Group
- ☒ Sumitomo Bank

410 Aşağıda göstərilən hansı transmilli bank kapitalın həcmi göstəricisinə görə ilk beşliyə daxil deyildir?

- ☐ Bank of America Corporation
- ☐ P.Morgan Chase&Co
- ☒ Bank of China
- ☐ Sitigroup

411 ABŞ-ın Jeneral Motors şirkətinin əsas fəaliyyət sahəsi nədir?

- ☐ energetika
- ☒ avtomobil və raket istehsalı
- ☐ neft emalı
- ☐ pərakəndə satış

412 Aşağıdakı TMK-dan hansının brendi dünyada ən bahalı brend kimi sayılır?

- ☐ Philips
- ☐ Marlboro
- ☒ Coca-Cola
- ☐ Pepsi

413 Aşağıdakı TMK-dan hansının fəaliyyəti birbaşa istehsalla bağlı deyildir?

- ☐ Sumitomo
- ☒ Wail-Mart-Stores
- ☐ Jeneral-Elektriks
- ☐ Bayer

414 Aşağıdakı TMK-dan hansı Almaniya məxsus deyildir?

- ☐ Basf
- ☒ Yunilever
- ☐ Bayer
- ☐ Siemens

415 MDB məkanında ÜDM-si xarici borcunu ödəməyən ölkə hansıdır?

- ☐ Ermənistan
- ☐ Özbəkistan
- ☐ Moldova
- ☒ Qırğızıstan

416 NAFTA iqtisadi integrasiya bloku nə vaxt yaranmışdır?

- ☐ 1993-ci ildə
- ☒ 1992-ci ildə
- ☐ 1991-ci ildə
- ☐ 1990-cı ildə

417 Dünya mal ixracında ixracın həcminə görə 2-ci yeri tutan ölkə hansıdır?

- ☒ ABŞ
- ☐ Çin
- ☐ Böyük Britaniya
- ☐ Yaponiya

418 Hansı ölkə ABŞ-ın əsas ticarət partnyoru kimi sayılır?

- ☐ Böyük Britaniya
- ☐ Meksika
- ☒ Rusiya
- ☐ Kanada

419 Hansı ad M.Porterin yaratdığı nəzəriyyənin adı ilə uyğundur?

- ☐ nisbi üstünlüklər nəzəriyyəsi
- ☐ firmanın böyüməsi nəzəriyyəsi
- ☒ beynəlxalq rəqabət nəzəriyyəsi
- ☐ əmtəənin həyat silsiləsi nəzəriyyəsi

420 Ağ Kitab nə ilə əlaqədar qəbul edilmişdir:

- ☐ Aİ ölkələrinin siyasi ittifaqının yaradılması ilə
- ☒ Aİ ölkələrinin vahid daxili bazarının yaradılması ilə
- ☐ Aİ haqqında müqavilənin qüvvəyə minməsi ilə
- ☐ Avropa Valyuta İttifaqının yaradılması ilə

421 Müddətinə görə beynəlxalq kapital miqrasiyasının aşağıdakı forması mövcud deyil:

- ☐ uzun müddətli
- ☒ müddətsiz
- ☐ qısa müddətli
- ☐ çox qısa müddətli

422 İdxal rüsumlarının tətbiqindən kim itirir:

- ☐ ixrac ölkəsinin istehlakçıları
- ☐ gömrük tarifi tətbiq edən ölkə
- ☐ idxal ölkəsinin istehsalçıları
- ☒ idxal ölkəsinin istehlakçıları

423 Adı çəkilən şəhərlərdən hansı dünyanın əsas maliyyə mərkəzlərindən sayılır?

- ☐ London
- ☐ Nyu-York
- ☐ Tokio
- ☒ Moskva

424 SDR-in səbətinə hansı ölkənin milli pul vahidi daxil deyil?

- ☒ İtalyan lirəsi
- ☐ Yapon ienası
- ☐ Avro
- ☐ ABŞ dolları

425 Bu TMK-dan hansı ABŞ-ın deyil?

- ☐ Jeneral Elektriks
- ☐ Motorola

- ☒ Bayer
☐ İBM

426 BMT-nin təsnifatına görə hansı iqtisadi fəaliyyət növü xidmət bölmələrinə aid edilmir?

- ☐ Turizm və səyahət xidmətləri
☐ Nəqliyyat xidmətləri
☒ Vasitəçilik xidmətləri
☐ Maliyyə xidmətləri

427 əmtənin həyat silsiləsi konsepsiyasının müəllifi kimdir?

- ☐ V.Leontyev
☒ R.Vernon
☐ O.Olin
☐ E.Xekşer

428 Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır?

- ☐ BMT-nin təsnifləşdirmə metodlarına
☐ Dünya Bankının təsnifləşdirmə metodlarına
☐ BVF-nun təsnifləşdirmə metodlarına
☒ Vahid metodologiya yoxdur

429 Müasir dövrdə ÜDM-da ETTKİ-yə (elmi-tədqiqat və təcrübi konstruktor işləri) istiqamətlənmiş xərclərin ən çox xüsusi çəkiyə malik olan ölkə:

- ☐ Almaniya
☐ Fransa
☐ Böyük Britaniya
☒ ABŞ

430 MEROSUR-iqtisadi inteqrasiya qruplaşmasına daxil deyildir:

- ☐ Argentina
☒ Venesuela
☐ Paraqvay
☐ Braziliya

431 Aşağıda adı çəkilən Mərkəzi Asiya ölkələrindən hansı türkdilli ölkə deyil?

- ☒ Tacikistan
☐ Türkmənistan
☐ Qazaxıstan
☐ Özbəkistan

432 BMT sistemində təhsilin, elm və mədəniyyətin inkişafı məsələləri ilə məşğul olur:

- ☐ BMTİP
☒ YUNESKO
☐ BVF
☐ BƏT

433 BMTİP-nın fəaliyyətinin əsas istiqamətlərinə aiddir:

- ☐ dünya ölkələrinə iqtisadi yardım göstərilməsi
☐ kadrların hazırlanmasında yardım göstərilməsi
☐ inkişaf etməkdə olan ölkələrin sənaye inkişafına yardım
☒ ətraf mühitə dair proqramlar

434 BMT tərkibindəki xüsusi proqramlara aid deyil:

- ☐ BMTİP
- ☐ YUNİDO
- ☐ YUNEP
- ☒ ESKATO

435 Valyuta məzənnəsinin müəyyənləşdirilməsi üçün baza kimi 70-ci illərin ortasına qədər istifadə edilmirdi:

- ☐ qiymətlərin rəsmi miqyası
- ☒ pul pariteti
- ☐ BVF tərəfindən təsbit olunan qızıl paritet
- ☐ valyutaların qızıl tutumu

436 Valyutası ehtiyat valyutası sayılan emitent ölkənin hansı üstünlükləri vardır:

- ☐ valyuta revalvasiyasına məcbur olmamaq
- ☐ valyutanın devalvasiyasına məcbur olmamaq
- ☒ daxili iqtisadi siyasətin xarici tarazlıq məqsədinə tabe edilməsi
- ☐ valyuta məhdudiyyəti tətbiq etmək lüzumunun olmaması

437 BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir:

- ☐ mədəni və humanitar sahədə əməkdaşlıq
- ☐ gender problemi
- ☐ ölkələrin suverenliyinin təminatı
- ☐ hərbi əməkdaşlıq
- ☒ iqtisadi və sosial məsələlər üzrə əməkdaşlıq

438 İşçi qüvvəsini beynəlxalq miqrasiyasının əsas səbəbi nədir?

- ☒ iqtisadi amillər
- ☐ dini görüşlər
- ☐ siyasi baxışlar
- ☐ ekoloji səbəblər
- ☐ irqi fərqlər

439 Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür:

- ☒ xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi
- ☐ rüsumsuz anbar zonası
- ☐ müəyyən ölkənin muxtar ərazisi
- ☐ gömrük tarifləri tətbiq olunmayan ərazi
- ☐ rüsumsuz ticarət zonası

440 Borc kapitalı anlayışına aid deyil:

- ☐ ortamüddətli kreditlər
- ☐ uzunmüddətli kreditlər
- ☐ qısamüddətli kreditlər
- ☐ faktoring
- ☒ satılan əmtəə və xidmətlərə görə ödənişlər

441 Birbaşa xarici investisiya dedikdə nə başa düşülür:

- ☐ xarici firmanın səhmlərinin alınması
- ☐ xarici firmaya maliyyə vəsaitinin faizlə verilməsi
- ☒ xaricdə öz istehsalının yaradılması
- ☐ yerli firmaya borc verilməsi

- ☐ yerli firmanın səhmlərinin alınması

442 Kapital ixracının müasir meylləri:

- ☒ birbaşa investisiyaların üstün sürətdə artması
☐ birbaşa və portfel investisiyalarının eyni səviyyədə artması
☐ portfel investisiyalarının üstün sürətdə artması
☐ portfel investisiyalarının azalması
☐ birbaşa investisiyaların azalması

443 Sahibkarlıq kapitalına aşağıdakılar aiddir:

- ☐ fərdi kreditlər
☐ ssudalar
☐ dövlət investisiyaları
☒ birbaşa investisiyalar
☐ fərdi investisiyalar

444 İxracatın stimullaşdırılmasının əsas aləti hansıdır?

- ☐ İxracatçılara informasiya və məsləhətlər verilməsi
☒ İxracın dövlət tərəfindən kreditləşdirilməsi
☐ İxracın və ixrac kreditlərinin dövlət sığortası
☐ İxracın lisenziyalaşdırılması
☐ İxracın birbaşa subsidiyalaşdırılması

445 əvvəllər ölkəyə gətirilən və heç bir yenidən emala məruz qalmayan əmtəənin ölkədən çıxarılmasına:

- ☐ Təkrar idxal deyilir
☐ Tranzit deyilir
☐ İdxal deyilir
☐ İxrac deyilir
☒ Təkrar ixrac deyilir

446 Azərbaycan hansı integrasiya qruplaşmalarının üzvüdür?

- ☒ MDB, GUAM
☐ GUAM, NAFTA
☐ Aİ, GUAM
☐ MDB, ASEAN

447 Hansı ölkələr qrupu üzrə ÜDM-un tərkibində sənaye məhsulunun payı daha yüksəkdir?

- ☐ yüksək gəlir səviyyəsinə malik olan ölkələr
☐ inkişaf etməkdə olan ölkələr
☒ keçid iqtisadiyyatlı ölkələr
☐ inkişaf etmiş ölkələr

448 Bir ölkənin bütün dünya ölkələrinin illik sənaye məhsullarının həcmində olan payının onun əhalisinin dünya əhalisinin tərkibində olan payına nisbəti kimi hesablanan əmsal necə adlanır?

- ☐ iqtisadi artım indeksi;
☒ sənayeləşmə əmsalı;
☐ əmək tutumu;
☐ əmək məhsuldarlığı;

449 Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının klassifikasiyası üzrə ölkələr inkişaf səviyyələrinə görə 4 qrupa bölünürlər. Düzgün olmayan variantı tapın.

- ☒ yüksək səviyyədən aşağı gəlir səviyyəsinə malik ölkələr
- ☐ orta kəmiyyətdən yuxarı gəlir səviyyəsinə malik ölkələr
- ☐ orta kəmiyyətdən aşağı gəlir səviyyəsinə malik ölkələr
- ☐ aşağı gəlirli ölkə

450 İstehsalın beynəlxalq ixtisaslaşmasının hansı növləri mövcuddur?

- ☐ ayrı-ayrı müəssisələr, ayrı-ayrı ölkələr, ölkə qrupları üzrə ixtisaslaşma
- ☐ sahələrarası, ayrı-ayrı müəssisələr, ölkə qrupları üzrə ixtisaslaşma
- ☒ sahədaxili, sahələrarası, ayrı-ayrı ölkələr üzrə ixtisaslaşma
- ☐ sahələrarası, sahədaxili, ayrı-ayrı müəssisələr üzrə ixtisaslaşma

451 İnteqrasiya prosesinin bu mərhələsi yoxdur:

- ☐ ümumi bazar
- ☐ gömrük ittifaqı
- ☒ açıq iqtisadiyyat zonası
- ☐ azad ticarət zonası

452 Hansı variant iqtisadi inteqrasiya qruplaşmalarının məqsədlərinə daxil deyil?

- ☒ ölkənin hərbi doktrinasına yardım
- ☐ ticarət siyasəti məsələlərinin həlli
- ☐ əlverişli xarici siyasət mühitinin yaradılması
- ☐ miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə etmək

453 BMT-nin İqtisadi və Sosial Şurasının bu Komitəsi mövcud deyil:

- ☐ transmilli korporasiyalar üzrə
- ☒ mədəni irs üzrə
- ☐ qeyri-dövlət təşkilatları üzrə
- ☐ təbii resurslar üzrə

454 BMT-nin əsas orqanı deyildir:

- ☒ Beynəlxalq valyuta fondu
- ☐ İqtisadi və Sosial Şura
- ☐ Təhlükəsizlik Şurası
- ☐ Baş Assambleya

455 BMT-nin məqsədi deyildir:

- ☐ beynəlxalq iqtisadi, ictimai, mədəni və humanitar problemlərin həlli üçün beynəlxalq əməkdaşlığın təmin edilməsi
- ☒ iqtisadi problemlərin qloballaşmasına kömək
- ☐ millətlər arasında dostluq münasibətlərinin inkişafı
- ☐ beynəlxalq sülh və təhlükəsizliyin qorunması

456 Azərbaycan Respublikasının ödəniş (tədiyyə) balansında Kapital və maliyyə hərəkətinin hesabı hesabına daxil edilmir:

- ☒ gəlirlər
- ☐ iqtisadiyyata investisiyalar
- ☐ emiqrantların transfertləri
- ☐ neft bonusu

457 Azərbaycan Respublikasının ödəniş (tədiyyə) balansında Cari əməliyyatlar hesabına daxil edilmir:

- ☒ emiqrantların transfertləri
- ☐ gəlirlər

- ☐ xidmət balansı
- ☐ xarici ticarət balansı

458 Ölkənin ödəniş (tədiyyə) balansı özündə əks etdirmir:

- ☒ həyata keçirilməmiş ödənişlər
- ☐ həqiqi alınmış və ya verilmiş kreditlər və investisiyalar
- ☐ faktiki olaraq həyata keçirilmiş daxilolmalar və ödənişlər
- ☐ ödənilmiş əmtəə idxalı və ixracı

459 Beynəlxalq hesabatlar balansı

- ☐ müxtəlif ölkələrin maliyyə institutlarının pul tələblərinin nisbətini əks etdirən statistik hesabat
- ☐ müxtəlif ölkə banklarının pul tələblərinin nisbətini əks etdirən statistik hesabat
- ☐ bir firmanın digər ölkənin firmasına pul tələblərinin nisbətini əks etdirən statistik hesabat
- ☒ bir ölkənin digər ölkəyə pul tələbləri və öhdəlikləri, daxil olmalar və ödənişlərinin nisbətini əks etdirən statistik hesabat

460 Ölkənin iqtisadi təhlükəsizliyinə xarici təhdidlərə aiddir:

- ☐ ölkədə təbəqələşmənin dərinləşməsi
- ☒ xarici borcun artması
- ☐ investisiya aktivliyinin azalması
- ☐ iqtisadiyyatın quruluşunda deformasiya

461 İqtisadi təhlükəsizliyin son hədd kəmiyyətləri:

- ☐ əmtəə idxal və ixrac səviyyəsini müəyyən edən son hədd kəmiyyətləri
- ☐ gəlir səviyyəsini müəyyən edən son hədd kəmiyyətləri
- ☐ nail olunduqda yüksək gəlir əldə etməyə imkan verən son hədd kəmiyyətləri
- ☒ nəzarətdən çıxdıqda iqtisadi təhlükəsizlik sahəsində arzuolunmaz meyllərin formalaşmasına gətirib çıxaran son hədd kəmiyyətləri

462 Ölkənin iqtisadi təhlükəsizliyini müəyyən edir:

- ☒ hamısı
- ☐ milli maraqların təminatı müdafiəsi
- ☐ sosial yönümlü siyasət
- ☐ kifayət qədər müdafiə potensialı

463 İqtisadiyyatın açıqlığının kəmiyyət göstəriciləri

- ☐ xarici ticarət saldosu
- ☒ ixrac kvotası, xarici ticarət kvotası
- ☐ xarici ticarət dövriyyəsinin həcmi
- ☐ ixrac həcmi, idxal həcmi

464 Hansı variant beynəlxalq iqtisadi hüququn sahəsi deyildir?

- ☒ beynəlxalq vergi hüququ
- ☐ beynəlxalq gömrük hüququ
- ☐ beynəlxalq sənaye hüququ
- ☐ beynəlxalq ticarət hüququ

465 Sənayeləşmə əmsalı aşağıdakı nisbəti əks etdirir:

- ☐ bütün dünya ölkələrinin sənaye məhsulu həcmi dünya ÜDM-un həcminə nisbəti
- ☐ ölkə sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsullarının həcminə nisbəti
- ☐ ölkə ÜDM-da sənaye məhsulunun payı

- ☒ bütün dünya ölkələrinin sənaye məhsulu həcmində bir dövlətin payının onun dünya əhalisinin tərkibindəki payına nisbəti

466 Müxtəlif tipli ölkələrdə sənayeləşmə prosesinin inkişaf xüsusiyyətlərini xarakterizə edən göstəricilərdən biri aşağıdakıdır:

- ☐ mexanikləşdirmə əmsalı
☒ sənayeləşmə əmsalı
☐ ekstensiv
☐ intensivləşmə əmsalı

467 Hansı variant beynəlxalq istehsal-texniki əməkdaşlığın təşkilati forması deyildir?

- ☐ firmalararası elmi-tədqiqat birliklərinin təşkili
☐ sənaye əməkdaşlığı üzrə razılaşma
☐ birgə şirkətlər formasında firmaların birləşməsi
☒ əməkdaşlıq edən firmaların fəaliyyətlərinin uzlaşdırılması üçün xüsusi orqanın yaradılması

468 Hansı variant elmi-texniki biliklərin beynəlxalq səviyyədə qeyri-kommersiya əsasında ötürülməsi formasıdır?

- ☐ patentlərin satışı
☒ xaricdə təhsil alma, ixtisas artırma
☐ müəssisələrin tikintisinə birbaşa xarici investisiyalar
☐ istehsal edilmiş texnologiyaların satışı

469 Hansı variant kommersiya əsasında elmi-texniki biliklərin beynəlxalq səviyyədə ötürülməsi formasıdır?

- ☐ xaricdə təhsil alma, ixtisas artırma
☐ sərgilər, konfranslar
☒ lizinq, injiniring
☐ kompüter verilənlər bankı, arayış kitabçaları

470 Dünya texnologiyalar bazarının bu seqmenti mövcud deyil:

- ☐ yüksək texnologiyalar kapitalı bazarı
☐ elmtutumlu texnoloji məhsullar bazarı
☐ patent və lisenziyalar bazarı
☒ əmək resursları bazarı

471 Hansı variant texnologiyalar idxalının iqtisadi məqsəduyğunluğunu xarakterizə etmir?

- ☐ xarici texnologiyalar əsasında istehsal edilən məhsul ixracının genişləndirilməsi
☒ əmtəə idxalını artırma vasitəsi
☐ ETTKİ-nə məsrəflərə qənaət etmək vasitəsi
☐ yüksək texniki səviyyə yeniliklərini əldə etmək imkanı

472 Yamayka valyuta sistemi çərçivəsində hansı valyutaya bir sıra valyutalarla yanaşı ehtiyat valyuta statusu verilmişdir:

- ☒ yapon ienasına
☐ kanada dollarına
☐ hind rupisinə
☐ rus rubluna

473 Dünya valyuta sisteminin tərkibinə aid edilmir:

- ☐ valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi
☐ dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirən beynəlxalq təşkilatlar
☒ milli valyuta pariteti

- ☐ valyutaların qarşılıqlı dönərlilik şəraiti

474 Milli Valyuta sisteminin tərkibinə daxil deyildir:

- ☐ milli valyuta pariteti
☐ milli valyutanın dönərlilik şəraiti
☐ milli valyuta
☒ ehtiyat valyutalar

475 Texnologiyaların ixracının iqtisadi məqsədəuyğunluğunu hansı variant xarakterizə etmir?

- ☐ xarici firma üzərində nəzarəti ələ keçirmək
☒ xarici ölkə üzərində nəzarəti ələ keçirmək
☐ maddi formada əmtəə ixracı problemlərini azaltmaq
☐ gəlirin artırılması üsulu və əmtəə bazarı uğrunda mübarizə

476 Hansı variant dünya valyuta sisteminin elementi deyildir?

- ☐ valyuta kursu rejimlərinin reqlamentləşdirilməsi
☐ valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi
☒ ölkənin valyuta münasibətlərini tənzimləyən milli dövlət orqanları
☐ ehtiyat valyutaları və beynəlxalqheablaşma valyuta vahidləri

477 Hansı variant milli valyuta sisteminin elementi deyildir?

- ☒ tədavül sferasında beynəlxalq kredit vəsaitlərindən istifadənin tənzimlənməsi
☐ valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi
☐ milli valyuta pariteti
☐ milli valyuta vahidi

478 Dövlət miqrasiya siyasətini hansı variant düzgün ifadə edir?

- ☒ verilən ölkədən və ya ölkəyə işçi qüvvəsinin idxal/ixracını tənzimləməyə yönəldilən
☐ ölkəyə işçi idxalını tənzimləməyə yönəldilən siyasətdir
☐ ölkədən alimlərin getməsinə tənzimləməyə yönəldilən siyasətdir
☐ ölkəyə cinayətkarların daxil olmasına mane olan siyasətdir

479 Emiqrasiya öz ölkəsinə hansı iqtisadi ziyan vurur? Düzgün olmayan cavabı tapın.

- ☒ daxili əmək bazarında vəziyyəti yüngülləşdirir
☐ peşə hazırlığına çəkilən xərclər itirilir
☐ ümumtəhsil hazırlığına çəkilən xərc itirilir
☐ əhalinin yaş quruluşunun qocalmasına gətirib çıxarır

480 Dünya təcrübəsində təşəkkül tapmış klassifikasiyaya görə işçi qüvvəsi miqrasiyasının hansı forması mövcud deyil

- ☐ ərazi üzrə
☐ zamana görə
☒ fiziki hazırlığa görə
☐ istiqamət üzrə

481 Hansı variant işçi qüvvəsinin miqrasiyasının qeyri-iqtisadi səbəblərinə aid deyil?

- ☐ irqi
☐ dini
☒ milli əmək bazarının vəziyyəti
☐ siyasi

482 Hansı variant işçi qüvvəsinin miqrasiyasının iqtisadi səbəblərinə aid deyil?

- ☐ əmək resurslarının kəmiyyət xarakteristikalarının milli istehsalın maddi-texniki bazasına uyğun gəlməməsi
- ☐ ayrı-ayrı ölkələrin işçi qüvvəsi ilə təminatındakı fərqlər
- ☐ ölkələrin iqtisadi inkişaf səviyyələrinin müxtəlifliyi
- ☒ ailə şəraiti

483 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası bir proses kimi özündə əks etdirir:

- ☒ Hamısı
- ☐ reemiqrasiyanı
- ☐ immiqrasiyanı
- ☐ emiqrasiyanı

484 Dünya kapital bazarı üçün hansı variant xarakterik deyil

- ☐ əsas kapitalı artırmaq üçün kreditlər
- ☒ kapitalın beynəlxalq və alıcılıq ödəniş vasitəsi kimi ixracı
- ☐ ortamüddətli və uzunmüddətli kreditlər
- ☐ kapitalın bank kreditləri şəklində ixracı

485 Dünya pul bazarı üçün hansı variant xarakterik deyil?

- ☐ beynəlxalq ticarətdə tədavül sferasına xidmət üçün kreditlər
- ☐ dövriyyə vəsaitlərinin artırılması üçün kreditlər
- ☒ geniş təkrar istehsal üçün kreditlər
- ☐ pul (depozit) şəklində kapital ixracı

486 Mülkiyyət formasına görə hərəkət edən kapitalın aşağıdakı forması mövcud deyil:

- ☐ Heç biri
- ☐ dövlət
- ☒ bələdiyyə
- ☐ xüsusi

487 Beynəlxalq kapital miqrasiyasının klassifikasiya əlaməti mövcud deyildir:

- ☐ verilmə forması üzrə
- ☐ hərəkət müddəti üzrə
- ☐ mülkiyyət forması üzrə
- ☒ müəssisənin arzusu üzrə

488 Hansı variant kapitalın beynəlxalq miqrasiyasının obyektiv əsası deyildir?

- ☒ əmtəə ticarətinin inkişaf səviyyəsi
- ☐ dünya təsərrüfatının ayrı-ayrı həlqələrində kapitalla tələb və təklifin üst-üstə düşməməsi
- ☐ ayrı-ayrı ölkələrdə kapitalın "nisbi artıqlığı"
- ☐ ayrı-ayrı ölkələrdə kapital yığımının qeyri-bərabərliyi

489 Xarici-iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsinin tədbirlərinə aiddir:

- ☐ himayəçilik, vergi sistemi
- ☐ gömrük tənzimlənməsi, embarqo
- ☒ kvotalaşdırma, lisenziyalashdırma, embarqo, valyuta nəzarəti və s.
- ☐ vergi tənzimlənməsi, lisenziyalashdırma

490 Xarici ticarət siyasəti alətləri əsas qrup şəklində birləşlər:

- ☐ embarqo
- ☐ gömrük tənzimlənməsi
- ☐ vergi tənzimlənməsi

- ☒ tarif məhdudiyyətləri, qeyri-tarif məhdudiyyətləri

491 Dövlət xarici ticarət siyasətinin əsas formalarına aiddir:

- ☐ fritrederçilik, vergi güzəştləri
☐ radikalçılıq, liberallaşdırma
☒ fritrederçilik, himayəçilik, liberallaşdırma
☐ iqtisadiyyatın açıqlığı

492 Xarici-iqtisadi subyektlər arasında qiymətlərin əmələ gəlməsi asılıdır:

- ☐ bazarda idxalçının nisbi davranış azadlığından
☐ tələb və təklif arasında dinamik tarazlıqdan
☐ rəqabət mühiti şəraitindən
☒ rəqabət mühiti şəriti, tələb və təklif arasında dinamik tarazlıq, bazarda idxalçı və ixracının nisbi davranış azadlığından

493 Beynəlxalq hesabat qiymətlərini hansı variant səciyyələndirir?

- ☐ dövlət tərəfindən müəyyən edilən qiymətlər
☐ müəyyən metodla hesablanan qiymətlər
☐ konkret əmtəə növlərinə idxalçı-firmanın fərdi müəyyən etdiyi qiymətlər
☒ konkret əmtəə növlərinə ixracçı-firmanın fərdi müəyyən etdiyi qiymətlər

494 Dünya qiymətlərini hansı variant səciyyələndirir?

- ☒ mühüm dünya ticarət mərkəzlərində yaranan iri idxal-ixrac əməliyyatlarının qiymətləri
☐ dövlət tərəfindən tənzimlənən qiymətlər
☐ BVF-nun müəyyən etdiyi qiymətlər
☐ inkişaf etmiş sənaye ölkələrinin müəyyən etdiyi qiymətlər

495 Dünya əmtəə bazarını hansı variant səciyyələndirir?

- ☐ özünəməxsus beynəlxalq təşkilati forması olan, dayanıqlı təkrarlanan alqı-satqı əməliyyatlarının cəmi
☐ beynəlxalq valyuta bazarlarının cəmi
☐ beynəlxalq xidmət bazarlarının cəmi
☒ beynəlxalq xammal bazarlarının cəmi

496 Dünya əmtəə dövriyyəsinə hansı variant əks etdirir?

- ☐ bütün dövlətlərin ixrac kvotaları
☐ bütün dövlətlərin xarici ticarət dövriyyələrinin cəmi
☐ bütün dövlətlərin idxal həcmələrinin cəmi
☒ bütün dövlətlərin ixrac həcmələrinin cəmi

497 Mikrosəviyyədə BİM-in subyektləri hansıdır?

- ☐ əmtəə və xidmətlər, kapital, işçi qüvvəsi və s.
☐ istehsal resursları və s.
☐ əmtəələr, texnologiyalar, kapital və s.
☒ firmalar, şirkətlər, TMK, TMB və s.

498 BİM-in obyektləri hansıdır?

- ☐ sahibkarlar birliyi, ticarət təşkilatları
☐ əmtəələr, texnologiya, kapital, müəssisələr
☒ əmtəələr, xidmətlər, texnologiya, kapital, işçi qüvvəsi
☐ firmalar, şirkətlər, birjalar

499 BİM-in əsas formaları hansıdır?

- ☒ Hamısı
- ☐ Kapitalın beynəlxalq miqrasiyası
- ☐ Beynəlxalq Valyuta maliyyə və kredit mümasibətləri
- ☐ Beynəlxalq Ticarət

500 BİM aşağıdakı münasibətlər sistemini əks etdirir:

- ☐ transmilli korporasiyalar arasında əməkdaşlıq
- ☒ milli təsərrüfatların qarşılıqlı iqtisadi əlaqələri və qarşılıqlı asılılığı
- ☐ elmi-texniki və istehsal üzrə əməkdaşlıq
- ☐ xarici ticarət üzrə əməkdaşlıq

501 BMT-nin klassifikasiyasına görə iqtisadi inkişaf səviyyəsi və təsərrüfatçılığın ictimai-iqtisadi təbiətinə görə bütün ölkələr ayrılırlar:

- ☒ inkişaf etmiş sənaye ölkələri, inkişaf etməkdə olan ölkələr, keçid iqtisadiyyatlı ölkələr
- ☐ sənaye ölkələri, aqrar-sənaye ölkələri
- ☐ inkişaf etmiş sənaye ölkələri, ənənəvi iqtisadiyyatlı ölkələr, planlı iqtisadiyyatlı ölkələr
- ☐ inkişaf etmiş sənaye ölkələri, bazar iqtisadiyyatlı ölkələr, planlı iqtisadiyyatlı ölkələr

502 Müasir dünya təsərrüfatının quruluşunu hansı variant səciyyələndirilir?

- ☒ hər üç cavab düzgündür
- ☐ ayrı-ayrı ölkə qruplarının beynəlmiləl birlikləri
- ☐ istehsalın beynəlmiləlləşdirilməsi
- ☐ müxtəlif ölkələrin milli əmtəə, xidmət, kapital bazarları

503 Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həcmi daha sürətlə artır

- ☐ Yüngül sənaye sahəsi
- ☐ Emaledici sənaye sahəsi
- ☐ Kənd təsərrüfatı sahəsi
- ☒ Hasiledici sənaye sahəsi

504 əmtəələrin həyat silsiləsi nəzəriyyəsinə əsasən yetkinlik dövründə olan əmtəələrin istehsalı harada yerləşdirilir:

- ☒ əsasən inkişaf etməkdə olan ölkələrdə
- ☐ istənilən ölkədə
- ☐ əmtəənin ilk tətbiq edildiyi ölkələrdə
- ☐ Ancaq yüksək inkişaf etmiş sənaye ölkələrində

505 Məcmu milli gəlir kəmiyyətcə Milli məcmu məhsuldan nə ilə fərqlənir:

- ☐ Son istehlakın həcmi ilə
- ☒ Xaricdə əldə olunan təmiz gəlirlərin səviyyəsi ilə
- ☐ Muzdlu işçilərin əmək haqqı fondunun həcmi ilə
- ☐ Təmiz vergilərin həcmi ilə

506 Beynəlxalq Valyuta fondunun təsnifatına görə inkişaf etmiş ölkələr sırasına daxil deyildir

- ☐ Fransa
- ☒ Meksika
- ☐ Kanada
- ☐ ABŞ

507 Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər:

- ☒ Azərbaycanın xarici ölkələrlə ticarətində məhdudiyyətlər aradan götürülər

- ☐ Azərbaycanca daha ağır şərtlərlə kreditlər aynla iblər
- ☐ Azərbaycanın xarici borcları silinə bilər
- ☐ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilər

508 Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil:

- ☒ Ümumdünya Ticarət Təşkilatı
- ☐ Beynəlxalq Əmək Təşkilatı
- ☐ Beynəlxalq Valyuta Fondu
- ☐ BMT

509 BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir:

- ☒ İqtisadi və sosial məsələlər üzrə əməkdaşlıq
- ☐ Gender problemi
- ☐ Ölkələrin suverenliyinin təminatı
- ☐ Hərbi əməkdaşlıq

510 BMT-nin ali orqanlarına aid deyil:

- ☐ Qəyyumluq Şurası
- ☒ Beynəlxalq valyuta fondu
- ☐ Təhlükəsizlik Şurası
- ☐ Baş məclis

511 Müasir dövrdə valyuta kursu:

- ☐ Dollara əsaslanır
- ☒ valyuta paritetinə əsaslanır
- ☐ Sikkə paritetinə əsaslanır
- ☐ Qızıl paritetə əsaslanır

512 Qanunvericiliyə görə iki valyuta arasındakı nisbətə:

- ☐ Qızıl paritet deyilir
- ☐ Valyuta kursu rejimi deyilir
- ☒ Valyuta pariteti deyilir
- ☐ Valyuta kursu deyilir

513 Xarici valyuta ilə ifadə olunan istənilən ödəniş vasitəsi:

- ☐ EKYU adlanır
- ☐ Ehtiyat valyutası adlanır
- ☐ Dövriyyə vəsaiti adlanır
- ☒ deviz adlanır

514 Dünya valyuta sistemi yaranmışdır:

- ☐ XX-xi əsrin əvvəllərində
- ☒ XIX-cu əsrin ortalarında
- ☐ XVIII-ci əsrin ortalarında
- ☐ XVII əsrdə

515 Beynəlxalq valyuta münasibətlərinin sürətli inkişafını şərtləndirən əsas amil hansıdır:

- ☐ Coğrafi kəşflər
- ☐ Elmi-texniki tərəqqinin inkişafı
- ☒ Dünya bazarının və dünya təsərrüfat əlaqələri sisteminin formalaşması
- ☐ Beynəlxalq münasibətlərin mürəkkəbləşməsi

516 İnkişaf etməkdə olan ölkələrdə integrasiya prosesləri üçün hansı amillər xarakterik deyil:

- ☒ Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır.
- ☐ Ölkələr arasında əməkdaşlıq integrasiya proseslərinin ilkin mərhələsindədir
- ☐ Integrasiya inkişafın birinci mərhələsidir
- ☐ Praktiki surətdə integrasiya yoxdur

517 Aşağıda göstərilən hansı ölkə ASEAN-a daxil deyil

- ☐ Malaziya
- ☐ İndoneziya
- ☒ ÇXR
- ☐ Sinqapur

518 Doğrudanmı dünya ticarətinin artım sürəti dünya istehsalından çoxdur?

- ☐ 10 dəfə azdır
- ☐ 10 dəfə çoxdur
- ☐ Xeyir
- ☒ Bəli

519 Ticarət və tariflər üzrə Beynəlxalq Sazişin əvəzinə hazırda hansı beynəlxalq təşkilat fəaliyyət göstərir:

- ☐ Ümumdünya turizm təşkilatı
- ☒ Ümumdünya ticarət təşkilatı
- ☐ Ümumdünya bankı
- ☐ Beynəlxalq valyuta fondu

520 Xarici ticarətin tənzimlənməsinin qeyri-tarif metodlarına hansı aiddir:

- ☐ Əlavə dəyər vergisi
- ☐ Gömrük rüsumları
- ☐ Aksiz vergiləri
- ☒ Kvotalaşdırma

521 Xarici ticarətin tənzimlənməsinin ən əsas aləti hansıdır?

- ☐ ixracın əvəz edilməsi tədbirləri
- ☐ İxracın stimullaşdırılması tədbirləri
- ☐ Kvotalaşdırma
- ☒ gömrük tarifləri

522 Xarici ticarət dövriyyəsi:

- ☒ ixrac və idxalın cəmi deməkdir
- ☐ Vergi tutulmadan daxil olan əmtəələrdən başqa bütün idxal deməkdir
- ☐ Humanitar göndərmələr çıxılmaqla ixracatın həcmi deməkdir
- ☐ Bütün ixracatın həcmi deməkdir

523 Bütün ölkələrin xarici ticarətinin məcmusunu əks etdirən beynəlxalq əmtəə-pul münasibətləri necə adlanır:

- ☐ Ümumdünya iqtisadi məkanı xarici ticarət dövriyyəsi
- ☒ Beynəlxalq ticarət
- ☐ Dünya bazarı
- ☐ Beynəlxalq bazarı

524 İxrac və idxal dəyərinin fərqi:

- ☐ Dünya tələbatının həcmidir

- ☐ Xarici ticarət balansıdır
- ☐ Xarici ticarət dövryyəsidir
- ☒ Xarici ticarət balansının saldosudur

525 Beynəlxalq iqtisadi münasibətlər nəzəriyyəsində aşağıdakılar tədqiq olunmur:

- ☐ Beynəlxalq valyuta-kredit münasibətləri
- ☐ Beynəlxalq ticarətin zəruriliyi və inkişaf istiqamətləri
- ☐ Beynəlxalq iqtisadi münasibətlərin reallaşdırma mexanizmləri
- ☒ Xarici ölkələrin iqtisadiyyatı

526 Beynəlxalq iqtisadi münasibətlərə aid deyil:

- ☐ Beynəlxalq iqtisadi integrasiya
- ☐ Kapitalın beynəlxalq hərəkəti
- ☐ Əmtəə və xidmətlərlə beynəlxalq ticarət
- ☒ Ölkələrin milli bazarı

527 Hansı ölkə Avropa İttifaqının üzvü deyildir?

- ☒ İsveçrə
- ☐ Portuqaliya
- ☐ Kipr
- ☐ Böyük Britaniya

528 ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır?

- ☒ Daxili bazarın miqyası və elmi-texniki potensial
- ☐ Güclü hakimiyyət
- ☐ Qlobal milli maraqların mövcudluğu
- ☐ Güclü hərbi-sənaye kompleksi

529 XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatına hansı struktur dəyişiklikləri baş vermişdir?

- ☐ Heç biri
- ☐ Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
- ☐ Maddi istehsal sferasının inkişafı
- ☒ Xidmət sferasının sürətli inkişafı

530 Beynəlxalq əmək bölgüsünün əsas formalarına aşağıdakılardan hansı aiddir?

- ☐ Əməyin fərdi bölgüsü
- ☐ Əməyin ümumi bölgüsü
- ☐ Detallar üzrə ixtisaslaşma
- ☒ Beynəlxalq kooperasiya

531 Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir

- ☐ Xammal və enerji bazarlarının əldə edilməsi
- ☒ İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi
- ☐ Ölkələr arasında tədir dairələrinin bölgüsü
- ☐ Yeni texnologiya və bilikləri əldə etmək imkanı

532 Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

- ☒ Xarici ticarət kvotası
- ☐ Daxili məcmu məhsul
- ☐ Məcmu milli məhsul

☐ Təkrar ixracın həcmi

533 Açıq iqtisadiyyat və azad ticarət anlayışları eynidirmi?

- ☐ qismən
☐ Bəlkə
☒ xeyir
☐ Bəli

534 Hansı ölkələrdə adambaşına düşən daxili məcmu məhsulun həcmi getdikcə azalır:

- ☒ Efiopiya
☐ İtaliya
☐ Çexiya
☐ Azərbaycan

535 Dünya ölkələrinin və regionların inkişaf səviyyəsinin qeyri-bərabərliyi hansı istiqamətlərə əsasən qiymətləndirilmir?

- ☐ Əhalinin həyat səviyyəsinə görə
☒ Əhalinin savadına və xarici dil bilmək qabiliyyətinə görə
☐ Əmək məhsuldarlığına görə
☐ Elmi-texniki tərəqqinin inkişaf səviyyəsinə əsasən

536 Embarqo dedikdə idxal kvotasının faiz səviyyəsi nəyə bərabər olur.

- ☐ 90 faizə
☐ 75 faizə
☐ 50 faizə
☒ sıfıra

537 ÜTT öz fəaliyyətinə nə vaxtdan başlamışdır:

- ☐ 1985-ci ildən
☐ 1957-ci ildən
☒ 1995-ci ildən
☐ 1947-ci ildən

538 Aşağıdakılardan biri işçi qüvvəsinin beynəlxalq miqrasiyasının istiqamətlərinə aid deyil:

- ☒ İşçi qüvvəsinin keçmiş sosialist ölkələrinə miqrasiyası
☐ İEOÖ arasında işçi qüvvəsinin miqrasiyası
☐ İEOÖ çərçivəsində miqrasiya
☐ ixtisaslı mütəxəssislərin sənayecə inkişaf etmiş ölkələrdən İEOÖ-ə miqrasiyası

539 Bu gün üçün ən yüksək inkişaf nöqtəsinə çatmış inteqrasiya birliyi hansıdır:

- ☐ MDB
☒ Aİ
☐ Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyası
☐ MERKOSUR

540 Aşağıdakılardan biri BMT-nin çoxtərəfli ticarət-iqtisadi beynəlxalq təşkilatları sırasına daxil deyil:

- ☒ Beynəlxalq Ticarət Palatası
☐ Beynəlxalq Gömrük Təşkilatı
☐ UNCTAD
☐ ÜTT

541 Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı seqmentlərində fəaliyyət göstərən beynəlxalq təşkilatlara nümunədir:

- ☐ Beynəlxalq Dəniz Təşkilatı
- ☐ Avropa Yenidənqurma və İnkişaf Bankı
- ☐ UNCTAD
- ☒ OPEK

542 Aşağıdakılardan valyutanın bazar məzənnəsinə təsir edən konyuktor amillərinə aid deyil:

- ☐ Siyasi və iqtisadi proqnozlar
- ☒ valyuta məzənnəsinin dövlət tənzimlənməsi
- ☐ Böhranlar, müharibələr, təbii fəlakətlər
- ☐ Valyuta bazarlarının fəaliyyəti

543 R.Kouzun ideyalarından bəhrələnərək ingilis iqtisadçıları P.Bakli, M.Kesson və C.Makmanusun yaratdıqları model hansıdır:

- ☒ beynəlmiləl model
- ☐ inhisarçı (unikal) üstünlüklər modeli
- ☐ məhsulun həyat dövrü model
- ☐ eklektik model

544 Aşağıdakılardan biri TMK-nın istehsal sferasında meyl etdikləri əsas sahələr sırasına daxil deyil:

- ☐ elektronika sənayesi
- ☐ kimya sənayesi
- ☐ avtomobilqayırma sənayesi
- ☒ metallurgiya sənayesi

545 Aşağıdakılardan biri texnoloji mübadilənin kommersiya formalarına aid deyil:

- ☐ İxtisaslı işçi qüvvəsinin hazırlanması
- ☐ İdarəetmə müqavilələri
- ☒ mütəxəssislərin miqrasiyası
- ☐ injiniring xidmətləri

546 Aşağıdakılardan biri işçi qüvvəsinin miqyasının iqtisadi tənzimlənməsinə aiddir:

- ☐ Sağlq vəziyyəti
- ☒ immiqrantların əməyindən istifadə edən sahibkarlardan vergi tutmları
- ☐ yaş senzi
- ☐ profesional ixtisaslaşma

547 Aşağıdakılardan biri ölkənin ixracının tənzimlənməsinin maliyyə metodlarından asılı deyil:

- ☒ texniki köməliyin göstərilməsi
- ☐ vergi güzəştləri
- ☐ kreditlərin sığortası və təminatı
- ☐ sürətli amortizasiya

548 Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdıran amillərdəndir.

- ☐ Rüsumların orta səviyyəsinin 40% və daha çox olması
- ☐ Qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması
- ☐ Xarici ticarət dövryyəsinin 40%-ə qədərinin qyri-tarif məhdudiyyətlərə məruz qalması
- ☒ milli iqtisadiyyatların qarşılıqlı asılılığının güclənməsi

549 Aşağıdakılardan yalnız biri ticarət siyasətinin tarif vasitəsidir:

- ☐ Lisenziyalaşdırma
- ☐ Subsidiyalar
- ☒ gömrük rüsumları
- ☐ vergi və yığımlar

550 İstehsalın miqyas effekti nəzəriyyəsinin nümayəndələri hansılardır:

- ☒ B.Olin, R.Drize
- ☐ R.Vernon, L.Uels
- ☐ A.Smit, D.Rikardo
- ☐ E.Hekşer, C.Kravis

551 Aşağıdakılardan yalnız biri kooperasiya əlaqələrinin qurulması zamanı istifadə olunan əsas metodlardan deyil:

- ☒ beynəlxalq istehsal-texniki kooperasiyalaşma
- ☐ müştərək istehsal
- ☐ müqavilə qaydasında ixtisaslaşma
- ☐ podrat istehsal kooperasiyası

552 Aşağıdakılardan biri BəB-in inkişaf göstəriciləri sırasına aid edilmir.

- ☐ İxracın artım tempinin ÜDM-nin artım tempini qabaqlaması əmsalı
- ☒ istehsalın artım tempəri
- ☐ idxalın artım tempinin ÜDM-nin artım tempini qabaqlaması əmsalı
- ☐ ixrac kvotası

553 Aşağıdakılardan biri dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil:

- ☐ İqtisadi inkişaf nəzəriyyələri
- ☐ Sənaye cəmiyyəti nəzəriyyələri
- ☐ Vahid sivilizasiya nəzəriyyəsi
- ☒ kapitalın qaçışı nəzəriyyəsi

554 Aşağıdakılardan hansı iqtisadiyyatın açıqlıq dərəcəsini müəyyənləşdirən göstəricilər qrupuna aid deyil:

- ☒ ümumi işçi qüvvəsinin həcmində xaricdə işləyənlərin payı
- ☐ ölkə ixracının 3 əsas partnyor üzərində cəmləşməsi
- ☐ birbaşa investisiyaların həcmi
- ☐ idxal kvotası

555 Aşağıdakılardan biri BİM-in formalarından deyil:

- ☐ İşçi qüvvəsinin beynəlxalq miqrsaiyası
- ☐ Beynəlxalq elmi-texniki əməkdaşlıq
- ☐ Beynəlxalq ticarət
- ☒ beynəlxalq inhisarçılıq fəaliyyəti

556 Aşağıdakılardan biri BİM-in predmetinə daxil deyil:

- ☐ Ölkələrarası iqtisadi münasibətlər
- ☐ Müxtəlif ölkələrin təsərrüfat subyektləri arasındakı iqtisadi əlaqələr
- ☒ ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi münasibətlərinin bütün formaları
- ☐ Ayrı-ayrı beynəlxalq korporasiyaların qarşılıqlı iqtisadi münasibətlər sistemi

557 Aşağıdakılardan hansı ÜTT-nin sələfidir:

- ☐ Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı
- ☒ GATT

- ☐ Beynəlxalq ticarət mərkəzi
- ☐ UNCTAD

558 Aşağıdakılardan biri texnoloji mübadilənin qeyri-kommersiya formalarına daxil deyil:

- ☐ mütəxəssislərin miqrasiyası
- ☐ sərgilərin və yarmarkaların keçirilməsi
- ☐ elmi-texniki nəşrlər
- ☒ idarəetmə müqavilələri

559 Aşağıdakılardan yalnız biri yeni qlobal problemlər qrupuna aiddir:

- ☒ dünya okeanının öyrənilməsi və mənimsənilməsi problemləri
- ☐ insan potensialının inkişafı problemi
- ☐ ekoloji problem
- ☐ demilitarizasiya və sülh problemi

560 Aşağıdakılardan biri regional və regionlararası xarakterə malik beynəlxalq təşkilatlara nümunədir:

- ☒ İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı
- ☐ Beynəlxalq Gömrük Təşkilatı
- ☐ Ümumdünya Ticarət Təşkilatı
- ☐ Beynəlxalq valyuta fondu

561 Aşağıdakılardan biri milli valyuta sisteminin tərkib elementlərindən deyil:

- ☒ valyuta paritetləri və məzənnələri mexanizmi
- ☐ ölkənin beynəlxalq hesablaşmalarının həyata keçirilməsi qaydası
- ☐ valyuta məhdudiyyətlərinin mövcudluğu və ya yoxluğu
- ☐ milli pul vahidi (milli valyuta)

562 Aşağıdakılardan biri valyutanın bazar məzənnəsinə təsir edən struktur amillərinə aid deyil:

- ☐ valyuta məzənnəsinin dövlət tənzimlənməsi
- ☐ ayrı-ayrı ölkələrdə faiz dərəcələrinin müxtəlifliyi
- ☐ ölkənin tədiyyə balansının vəziyyəti
- ☒ spekulyativ valyuta əməliyyatları

563 İnhisarçı (unikal) üstünlüklər modelinin müəllifi kimdir:

- ☐ P.Bakli
- ☐ R.Vernon
- ☒ S.Xaymer
- ☐ C.Qelbreyt

564 Transmilliləşmə indeksi nədir:

- ☐ Ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir
- ☐ ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir
- ☐ ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir
- ☒ ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir.

565 Texnologiyaların ötürülməsinin əm mühüm forması hansıdır:

- ☐ Forfeyting
- ☐ Françayzing müqavilələri

- ☐ İnjiniring müqavilələri
- ☒ lisenziya müqavilələri

566 Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir

- ☐ İqtisadi kömək
- ☐ Borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
- ☒ injiniring xidmətləri
- ☐ birbaşa investisiyalar

567 Aşağıdakılardan biri kapitalın beynəlxalq hərəkətini şərtləndirən amillərdən deyil:

- ☒ rüsumların orta səviyyəsinin 40% və daha çox olması
- ☐ Kapital ixrac edilən ölkədə daha ucuz xammal və işçi qüvvəsinin mövcudluğu
- ☐ Yerli əmtəə bazarlarının mənimsənilməsi imkanının yaranması
- ☐ dünya təsərrüfatının müxtəlif həlqələrində kapitalla olan tələblə onun təklifinin üst-üstə düşməməsi.

568 Aşağıdakılardan biri qeyri-tarif tənzimlənmənin gizli metodlarından deyil:

- ☒ subsidiyalar
- ☐ vergi və yığımlar
- ☐ texniki maneələr
- ☐ dövlət alışları

569 Məhsulun həyat dövrü nəzəriyyəsinin nümayəndələri hansılardır:

- ☐ M.Porter, B.Olin
- ☒ R.Vernon, C. Kravis
- ☐ A.Smit, D.Rikardo
- ☐ E.Xekşer, Q.Xaberler

570 Aşağıdakılardan yalnız biri istehsalın beynəlxalq ixtisaslaşmasının əsas formalarından deyil:

- ☐ sahədaxili ixtisaslaşma
- ☐ ayrı-ayrı müəssisələrin ixtisaslaşması
- ☐ sahələrarası ixtisaslaşma
- ☒ texnoloji və ya mərhələli ixtisaslaşma

571 Aşağıdakılardan biri ölkənin BəB-də iştirakına təsir edən amillərdən deyil:

- ☐ Ölkənin təbii resurslarla təminatı
- ☐ Ölkənin iqtisadi inkişaf səviyyəsi
- ☐ Ölkənin daxili bazarının həcmi
- ☒ Ölkənin orta ölçülü müəssisələrinin zəif inkişafı

572 Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil:

- ☐ miqyas effekti nəzəriyyəsi
- ☐ mütləq üstünlüklər nəzəriyyəsi
- ☒ postsənaye cəmiyyəti nəzəriyyələri
- ☐ kapitalın qaçışı nəzəriyyəsi

573 İxrac kvotasının düsturu aşağıdakılardan hansıdır:

- ☒ $İK = İXRAC / \ddot{U}DM * 100\%$
- ☐ $İK = İXRAC / \ddot{U}MM * 100\%$
- ☐ $İK = İXRAC / XT * 100\%$
- ☐ $İK = İXRAC / MG * 100\%$

574 Aşağıdakılardan hansı makroiqtisadi səviyyədə BİM-in subyekti deyil:

- ☐ Beynəlxalq iqtisadi təşkilatlar
- ☐ İnteqrasiya birlikləri
- ☒ kiçik və orta müəssisələr
- ☐ ölkələr

575 Aşağıdakılardan biri BİM-in formalarından deyil.

- ☐ İşçi qüvvəsinin beynəlxalq miqrasiyası
- ☐ Beynəlxalq elmi-texniki əməkdaşlıq
- ☒ beynəlxalq əmək bölgüsü
- ☐ beynəlxalq ticarət

576 Aşağıdakı fikirlərdən biri BİM-in mahiyyəti ilə bağlı deyil:

- ☒ Beynəlxalq iqtisadi münasibətlər yalnız müxtəlif ölkələr və onların təsərrüfat subyektləri arasındakı ticarət-iqtisadi münasibətlərini ifadə edir.
- ☐ Beynəlxalq iqtisadi münasibətlər müxtəlif ölkələrin təsərrüfat subyektlərinin bu və ya digər formada qarşılıqlı iqtisadi əlaqəsidir
- ☐ Beynəlxalq iqtisadi münasibətlər ölkələrarası iqtisadi münasibətləri əks etdirir
- ☐ Beynəlxalq iqtisadi münasibətlər iqtisadi münasibətlərin ümumi sisteminin alt sistemidir

577 ÜTT-nin əsas vəzifəsi nədir:

- ☐ İEO-də gömrük tariflərinin yüksəldilməsi
- ☒ ticarət məhdudiyyətlərinin aradan qaldırılması və gömrük rüsumlarının aşağı salınması
- ☐ İqtisadi cəhətdən zəif olan ölkələrin xarici ticarət siyasətini formalaşdırmaq
- ☐ İEO üçün əlverişli ticarət şəraiti yaratmaq

578 Beynəlxalq Maliyyə Kooperasiyası hansı ildə yaranmışdır:

- ☐ 1966-cı ildə
- ☒ 1956-cı ildə
- ☐ 1947-ci ildə
- ☐ 1994-cü ildə

579 Beynəlxalq İnkişaf Assosiasiyasının əsas funksiyası nədən ibarətdir:

- ☒ inkişaf etməkdə olan üzv ölkələrə kredit ayrılmasından
- ☐ inkişaf etmiş üzv ölkələrə kredit ayrılmasından
- ☐ üzv olan ölkələrə uzunmüddətli kredit ayırmaqdan
- ☐ üzv olan ölkələrə qısamüddətli kredit ayırmaqdan

580 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı təşkilatı hüquqi cəhətdən necə təşkilatdır:

- ☐ Sahibkarlıq ittifaqıdır
- ☐ Kooperativ təşkilatdır
- ☒ Səhmdar cəmiyyətidir
- ☐ Avropa ölkələrinin birləşdiyi fərdi müəssisədir

581 Məhsulun pay bölgüsü sövdələşməsi zamanı xarici sərmayəçi mədənlərdən istifadə üçün dövlətə birdəfəlik ödəmə edirsə bu:

- ☐ Mənfəət məhsuluna vergidir
- ☐ Aksiz rüsumudur
- ☒ Bonusdur
- ☐ ƏDV-dir

582 Məhsulun pay bölgüsü sövdələşməsində, bu sövdələşmə üzrə görülən işlərin nəticəsində əldə olunan bütün dağ filiz nümunələri və əlavə məhsullara mülkiyyət hüququ aiddir:

- ☐ Podrat təşkilatlara
- ☒ Dövlətə
- ☐ Mədənlərin sahibinə
- ☐ Sərmayəçinin özünə

583 Məhsulun pay bölgüsü sövdələşməsində sərmayəçinin mülkiyyət hüququ nəyədir:

- ☐ Bütün satılan məhsula
- ☒ Gəlirin bir hissəsinə
- ☐ Əldə olunan bütün gəlirə
- ☐ Bütün istehsal olunmuş məhsula

584 Bizim ölkədə kim xarici sərmayəçi sayılır:

- ☐ Milli müəssisələrin xarici filialları
- ☒ Xarici fiziki və hüquqi şəxslər
- ☐ Səhmdar cəmiyyətlər
- ☐ Daimi xaricdə yaşayan Azərbaycan vətəndaşları

585 Azərbaycan Respublikasında xarici investisiya sayılır:

- ☐ idarəetmə təcrübəsi
- ☐ milli kapitalın xaricdə sahibkarlıq fəaliyyətində iştirakı
- ☒ sahibkarlıq fəaliyyəti obyektinə qoyulan xarici kapital
- ☐ əmək

586 Aİ haqqında müqavilə fəaliyyətə başlamışdır:

- ☐ Avroatomun yaradılması müqaviləyə əsasən
- ☒ Maastrixt müqaviləsinə müvafiq olaraq
- ☐ Roma müqaviləsinə müvafiq olaraq
- ☐ Ağ Kitab müvafiq olaraq

587 Qərbi Avropa ölkələrində sabit valyuta zonası yaradılmışdı:

- ☐ 60-ci illərin ortasında
- ☐ 80-ci illərin ortasında
- ☐ 70-ci illərin sonunda
- ☒ 90-cı illərin əvvəllərində

588 Avropa Kömür və Polad Birliyi hansı plan əsasında yaranmışdı:

- ☐ Roma müqaviləsi əsasında
- ☒ «Şuman» planı əsasında
- ☐ «Marşall» planı əsasında
- ☐ «Jan Manne» planı əsasında

589 Marşall planı həyata keçirilmişdi:

- ☐ 1946-1955-ci illərdə
- ☒ 1945-1950-ci illərdə
- ☐ 1951-1970-ci illərdə
- ☐ 1950-1960-cı illərdə

590 Marşall planı əlaqədar idi:

- ☐ Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə
- ☒ Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə
- ☐ Ümumi bazarın yaradılması ilə

- ☐ Avroatomun yaranması ilə

591 Asiya və Amerika dövlətlərinin daxil olduğu integrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır:

- ☒ ATES
☐ Aİ
☐ İƏİT
☐ NAFTA

592 XX əsrin 80-ci illərində Avropa Azad Ticarət Assosiasiyasının tərkibinə hansı ölkə daxil deyildi:

- ☐ Lixtenşteyn
☐ İslandiya
☐ İsveçrə
☒ Fransa

593 Avropa Birliyinin əsas orqanlarına aid deyildir:

- ☐ Avropa parlamenti
☐ Avropa İttifaqının komissiyası
☒ Avropa yenidənqurma və inkişaf bankı
☐ Avroşura

594 AİZ (azad iqtisadi zonaların) yaradılması üçün zəruri olmayan şərtləri qeyd edin:

- ☐ İnkişaf etmiş işgüzar və sosial infrastruktur
☐ Beynəlxalq bazarlarla nəqliyyat və telekommunikasiya əlaqəsi
☐ İşçi qüvvəsi ilə təminat
☒ Beynəlxalq hava limanlarının mövcudluğu

595 Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində integrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir:

- ☒ Makroiqtisadiyyat
☐ Ailə təhlükəsizliyi
☐ İdman
☐ Mədəniyyət

596 Sənaye məqsədləri üçün iri kreditlərin verilməsi:

- ☐ Müəssisənin idarə edilməsində iştirak etmək deməkdir
☒ Layihə maliyyələşdirilməsi deməkdir
☐ Portfel investisiyası deməkdir
☐ Uzunmüddətli borc deməkdir

597 2000-ci ildə Avrozonaya hansı ölkə qatıldı?

- ☐ İtaliya
☐ Niderland
☒ Yunanıstan
☐ Fransa
☐ portuqaliya

598 1999-cu ildə Avrozonaya hansı ölkə qatıldı?

- ☒ Yunanıstan
☐ İtaliya
☐ portuqaliya

- ☐ Niderland
☐ Fransa

599 Aşağıdakılardan hansı neoklassik nəzəriyyəyə aid deyil:

- ☐ müqayisəli üstünlüklər nəzəriyyəsi
☐ istehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi nəzəriyyəsi
☐ istehsal amillərinin nisbəti nəzəriyyəsi
☐ istehsal amilləri nəzəriyyəsi
☒ beynəlxalq dəyər nəzəriyyəsi

600 Bunlardan hansı İnvestisiyaların birbaşa idxalının səbəbləri deyil ?

- ☐ daxili əmtəə bazarının müdafiə səviyyəsi
☒ daxili bazarın ölçüsünün kiçik olması
☐ istehsal xərcləri
☐ kapitala olan ehtiyac
☐ milli filialların sayı

601 Bunlardan hansı birbaşa investisiyaların ixrac səbəbləri deyil?

- ☐ istehsalın təmərküzləşməsi
☐ reklamda olan üstünlük
☒ İxtisaslı işçi qüvvəsinin olmaması
☐ texnoloji liderlik
☐ şirkətin ölçüsü

602 İstifadə edilmə xarakterinə görə kapitallar bölünürlər?

- ☐ uzunmüddətli
☐ ticarət
☐ ortamüddətli
☐ qısamüddətli
☒ sahibkar

603 Kapital ixracının düsturu hansıdır?

- ☐ $K_{id} = XK/UDM \times 100\%$
☐ $K_e = XK/T(K)$
☐ $K_e = XK/T(K) \times 100\%$
☒ $K_{ix} = \text{ƏK}/UDM \times 100\%$
☐ $K_{ix} = \text{ƏK}/UDM$

604 Bunlardan hansı Beynəlxalq ticarətin subyektləri kimi çıxış etmir?

- ☐ çoxmilli şirkətlər
☐ transmilli şirkətlər
☐ regional integrasiya qrupları
☐ dünya ölkələri
☒ kiçik müəssisələr

605 Bunlardan hansı Bretton –Vuds konfransının qərarı ilə yaradıldı?

- ☐ ÜİMT
☐ ÜST
☐ FAO
☐ YUNKTAD
☒ QATT

606 Bunlardan hansı ÜTT-lə eyni istiqamətdə xidmət göstərir

- ☐ OPEK
- ☐ Beynəlxalq Ticarət Mərkəzi
- ☒ GATT
- ☐ UNCTAD
- ☐ İSESKO

607 Hansı ölkə BVF-nun üzvü deyil ?

- ☐ Brazilya
- ☐ İran
- ☐ Türkiyə
- ☐ Azərbaycan
- ☒ Kuba

608 Kapitalın beynəlxalq hərəkətinin borc formasının hansı əməliyyatlar vasitəsilə aparılır?

- ☒ Banklararası valyuta dəyişmələri
- ☐ rəsmi yardımlar
- ☐ Banklararası depozitlər
- ☐ dövlət və borc kreditlərin verilməsi
- ☐ borclar üzrə ödəmələrin həyata keçirilməsi

609 Xüsusi İqtisadi Zonaların ərazisində hansı güzəştlər olunur ?

- ☐ inzibati güzəştləri
- ☐ maliyyə güzəştləri
- ☐ gömrük güzəştləri
- ☐ vergi güzəştləri
- ☒ hüquqi güzəştlər

610 Məhsul ixrac və idxalında lider olan ölkə?

- ☐ Almaniya
- ☐ Fransa
- ☐ Yaponiya
- ☒ ABŞ
- ☐ Norveç

611 Ölkələrin təsnifləşdirilməsi zamanı hansı təşkilatın nəticələrindən istifadə olunur?

- ☐ NAFTA
- ☐ BMT
- ☐ Sosial İnkişaf Fondu
- ☐ Avropa Şurasından
- ☒ Dünya Bankından

612 Beynəlxalq Təşkilatlar bir qayda olaraq nəyin əsasında yaradılır?

- ☐ hüquqi əməkdaşlıq sazişləri
- ☐ əmtəə müqavilələri
- ☒ beynəlxalq əmtəə sazişləri
- ☐ beynəlxalq hüquqi sazişlər
- ☐ beynəlxalq komitələrin qərarları ilə

613 Bunlardan hansı Avropa Şurasının nəznində yaradılmışdır?

- ☐ Beynəlxalq Hesablaşmalar Bankı

- ☐ Beynəlxalq energetika Agentliyi
- ☐ Şimal Əməkdaşlığı
- ☒ Sosial İnkişaf Fondu
- ☐ Təhsil Sahəsində Tədqiqatlar və Yeniliklər Mərkəzi

614 Avropa Şurasının fəaliyyət sferasına aid deyil?

- ☐ hüquqi sahədə əməkdaşlıq
- ☐ ətraf mühit
- ☐ sosial iqtisadi məsələlər
- ☐ insan haqları
- ☒ dini-etnik məsələlər

615 ASEAN hansı ölkələr tərəfindən yaradılıb ?

- ☐ Kamboca
- ☐ Laos
- ☒ Filippin
- ☐ Vyetnam
- ☐ Myanma

616 Regional fondlara və maliyyə təşkilatlarına aid deyil ?

- ☒ Karib İnkişaf Bankı
- ☐ Afrika İnkişaf Fondu
- ☐ Ərəb Valyuta Fondu
- ☐ Karib İnvestisiya Fondu
- ☐ And Ehtiyat Fondu

617 ərəb Dövlətlər Liqası neçənci ildə yaradılıb ?

- ☐ 1942-ci il
- ☐ 1941-ci il
- ☐ 1943-cü il
- ☒ 1945-ci il
- ☐ 1944-ci il

618 Şimal əməkdaşlığına daxil olan ölkə?

- ☐ İsveçrə
- ☐ Rusiya
- ☐ Kanada
- ☐ ABŞ
- ☒ İsveç

619 BMT-yə daxil deyil/?

- ☐ ÜST
- ☐ BƏT
- ☒ İSESKO
- ☐ YUNESKO
- ☐ YUNİDO

620 BMT-nin daimi komitələrinə daxil deyil?

- ☐ Hökumətlərarası təşkilatlarla danışıqlar komitəsi
- ☐ Proqramlar və koordinasiya komitəsi
- ☐ Qeyri-hökumət təşkilatlarının komitəsi
- ☐ Əhali məntəqələri üzrə komissiya

☒ İnsan haqları komissiyası

621 BMT-nin funksional komissiyalarına daxil deyil?

- ☐ Narkotik vasitələr üzrə komissiya
- ☐ Statistika Komissiyası
- ☐ Qadınların vəziyyəti üzrə komissiya
- ☒ Əhali məntəqələri üzrə komissiya
- ☐ sosial inkişaf komissiyası

622 Dövlətin iqtisadi təhlükəsizliyinə daxil deyil?

- ☐ geosiyasi
- ☐ iqtisadi
- ☐ hüquqi
- ☐ ekoloji
- ☒ elmi-mədəni

623 Hansı Beynəlxalq İqtisadi Hüququn prinsiplərinə aid deyil ?

- ☐ Zor tətbiq etməmək və hədələməmək
- ☒ dövlətlər arasındakı inteqrasiya
- ☐ mübahisələrin sülh yolu ilə həlli
- ☐ ölkə daxili işlərə qarışmaq
- ☐ əməkdaşlıq

624 Beynəlxalq iqtisadiyyatda texnologiya daşıyıcı kimi iştirak etmir?

- ☒ pul
- ☐ əmtəələr
- ☐ kapital
- ☐ torpaq
- ☐ əmək

625 Beynəlxalq əmək Təşkilatının funksiyalarına aid deyil ?

- ☒ qaçqınların hərəkətinin təşkili
- ☐ işçilər üçün sosial ədalətliyin təmin edilməsi
- ☐ işsizliklə mübarizə
- ☐ Beynəlxalq əmək standartlarının hazırlanması
- ☐ işçi qüvvəsi yığımının reqlamentləşməsi

626 Hansılar emiqrasiyanın mənfi cəhətləridir?

- ☒ “ Beyin axını” yüksək ixtisaslı kadrların xaricə axını
- ☐ miqrantların yığımları
- ☐ öz ölkələrinə qayıdan miqrantların özləriylə maddi dəyərlər gətirirlər
- ☐ Xaricdən valyuta köçürülmələri
- ☐ Xaricdən ölkəyə daha təhsilli və ixtisaslı işçilərin qaydası

627 Miqrasiyaya təsir edən amillər hansılardır ?

- ☐ siyasi-hüquqi amillər
- ☐ dini-etnik amillər
- ☒ ayrı-ayrı ölkələrin əmək resursları\
- ☐ ekoloji-psixoloji amillər
- ☐ etnik-ailəvi amillər

628 Reemiqrasiya nədir?

- ☐ yüksək ixtisaslı kadrların miqrasiyası
- ☐ Ökəyə xaricidən əmək qabiliyyətli əhalinin axını
- ☐ Ölkədən xarici vədəndaşların getməsi
- ☒ daha əvvəl ölkədən emiqrasiya etmiş əhalinin yenidən qayıtması
- ☐ qeyri-rəqal immiqrasiyası

629 Dünya Bankı Qrupu hansı təşkilatla əməkdaşlıq etmir ?

- ☒ OPEK
- ☐ Beynəlxalq Maliyyə Korporasiyası
- ☐ Beynəlxalq İnkişaf Assosiyası
- ☐ Çoxtərəfli İnvestisiyalar üzrə zamanət Agentliyi
- ☐ Beynəlxalq Yenidən qurma və İnkişaf Bankı

630 Beynəlxalq Valyuta Fondu neşənci ildə yaradılıb?

- ☐ 1935-ci il sentyabrında
- ☐ 1947-ci il 1 martında
- ☐ 1930-cu il avqustunda
- ☐ 1945-ci il 27 dekabrında
- ☒ 1944-cü il iyulunda

631 Valyuta məhdudiyyətlərinə aid deyil

- ☒ milli valyuta məhdudiyyəti
- ☐ valyuta blokadası
- ☐ xarici valyutanın alqı-sarqısına qadağa
- ☐ qızıl və qiymətli kağızların hərəkətinin tənzimlənməsi
- ☐ gəlirin repatriasiyası

632 Bunlardan hansı dünya valyuta sisteminin mərhələləri aid deyil?

- ☐ Bretton – Vuds valyuta sistemi
- ☒ ABŞ valyuta sistemi
- ☐ Paris valyuta sistemi
- ☐ Genüya valyuta sistemi
- ☐ Yaponiya valyuta sistemi

633 Saldodan çıxış edərək kapital idxal edən ölkələr?

- ☐ Yaponiya
- ☐ Fransa
- ☐ İsveçrə
- ☐ Almaniya
- ☒ ABŞ

634 Saldodan çıxış edərək kapital idxal edən ölkələr?

- ☐ Fransa
- ☐ Almaniya
- ☒ Yaponiya
- ☐ ABŞ
- ☐ Böyük Britaniya

635 Kapitalın idxalınınqtisadi məqsəduyğunluğuna aid deyil ?

- ☐ əlavə valyuta resurslarının cəlbə
- ☒ əlavə gəlirin əldə edilməsi
- ☐ əlavə iş yerlərinin yaradılması

- ☐ yeni və köhnə istehsal texnologiyaların inkişaf etdirilməsi
- ☐ elmi texniki potensialın genişlənməsi

636 Beynəlxalq investisiyaların inkişafı hansı hesabatlar və təşkilatlar cərcivəsində təqdim edilir

- ☐ World trade report (UNKTAD)
- ☒ World investment report (UNKTAD)
- ☐ Statistical yearbook (WB)
- ☐ World investment report (WTO)
- ☐ Annual report (IMF)

637 Portfel investisiyaları nə ilə fərqlənir

- ☐ (2) və (3)
- ☐ Qısa müddətli olması və səhm paketinə uyğun idarəetmə imkanı (1)
- ☐ Maliyyə böhranı şəraitində maraqların daha sürətli azalması (2)
- ☐ Sənayenin strateji sahələrinə yönəlməsi (3)
- ☒ (1) və (2)

638 Azərbaycanda beynəlxalq neft müqaviləsində investorlar hansı halda gömrük vergilərdən azaddır

- ☐ Heç biri
- ☒ Hər biri
- ☐ Neft avadanlıqlarının idxalı
- ☐ Elm tutumlu yüksək texnologiyaların idxalı
- ☐ Neft konsorsiumunun istehsal fəaliyyətinin təmin olunması üçün sənaye gurgularının və ehtiyat hissələrinin ix

639 Neft sahəsinə yönəldilən investisiyalar hansı müqavilə əsasında həyata keçirilir

- ☐ Hər biri
- ☐ Azad ticarət sazişi
- ☒ Hasilatın pay bölgüsü
- ☐ Neft tranziti müqaviləsi
- ☐ Svop müqavilə

640 Kapitalın beynəlxalq hərəkətini hansı konsepsiya izah edir

- ☒ (1) və (2)
- ☐ Məhsulların həyat silsiləsi və firmanın yüksəlişi konsepsiyası (1)
- ☐ Beynəlmilləşmə nəzəriyyəsi (2)
- ☐ Mütləq və müqayisəli üstünlüklər nəzəriyyəsi (3)
- ☐ (1) və (3)

641 İnvestisiya iqliminə əsaslı şəkildə təsir edən siyasəti fərqləndirin

- ☐ (2) və (3)
- ☐ Sahibkarlıq fəaliyyətinin inkişafı, kiçik və orta müəssisələrin rolunun genişləndirilməsi (2)
- ☐ Beynəlxalq investisiyaların strateji sahələrə cəlb edilməsi və qiymətli kağızlar bazarının inkişafı (1)
- ☐ Dövlətin iqtisadiyyatda mülkiyyət payının saxlanması (3)
- ☒ (1) və (2)

642 İnvestisiya iqlmini yaxşılaşdırma bilən amili qeyd edin

- ☐ İkiqat vergilərin ləğvi
- ☐ Gömrük rüsumlarının səviyyəsinin azaldılması
- ☒ Hər biri
- ☐ ÜTT-yə daxil olma
- ☐ Mülkiyyət hüquqlarının genişləndirilməsi

643 Beynəlxalq birbaşa investisiyaları hansı amil fərqləndirir

- ☒ Hər biri
- ☐ Yeni müəssisələrin tikilməsi
- ☐ Yerli müəssisələrin rekonstruksiyası
- ☐ İdarəetmə üstünlüyü
- ☐ TMK-ların rəqabət üstünlüyü

644 Kapitalın ixracının səbəbini qeyd edin

- ☐ Hec biri
- ☐ Dövlət sektorunun üstünlüyü
- ☐ Beynəlxalq borcun artması
- ☐ Daxili bazarın inkişafı
- ☒ İnvestisiya regiminin liberallaşması

645 Kapitalın beynəlxalq hərəkətinin formasına aid olanı seçin

- ☒ Hər biri
- ☐ Françayzing
- ☐ Orta müddətli borc kapitalı
- ☐ Qısa müddətli borc kapitalı
- ☐ Yerli müəssisələrin rekonstruksiyası

646 Kapitalın beynəlxalq hərəkətinin müasir meyllərinə hansını aid etmək olar

- ☐ Yeni miqrasiya mərkəzlərinin yaranması
- ☐ BVF-nun rolunun güclənməsi
- ☒ TMK-ların rolunun artması
- ☐ İnkişaf etmiş ölkələrlə Latın amerkası regionu dövlətləri arasında üstün inkişafı
- ☐ Hər biri

647 Açıq iqtisadiyyatı hansı göstəricilərlə xarakterizə etmək olar

- ☐ Daxili bazarın həcmi
- ☐ Dövlət investisiyalarının üstünlüyü
- ☐ Dövlət mülkiyyətinin üstünlüyü
- ☐ Dövlətin iqtisadiyyata müdaxilə formaları
- ☒ Göstərilənlərin hec biri

648 İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın əsas mənbələri

- ☐ bilik iqtisadiyyatı
- ☐ xidmət sektorunun üstün inkişafı
- ☒ xammal və resurs istehsalı
- ☐ insan kapitalı
- ☐ Elm tutumlu məhsul istehsalı

649 İnkişaf etməkdə olan ölkələrin beynəlxalq əmək bölüşündə mövqeyi

- ☒ (1) və (4)
- ☐ Xammal bazarlarından birtərəfli asılılıq (4)
- ☐ Yüksək texnologiyalardan dərin asılılıq (1)
- ☐ Yeni texnologiyaların ixracı (2)
- ☐ Rəqabət üstünlükləri (3)

650 Aşağıdakılardan hansı beynəlxalq əmək bölgüsü və beynəlxalq mübadilənin inkişafının nəticəsi kimi əldə olunur

- ☐ Resurslara qənaət olunur
- ☐ İstehsalın səmərəliliyi artır
- ☒ Hər biri
- ☐ Yeni əməkdaşlıq sahələri yaranır
- ☐ Daha mütarəqqi texnologiyalar əldə edilir

651 Beynəlxalq əmək bölgüsü ilə ictimai əmək bölgüsünün oxşar cəhətləri

- ☐ Hec biri
- ☐ İxtisaslaşma (1)
- ☐ Mübadilə (2)
- ☐ İxtisaslaşma və mübadilə proses kimi qarşılıqlı tamamlanması (3)
- ☒ (1), (2) və (3)

652 Beynəlxalq əmək bölgüsünün formalarına aiddir

- ☒ Hər biri
- ☐ Beynəlxalq istehsal ixtisaslaşması
- ☐ İstehsala qədər kooperasiya
- ☐ İstehsal kooperasiyası
- ☐ Beynəlxalq sənaye əməkdaşlığı

653 Xarici ticarət kvotası necə hesablanır

- ☐ idxalın həcmnin ixracın həcminə nisbəti
- ☒ Xarici ticarət dövriyyəsinin ÜDM-ə nisbəti
- ☐ idxal və ixrac dövriyyələrinin fərqi
- ☐ ixracın ÜDM-ə nisbəti
- ☐ xarici borcun ÜDM-ə nisbəti

654 Beynəlxalq ticarəti tənzimləyən təşkilatlara hansı uyğundur

- ☐ ÜTT (2)
- ☐ UNKTAD (1)
- ☒ (1), (2) və (3)
- ☐ FAO (4)
- ☐ UNİDO (3)

655 Beynəlxalq iqtisadi münasibətlərin inkişafını sərtləndirən amillər

- ☐ xammal və texnologiya mübadiləsi (3)
- ☐ beynəlxalq istehsal kooperasiyası (2)
- ☒ (1), (2) və (3)
- ☐ elmi texniki tərəqqi (1)
- ☐ hec biri

656 Beynəlxalq ticarət siyasətinin formalarına aiddir

- ☒ hər biri
- ☐ Gizli proteksionizm
- ☐ kollektiv proteksionizm
- ☐ sahə proteksionizmi
- ☐ azad ticarət

657 Beynəlxalq iqtisadi münasibətlərin subyektinə aiddir

- ☒ bütün göstərilənlər
- ☐ Universitet tələbələri
- ☐ Dövlətlər Birliyi

- ☐ Trans milli şirkətlər
- ☐ Beynəlxalq təşkilatlar

658 Xarici ticarət nəzəriyyələrindən hansı istehsal amillərindən yalnız birinə əsaslanır

- ☐ Məhsulların həyat silsiləsi (5)
- ☐ Mütləq üstünlüklər (1)
- ☐ Müqayisəli üstünlüklər (2)
- ☐ Rəqabət üstünlükləri (3)
- ☒ Yalnız 1 və 2 (4)

659 Transmilliləşmə səviyyəsini xarakterizə edən göstəricini qeyd edin

- ☐ Heç biri
- ☐ Xarici ticarət saldosu
- ☐ Miqrasiya saldosu
- ☒ Transmilliləşmə indeksi
- ☐ İxtisaslaşma indeksi

660 Avropa birliyinin birinci genişlənməsi hansı ölkəni əhatə etdi

- ☐ Doğru deyil
- ☐ Böyük Britaniya
- ☐ İrlandiya
- ☐ Danimarka
- ☒ Hər biri

661 Asiya Sakit Okeanı İqtisadi əməkdaşlığı çərçivəsində integrasiya prinsipləri yönəldilmişdir

- ☐ Doğru deyil
- ☐ Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması
- ☐ Həyat səviyyəsinin yüksəldilməsi
- ☐ Regionda inkişafın dəstəklənməsi
- ☒ Hər biri

662 NAFTA müqaviləsi nəzərdə tuturdu

- ☐ Meksikada Simali kapitalı üçün rejimin yumşaldılması
- ☐ Doğru deyil
- ☒ Hər biri
- ☐ Birgə arbitraj komissiyasının yaradılması
- ☐ 2010-cu ilədək gömrük rüsumlarının ləğvi

663 Maastrixt müqaviləsi hansı sferaları əhatə etməklə integrasiyanı dərinləşdirmişdir

- ☐ Doğru deyil
- ☐ Daxili işlər və ədliyyə sahəsində vahid siyasət
- ☐ Vahid xarici və müdafiə siyasəti
- ☐ Avropa daxili bazarı və vahid valyuta
- ☒ Hər biri

664 Vahid kənd təsərrüfatı siyasəti Avropada integrasiyanın hansı mərhələsinin əsasını təşkil etmişdir

- ☐ Hec biri
- ☐ Azad ticarət
- ☐ Preferensial sazişlər
- ☒ İqtisadi ittifaq
- ☐ Hər biri

665 Hökumət başçılarının daxil olduğu Avropa Şurası, Avropa İttifaqının hansı statuslu organıdır

- ☐ Doğru deyil
- ☐ İcraedici
- ☒ Ali siyasi
- ☐ Komissiya
- ☐ Avroparlament

666 Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir

- ☐ Doğru deyil
- ☐ Köməkçi
- ☐ Humanitar
- ☒ Siyasi
- ☐ İcraedici

667 Avropa İttifaqının büdcəsinin formalaşması mənbələri

- ☐ Doğru deyil
- ☐ MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqları
- ☐ Əlavə dəyər vergisi
- ☐ Gömrük rüsumları
- ☒ Bunların hamısı doğrudur

668 Maastrixt müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı

- ☐ Heç biri
- ☒ Avropa İttifaqı
- ☐ AND paktı
- ☐ Merkosur
- ☐ Avropa İqtisadi Birliyi

669 1951-ci ildə AVROPA POLAD Və KÖMÜR BİRLİYİ-nin yaradılması haqqında müqavilənin iştirakçıları

- ☐ Doğru deyil
- ☐ AFR , Niderland, Luksemburq , İtaliya
- ☐ Belçika, Fransa, Niderland
- ☒ Fransa, AFR (Almaniya), İtaliya , Belçika, Niderland, Luksemburq
- ☐ Fransa, Belçika, Niderland

670 Üçüncü ölkələrlə ticarətin azalması və regiondaxılı ticarətin genişlənməsi integrasiyanın hansı effektinə aid olunur

- ☐ Hər bir
- ☒ Statik
- ☐ Domino
- ☐ Dinamik
- ☐ Hec biri

671 Hal-hazırda Avropa İttifaqına yeni genişlənmə ərəfəsində üzvlüyə namizəd olan ölkə hansıdır

- ☐ Rumıniya
- ☐ Slovakiya
- ☐ Sloveniya
- ☐ İsveç və İsveçrə
- ☒ Xorvatiya

672 Portugaliya və İspaniya Avropa birliyinə daxil olduqdan sonra birlik üzvlərinin sayı necə oldu

- ☐ 28
- ☐ 11
- ☐ 9
- ☐ 17
- ☒ 12

673 İspaniya Avropa birliyinin neçənci genişlənməsinə aid edilir

- ☐ Doğru deyil
- ☒ Üçüncü
- ☐ İkinci
- ☐ Birinci
- ☐ Heç biri

674 Yunanıstan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyə daxil oldu

- ☐ Hər biri
- ☐ Bolqarıstan və Çexiya
- ☐ İrlandiya və Polşa
- ☐ Portugaliya və İtaliya
- ☒ Heç biri

675 İqtisadi və valyuta ittifaqı nə deməkdir:

- ☒ Sosial-iqtisadi və valyuta siyasətinin razılaşdırılması
- ☐ Bunların heç biri
- ☐ Gömrük ittifaqının yaradılması
- ☐ Azad ticarət zonasının yaradılması
- ☐ Bunların hər biri

676 Ümum Bazar səviyyəli integrasiya nə deməkdir:

- ☒ Butun bunlar doğrudur
- ☐ Daha yüksək səviyyəli yaxınlaşma
- ☐ Milli qanunvericiliyin unifikasiyası
- ☐ Gömrük İttifaqı funksiyası və istehsal amillərinin blok daxili sərbəst hərəkəti
- ☐ Butun bunlar doğru deyil

677 Gömrük İttifaqı səviyyəsinə hansı uyğun gəlir:

- ☒ Hər biri uygundur
- ☐ Vahid gömrük ərazisi
- ☐ Vahid ticarət siyasəti
- ☐ Azad ticarət funksiyaları
- ☐ Hec biri

678 Mal, xidmət və istehsal amillərinin hərəkəti yolunda maneələrin aradan qaldırılması ilə iki və çox ölkənin iqtisadi münasibəti

- ☐ Doğru deyil
- ☒ İqtisadi tamamlanma
- ☐ Kooperasiya
- ☐ Asılılıq
- ☐ Konsorsium

679 Neofunksionalist konsepsiya və plüralist konsepsiya aiddir:

- ☐ Hər biri
- ☐ Valyuta integrasiyası konsepsiyasına

- ☐ Bazar-institutsional konsepsiya
- ☒ Siyasi-hüquqi konsepsiyalara
- ☐ Federalist konsepsiya

680 Gömrük İttifaqı konsepsiyası iqtisadi integrasiyanın hansı konsepsiyasına aiddir:

- ☐ Heç biri
- ☒ Funksional
- ☐ Dirijist
- ☐ Valyuta ittifaqı
- ☐ Struktur

681 Valyuta integrasiyası konsepsiyası integrasiyanın hansı nəzəriyyəsinə aid edilir:

- ☐ Bunların heç biri
- ☐ Federalist
- ☒ Funksional –sahəvi
- ☐ Ümumiləşdirici
- ☐ Bunların hər biri

682 İqtisadi integrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir:

- ☐ Bunların heç biri
- ☐ Marksist konsepsiya
- ☐ Ticarət konsepsiyası
- ☒ Plüralist konsepsiya
- ☐ Bunların hər biri

683 Tam iqtisadi integrasiyaya hansı uygundur:

- ☐ Gömrük maneələrinin aradan qaldırılması
- ☐ Vahid ticarət siyasəti
- ☐ Hec biri
- ☐ İstehsal amillərinin sərbəst hərəkəti
- ☒ İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata keçirilməsi

684 Azad ticarət və Gömrük İttifaqı arasındakı fərqi göstərin:

- ☐ Bütün cavablar doğrudur
- ☐ Fərqli valyuta münasibətləri
- ☒ Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyasəti amili
- ☐ Ticarət maneələrinin aradan qaldırılması
- ☐ Cavablar doğru deyil

685 Azad ticarət və Gömrük İttifaqı hansı integrasiya situasiyasına aiddir:

- ☒ Ticarət integrasiyası
- ☐ Umum bazar
- ☐ Bunların heç biri
- ☐ Bunların hər biri
- ☐ Siyasi integrasiya

686 Beynəlxalq iqtisadi integrasiyanın formalarına aiddir:

- ☒ Bunların hər biri
- ☐ İqtisadi İttifaq
- ☐ Gömrük İttifaqı
- ☐ Azad Ticarət
- ☐ Valyuta ittifaqı

687 İqtisadi integrasiyanın əsas xüsusiyyətini əks etdirir:

- ☒ Bütün cavablar doğrudur
- ☐ Qarşılıqlı uyğunluq
- ☐ Yaxınlaşma
- ☐ Dönməzlik
- ☐ Yaxınlaşma və asılılıq

688 İqtisadi integrasiyanın inkişafı istiqamətini təşkil edir:

- ☒ İstehsal və tədavül integrasiyası
- ☐ TMK
- ☐ Hər biri doğrudur
- ☐ Cavablar doğru deyil
- ☐ Konsorsium

689 Dünya ölkələrinin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlanması prosesi aşağıdakılardan hansının mahiyyətinə uyğun deyil:

- ☐ İntegrasiya
- ☒ Beyin axını
- ☐ Beynəlxalq elmi kooperasiya
- ☐ Elmi –texniki kooperasiya
- ☐ İqtisadi İttifaq

690 İqtisadi integrasiyanın coğrafiyasını tam əks etdirən doğru cavab hansıdır:

- ☐ İki və çox ölkə
- ☐ Regional
- ☐ Beynəlxalq
- ☒ Regional və beynəlxalq
- ☐ Kontinental

691 Beynəlxalq iqtisadi integrasiyanın səviyyələrinə aiddir:

- ☐ Makro səviyyə
- ☐ Mikro səviyyə
- ☐ Cavablar doğru deyil
- ☐ İki ölkə
- ☒ Mikro və makro səviyyə

692 Regional iqtisadi integrasiya hansı parametrlərlə təyin edilə bilər:

- ☒ Bütün cavablar doğrudur
- ☐ Milli qanunvericiliyin unifikasiyası
- ☐ Vahid iqtisadi, maliyyə və sosial siyasətin həyata keçirilməsi
- ☐ İstehsal amillərinin sərbəst döv etməsi
- ☐ Ticarət məhdudiyyətləri

693 Resurslar və təsir sferaları uğrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir?

- ☒ Bütün cavablar doğrudur
- ☐ Ticarət və siyasi birlikləri zəruri edir
- ☐ Rəqib kompaniyaların strategiyasına təsir etmək
- ☐ İnvestisiya axınlarının istiqamətinə təsir etmək
- ☐ Proteksionizm

694 Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyasəti

- ☐ İqtisadi yardım
- ☐ Proteksionizm
- ☐ Cavablar doğru deyil.
- ☐ Koopersiya
- ☒ İqtisadi integrasiya

695 Beynəlxalq iqtisadi integrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir?

- ☒ Bunların hər biri
- ☐ Hec biri
- ☐ Regionlasma mexanizmi kimi
- ☐ BİM-in forması kimi
- ☐ Qloballaşma prosesinin tərkib hissəsi kimi

696 Beynəlxalq əmək bölgüsü və kooperasiya

- ☐ Integrasiyanın məqsədidir
- ☐ Integrasiyanın sərtidir
- ☐ Hec biri
- ☐ Integrasiyanın mahiyyətidir
- ☒ Integrasiyanın əsasıdır

697 Davamlı iqtisadi integrasiya nəticə etibarilə gətirib çıxarır:

- ☒ 1 və 3 doğrudur
- ☐ İstehsal münasibətləri inkişaf edir (1)
- ☐ Səyələşmə (2)
- ☐ Kapitalın və istehsalın beynəlmilləşməsi (3)
- ☐ Heç biri

698 İqtisadi integrasiyanın məqsədi

- ☐ Bunların hər biri
- ☐ Müqayisəli üstünlüklər prinsipinin reallaşdırılması
- ☐ İri miqyaslı istehsal
- ☒ Strateji və rəqabət üstünlüklərinin əldə edilməsi
- ☐ Düzgün cavab yoxdur

699 Integrasiyanın iqtisadi əsasını təşkil edir:

- ☐ Əmək bölgüsü
- ☐ Mallarla ticarət
- ☐ Məhsul istehsalı
- ☒ Bunların hər biri

700 Integrasiya proses kimi nəyi əks etdirir?

- ☐ Birləşmə
- ☒ Yaxınlaşma
- ☐ Bölünmə
- ☐ Kənarlaşma
- ☐ Bunların hər biri